


ISSN 0206-4340

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI TƏDRİSİ



BAKİ 2011

№ 1

Təsisçi: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Nº 1 (227). Yanvar – Mart 2011-ci il. Jurnal 1954-cü ildən çıxır.

M Ü N D Ö R İ C A T
XRONİKA

Təhsil Nazirliyində 3

ƏDƏBİYYATŞÜNASLIQ VƏ DİLÇİLİK

T.Hacıyev – Molla Pənah Vaqifin söz xəzinəsi 6

N.Məmmədova – Azərbaycan sovet yazıçılarının əsərlərində sətiraltı – mətnaltı mənalar 11

ÜMUMİTƏHSİL, ORTA İXTİSAS VƏ ALİ MƏKTƏBLƏR:
TƏDRİS METODİKASI, İŞ TƏCRÜBƏSİ

A.Məmmədov – X sinifdə Azərbaycan dilinin tədrisi (IV məqale) 17

S.Hüseynoğlu – Tərcümeyi-hal materiallarının öyrədilməsində yeni texnologiyaların tətbiqi 25

Y.Aslanov – Ədəbiyyat dərslerində yeni təlim texnologiyalarından faydalananma vasitələri 31

E.Cəfərova – Məmməd Arazın “Bu gecə yuxumda Arazi gördüm” şeirinin təhlilində yeni təlim üsullarından istifadə 33

O.Abbasov – Dərsdə interaktiv təlim metodlarının tətbiqi vasitəsilə şagirdlərə milli dəyərlərin aşilanması 41

Ş.Mirzəyeva – Düzəltmə sifətlərin öyrədilməsində yeni texnologiyaların rolu 44

X.Qasımovə – “Ədatların orfoqrafiyası” mövzusunun öyrədilməsi 47

G.Abdullayeva – Mikayıl Müşfiqin “Yağış” şeirinin tədrisi zamanı fəal/interaktiv təlim metodlarından istifadə 50

S.Mehdiyeva – Səməd Vurğunun “Azərbaycan” şeirinin yeni üsullarla təhlili 54

POLEMİKA

Z.Əsgərli – “Qaraca qız”: hekayəmi, povestmi? 59

AXTARIŞLAR, QƏNAƏTLƏR

Ş.Səlimbəyli – XVI əsr Azərbaycan şairi Əhdil Bağdadi və əlyazmalarında yaşanan ədəbiyyat tariximiz 62

ELM XADİMLƏRİMİZ

N.Nəcəfov – Görkəmlı ədəbiyyat tarixçisi və ustاد pedaqoq 65

İŞ VƏ SƏNƏT YOLDAŞLARIMIZ

Q.Sadiq – Qoşa qanad 69

ƏDƏBİ MÜHİT

A.Həsənli – Poeziya 72

MƏLUMAT

Elmi məqale müəlliflərinin nəzərinə 74

XƏBƏR – SERVİS

“Məktəbəqədər və ibtidai təhsil” – 40 75

Oxularla görüş 76

Ədəbi aləmdə 77

Xarici ölkələrdə 78

Yeni nəşrlər 79

Xəbərləri hazırladı Lalə Əhmədova.



Təhsil bizim gələcəyimizdir, inkişaf perspektivlərimizi müəyyən edən ən başlıca sahədir. Təsadiifi deyil ki, təhsil sahəsinə Azərbaycanda indi çox böyük diqqət göstərilir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

TƏHSİL NAZIRLIYINDƏ

Yanvarın 6-də Təhsil Nazirliyində strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi və Təhsil Sisteminin Informasiyalasdırılması İdarəsinin 2010-cu ilə dair illik hesabatları dinlənilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov tövsiyələrini verib, qərgida duran vəzifələri nəzərə çatdırıb.

Yanvarın 7-də Təhsil Nazirliyində De-Institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi, dərslik və naşriyyat şöbəsinin 2010-cu ildin yekunlarına dair hesabatları dinlənilib.

Yanvarın 8-də ali və orta ixtisas təhsili və beynəlxalq əlaqələr şöbələrinin hesabatları dinlənilib.

Yanvarın 10-də təhsilin idarəolunmasının məlumat sistemləri və Elm şöbələrinin hesabatları dinlənilib.

Yanvarın 11-də monitoring və qiymətləndirmə, iqtisadiyyat şöbələrinin hesabatları dinlənilib.

Yanvarın 12-də tərbiyə və məktəbdənökənər müəssisələr, Akkreditasiya şöbələrinin hesabatları dinlənilib.

Yanvarın 12-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının Azərbaycandakı fövgaladə və səlahiyyətli səfiri Li Ji-ha, səfirliyin müşaviri Kim Yong Soq və Koreya İnsan Resursları İnkışafı Xidmətinin layihə meneceri Jeong Jai Munun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Misir Mərdanov Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması ilə əlaqədar görüləcək işlərdən danışib və bu məsələnin müsbət həll ediləcəyinə ümidi var olduğunu vurgulayıb. Səfir Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması ilə bağlı ölkəmizdə səfərdə olan nümayəndə heyətinin müləvəq istiqamətdə araşdırımlar aparacağı, yekun olaraq Təhsil Nazirliyində təqdimatla çıxış edilməsinin nəzərdə tutulduğunu açıqlayıb və aidiyyəti dövlət qurumları nümayəndələrinin həmin təqdimatda iştirak etmələrinin əhəmiyyətini bildirib. Eyni zamanda Li Ji-ha Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması işinə cari ildin iyununda başlamaq niyyətində olduqlarını nəzərə çatdırıb.

Yanvarın 13-də kənd rayonları üzrə ümumi təhsil və texniki peşə təhsili şöbələrinin hesabatları dinlənilib.

Yanvarın 15-də Təhsil Nazirliyində ümumi şöbənin və Təsərrüfatlı Əsash Tikinti İdarəsinin 2010-cu ildə görülmüş işlərə dair hesabatları dinlənilib.

Yanvarın 17-də Nazirlik Aparatının hesabatı dinlənilib. Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov əncə əsas fəaliyyət istiqamətləri, struktur, əməkdaşların vəzifə bölgüsü haqqında məlumat verib.

Həmin iclasda daha sonra Təhsil sonadlorının tanınması işi üzrə, hñquq, məktəbəqədər təhsil sektorları və xüsusi şöbənin illik fəaliyyətlərinə dair hesabatlar təqdim olunub.

Yanvarın 18-də Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hesabatları dinlənilib.

Yanvarın 19-də Təhsil Problemləri İnstiutu və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstiutunun hesabatları dinlənilib.

Yanvarın 21-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2010-cu ilin may ayında aparılmış akkreditasiyanın nəticələrinə dair iclas keçirilib. İclasda təhsil naziri Misir Mərdanov çıxış edib, müzakirə olunan məsələ ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Yanvarın 24-də Təhsil Nazirliyində Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin müzakirəsinə dair iclas keçirilib.

Yanvarın 25-də Təhsil Nazirliyində "Elektron təhsil" layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, "Elektron təhsil" layihəsinin gözlənilən nəticələri verməsi üçün həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Yanvarın 27-də Təhsil Nazirliyində ötən ilin yekunları və bu il qarşısında duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kollegiya iclasında təhsil naziri Misir Mərdanov "2010-cu ilin yekunları və 2011-ci ildə qarşısında duran vəzifələr" mövzusunda hesabat məruzə-təqdimatı ilə çıxış edib. Nazirin geniş faktik materiallara, dərin təhlillərə, müqayisələrə əsaslanan və təhsilin bütün pillələrində həyata keçirilən inkişaf yönümlü dövlət proqramlarının, xarici təşkilatlarla birgə reallaşdırılan layihələrin icrası istiqamətində ötən il görülmüş işləri, əldə olunan uğurları və mövcud problemləri, bu il üçün planlaşdırılan tədbirləri əhatə edən təqdimatı iclas iştirakçıları tərəfindən diqqətlə dinlənilib.

Yanvarın 28-də Təhsil Nazirliyində 2-ci respublika muğam müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.

Fevralın 1-də təhsil naziri Misir Mərdanov Gürcüstan Prezidentinin anası, Beynəlxalq Qara dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fevralın 5-də Təhsil Nazirliyində "Səmərəli məktəb layihəsi"nin təqdimat mərasimi keçirilib.

Fevralın 5-də Təhsil Nazirliyində xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün "Elektron təlimləndirən sistemlər" layihəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri, layihəni reallaşdırıran "Nobel-T" MMC-nin əməkdaşları, Səbail rayonundakı 219 nömrəli Evdə məktəbin layihənin həyata keçirilməsi üçün cəlb olunmuş 30 nəfər xüsusi qayğıya ehtiyacı olan şagirdi və müəllimləri iştirak ediblər.

Fevralın 9-də təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya üzrə meneceri Herbert Strobel, layihə üzrə məsləhətçi Rudiger Heininq və layihə üzrə köməkçi Marian Strobello görüşüb.

Fevralın 12-də Təhsil Nazirliyində “Məktəbaqədər və ibtidai təhsil” jurnalının 40 illiyinə həsr olunan tədbir keçirilib. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq bu jurnalın pedaqoji mətbuat tariximizdəki mövqeyindən danışıb, ürək sözlərini söyləyib. Baş redaktor Yəhya Kərimov jurnalın 40 ildə keçdiyi yola nəzər salıb, qarşılarda duran vəzifələri qeyd edibdir. Sonra təbriklər olub, əməkdaşlara fəxri fərman, döş nişanı və pul mükafatları verilib.

Fevralın 15-də Təhsil Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübariza üzrə Milli Strategiya (2007-2011-ci illər)”nın icrası mövzusunda kollegiya iclası keçirilib. Iclasda nazir müavini, nazirliyin müvafiq struktur bölmələri və şöbələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bir sıra texniki peşə və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. Kollegiya iclasında qarşıda duran vəzifələrdən, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimin, məktəbin nüfuzunun qorunması məsələlərindən bəhs edən təhsil naziri Misir Mərdanov iclas iştirakçılarına bir sıra tapşırıq və tövsiyələrini verib.

Fevralın 16-də təhsil naziri Misir Mərdanov Niderland Krallığının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Aryen Uyterlinde ilə görüşüb. Görüşdə ölkəmizdə təhsil sahəsi ilə bağlı təşkil olunan beynəlxalq sərgilərdə Niderland Krallığının iştirakı, qarşılıqlı səfərlərin təşkili və digər bu kimi məsələlər üzrə fikir mübadiləsi aparılıb, eləcə də ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Fevralın 22-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb.

Fevralın 23-də təhsil naziri Misir Mərdanov Estoniya Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Aivo Oravla görüşüb.

Fevralın 24-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov cari ilin yanварında nazirliyin bütün struktur bölmələrinin 2010-cu ildə gördüyü işlərə dair hesabatlarının dinlənildiyini və bu tədbirlərin qarşıda duran vəzifələrin yerinə yetirilməsində mühüm əhəmiyyəti olacağını bildirib. Sonra Misir Mərdanov “Təhsil Nazirliyinin struktur bölmələrinin 2010-cu ildə görülmüş işlərlə bağlı hesabatlarının yekunlarına dair” təqdimat-məruzə ilə çıxış edib.

Fevralın 28-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib. Kollegiya üzvlərinin, Təhsil Nazirliyinin struktur-bölmə rəhbərlərinin və orta ixtisas təhsili müəssisələri direktorlarının iştirak etdikləri iclasda “Orta ixtisas təhsili müəssisələrində monitorinqin nəticələri” barədə məsələ müzakirə olunub. Həmin mövzuda təhsil naziri Misir Mərdanov məruzə-təqdimatla çıxış edib.

Martın 10-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib. “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda məsələnin müzakirə olunduğu iclasda Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Nazirlər Kabinetindən, digər dövlət qurumlarından nümayəndələr, Təhsil Nazirliyinin şöbə müdirləri, ali məktəblərin rektörleri iştirak ediblər. Təhsil naziri Misir Mərdanov müzakirə olunan məsələ ilə bağlı geniş məruzə-təqdimatla çıxış edib.

Martın 29-də təhsil naziri Misir Mərdanov ABŞ-in ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə görüşüb.

MOLLA PƏNAH VAQİFİN SÖZ XƏZİNƏSİ

Tofiq HACİYEV,
filologiya elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü

Hamının yekdilliklə gəldiyi bu qənaət tamamilə haqlıdır ki, Vaqifin yetişməsi öz zəmanəsinin ən fərəhli ədəbi hadisələrindən idi. (A.Berje). Vaqifin ən böyük xidməti odur ki, folklor zəminində durub xalq dilini Füzuli məktəbinin səviyyəsinə qalxan yazılı ədəbi dil mövqeyinə çatdırıldı. O, yeni ədəbi məktəb yaratdı və onun dil standartını hazırladı. "Vaqif xalqın ruhuna uyğun yeni ədəbiyyat, camaat üçün anlaşıqlı olan, kütłəvi ədəbi dil yaratmışdır" (Mustafa Quliyev). Həqiqətən kütləvilik Vaqif dilinin ən böyük tarixi atributudur. Vaqif aşiq şeiri janrlarında yazdıqları ilə şöhrətlənir, lakin onun leksikonu bir aşiq dilinin ehtiyatı səviyyəsində qalmır, ümumiləşib dövrünün ədəbi dili hüququna qalxır. Yəni o, ərəb-fars sözlərinə də laqeyd qalmamış, klassik ədəbi məktəbin dilindən qidalanmışdır. Lakin Vaqif alınma sözləri öz üslubuna uyğunlaşdırır. Əcnəbi sözləri mənaca şəffaflaşdırmaq üçün çox hallarda mətndə onları azərbaycanca anlaşılan sinonimlərinin səmtində işlədir, aydın sözün işığı o birinə də düşür. Bu şəkildə: Gah da oturayıq qabaq-qabağa, **Danı**-şaydi, xoş **göftəri** görəydim. – **İxtillatın** şirin, **sözün** məzəli. – **Duarınam**, salma məni nəzərdən, Əskik olmayasan **sənədan**, Pəri! Sinonimlər: danışma – göftəri, ixtilat – söz, dua – səma.

Vaqifin qoşmalarındaki alınma sözlərin təxminən hamısına xalq yaradıcılığının dilində rast gəlirik. Görünür, bunlar qədimlərdən xalq təfəkküründə postizimlər kimi tanınmış və ardıcıl işlənmişdir. Bu sözləri, ümumən, Qurbanidə, Abbas Tufarqanlıda, sonralar Aşiq Ələsgərdə görürük: Gülab ilən sığallanmış qaratel, **Xub** yaraşmış **bəyaz** buxağa, qızlar! – **Qəmzə** kamal, **mujkan xədəng**, göz ala və s. Onun dilindəki **xub**, **bənd** (olmaq, eləmək) kimi sözlər həmin mənada indi də dialekt və şivələrimizdə qalır. Dialektə isə, məlum olduğu kimi, alınma söz o vaxt yuvalanır ki, vaxtilə dilin əsas lüğət fonduna daxil olmuş olsun. **Bayaz**, **nigar**, **sona**, **sənəm** kimi sözlər Vaqif dilindəki semantikası ilə işlək olması da, indi xüsusi isimlər kimi yaşayır. Deməli, bu sözlər vaxtilə xalq dilində ilkin semantikası ilə məlum olmuş və ünsiyyətdə işlənmişdir.

Eyni fikri Vaqifin dilindəki izafət tərkibləri haqqında da demək olar, bunlar asan, ümumən, aşiq şeirindəki tərkiblərdir ki, bədii fikrin qavranmasında ləngimə yaratır:

Bülbülü qönçeyi-xəndan öldürür,
Pərvanəni şəm-i-suzan öldürür,
Vaqifi atəşi-Hicran öldürür,
Aman, verin o şahbazu bir xəbər.

Vaqifin qoşmalarına istinadən belə hesab etmək olur ki, şairin dilində nitqin fərdiləşdirilməsi prinsipi gözlənmişdir. Əksər qoşmalarında ümumanlaşıqlı leksika tipik olduğu halda, bəzilərində qeyri-kütłəvi sözlər xeyli yer tutur. Görünür, Vaqif kimə müraciəti nəzərə alır: savad almış, fars dilinə bələd olan şəxslərə, saray qadınlarına müraciət edərkən onların qavrama tərzi, dünyagörəlsü nəzərə alınır. Əsərlərində konkret

şəkildə nəzərə çarpır ki, şair savadlılarla ünsiyyətdə olub və savadı, ədəbiyyatı anlamağı da gözəllik şərtlərindən saymışdır:

*Qafıya, qazəldən çox çıxa başı,
Artıq ola həm kamalı gözəlin.*

Ona görə də bu cür, alımına sözlər işlək olan qoşmalar Vaqif dilinin xəlqiliyini zəiflətmir:

*Bu zübü ziynətin şanü şövkətin,
Me'raci-rifətin, babi-dövlətin,
Hüsənü məlahətin, çəşmi-afətin
Bu qəddü qamətin qiyaməti var.*

Əksinə, belə nümunələr şairin nitqində yazılı bədii dil üçün səciyyəvi olan tipikləşdirmə və fərdiləşdirmənin xeyli yer tutduğunu təsdiqləyir (şanü şövkət, hüsən məlahət, qəddü qamət leksik-qrammatik alınmaları isə azərbaycanca kütłəvi anlaşılır).

Vaqif dilinin xəlqiliyi onun bədii sintaksisində də görünür. Maraqlıdır ki, şair xalq dili sintaksisinin aydınlığı, kamilliyini götürmüştür. Burada xalq danışq dilinin sərbəstliyi yox, adiliyi, loruluğu yox, sərrastlığı diqqəti cəlb edir:

*Arzum budur: gözüm tikəm gözüñə,
Danişasan, qulaq verəm sözüñə,
Ta ölüncə baxam günəş üzünə;
Arzum canda qalib doyan deyiləm.*

Birinci üç cümlə xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir. İkinci budaq cümlənin özü tabesiz mürəkkəb cümlədən təşkil olunub. Tabeli mürəkkəb cümlə (ilk 3 misra) ilə dördüncü misra bütövlükdə aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə əmələ gətirir. Bənd monolit sintaktik bütövə çevrilir. İlk misrada sonuncuya qədər hamısı həm sintaktik, həm də bədii məna cəhətdən bir-birinə bağlıdır. Hər misranın ayrılıqda aydın başa düşülən məzmunu birləşib bəndin dolğunluğunu təşkil edir. Xalq dili sintaksisinin səmərəli toxumu bu aydın dolğunluqda əks olunur. Eyni zamanda, bənddəki cümlə quruluşunda şifahi nitq – söhbət, mükələmə tipologiyası vardır. Vaqifin hər şeiri bir monoloq şəklində təsəvvür olunsa, şifahi nitq normasının dürüst icrası bir daha aydınlaşar.

Vaqifin klassik poeziya janrlarında və deməli, klassik ədəbi-bədii dil ənənələri əsasında yazdığı əsərlər də az deyildir. Lakin dilə gətirdiyi yeniliklər – yeni söz, ifadə və təşbehlər xalq şeiri janrlarında yaratdığı əsərlərindədir. Onun xidməti təkcə dilinin aydınlığında deyil, məhz yeniliyindədir. Onsuz da XVII-XVIII əsrlərdə klassik poeziya məktəbinin davamçılarının da dili anlaşıqlı idi. Əvvəlki dövrlərdə də aydın dil nümunələri az olmayıb. Ancaq Vaqif və onun həmşüslubları o qədər yeniləşmə yaradırlar ki, yeni dövrü klassik normadan fərqlənən kaloritlə təmin edirlər. Füzuli məktəbinin böyük sənət dili müqabilində və ona qarşı kamil, səmərəli müasir norma formallaşır. Vaqifin müasiri olan füzüliçilər klassik üslubun dilinə heç nə əlavə etmirlər. Hətta yeni ifadələri olanda da xalq şeiri dilinin materialılarından gəlir. Vaqifin klassik poeziya janrlarındaki əsərlərinin dili üç cəhətdən səciyyəvidir.

1. Ərəb-fars kəlmələri izafələri nisbətən çoxdur. "Görədim" mühəmməsində olduğu kimi. Burada qeyri-kütłəvi alınmalar çoxdur: **xah...xah, bilittifaq, giriftari-qəmət dərd, cifeyi-dünya, küzbü böhtan, xaki-məzəllət, lacərəm, təsxiri-kışvar** və s. Hətta söz birləşmələrində bir tərəfin məlum olması da kütłəvi anlaşmaya kömək etmir: **müqtədilərdə itaət, müqtədalarda əməl, qübəri-tirə** və s. Həm də "Görədim" şeirinin dili, ümumiyyətlə, o biri həmjənlarına nisbətən də xeyli qalızdır. Dilin bu halının ancaq bir

səbəbi janrla bağlıdır. İkinci səbəbi şeirin ictimai-sosiooloji məzmunu ilə bağlıdır. Yəni şairin bu əsəri müasir quruluşa, zəmanəsinə qarşı bir pamphlet kimi yazılmışdır. Dövrün idarə üsulumun, dövlət məmurlarının, ruhanilərin, rəyyatın fəlsəfi ümumişləşməsi verilir. İnsanlar arasındaki münasibətin “şeytani-mələlə tərəfindən pozulmasından, hər hərəkətdə “dirhəmli dinar üçün” meyl yaşamasından, “xeyrli şərin öz yerində” olmasından səhbət gedir. Göründüyü kimi, bu dərin ictimai məzmun qoşma leksikonu və qrammatikası ilə verilə bilməzdi, bu adı giley-güzar deyil, etiraza yaxınlaşan ciddi şikayətdir. Əsər məzmunca da, dileçə də Füzuli “Şikayətnamə”sinin ənənəsi üzərində durur. “Şikayətnamə” – “Görmədim” – “Kəmalüddövlə məktubları” məzmunca əlaqəli bir silsilədir ki, bu əlaqə onların dil materialında da qalır.

2. Yaradıcılığını səciyyələndirən xalq şeiri dilinin təsiri nəticəsində Vaqifin klassik janrlardakı dili də Füzuliçilərdəkindən sadədir, izafətləri, ümumən, başa düşüləndir: Tuba boyolum, qamətindi **sərvü arərdən** gözəl, Gül üzün yanında zülfün **sünbüli-tərdən** gözəl... müxəmməsində olduğu kimi.

3. Maraqlıdır ki, klassik poeziya janrları dilində alınma sözlərlə bərabər, klassik Azərbaycan ədəbi dilinin milli ünsürlərini də unutmur. Klassik bədii dilimizdə olan, lakin Vaqif dövrü üçün arxaikləşən xeyli morfoloji və fono-morfoloji göstərici onun klassik janrlardakı dilində müşahidə olunur: görəyim, girəməzsən, eyləməzəm, şol, bila (qoşma məqamında), gilindir ola (arxaik ədat) və s. qəbilindən. Deməli, bu şeirlərin Füzuli dövrünün dil normasını izləməsində bir bütövlük vardır: əcnəbi materialla yanaşı, arxaik ana dili formaları da klassik ənənə kimi gözlənir.

Vaqif dilinin lügəti üzərindəki müşahidələrdən aydın olur ki, dildə xəlqiliyə nail olmaq alınma sözlərdən imtina etmək deyil. Xəlqilik Vaqif sənətinin ruhunda, mayasında, mənəvi dərinliyindədir: “Həqiqi millilik sarafanı təsvir etmək deyil, xalq ruhunu təmsil etməkdədir” (N.Qoqol).

Vaqifin bədii dili haqqında daha bütöv təsəvvür almaq, iş üsulu haqqında daha aydın məlumat qazanmaq üçün onun lügət dünyasına konkret nəzər salaq.

Yazıcıının, şairin bədii sənət abidəsi yaratmaq üçün istifadə etdiyi əsas material sözdür. Bədii təfəkkürünün kamilliyi ədibin dilinin ümumi söz tutumu ilə bağlıdır. Şübhəsizdir ki, böyük sənətkarların böyüklük müsabiqəsində onların lügət tutumu mühüm faktordur. Ancaq bu da faktır ki, bir-birinə yaxın söz ehtiyatına malik müxtəlif sənətkarlar eyni səviyyədə bədii məhsul verməyə bilər. Bu halda sözdən istifadə qabiliyyəti, sözlə manevr etmək bacarığı həlleddici olur. Söz tutumu siqlətlə bağlıdır, sözdən istifadə çevikliyi isə bədii obrazın mükəmməlliyini, keyfiyyətini şərtləndirir. Bu cəhətdən Molla Pənah Vaqifin lügəti üzərindəki statistik müşahidələr diqqəti cəlb edir. Hesablama göstərmişdir ki, Vaqifin dilində 3506 (üç min beş yüz altı) söz işlənmişdir¹. Əlbəttə, belə məşhur söz uстası üçün həmin məbləğ böyük göstərici deyil. Deməli, Vaqifin ustalığı bu material üzərindəki iş üsulundadır. Bir söz müxtəlif sintaktik mühitə salınır və müxtəlif bədii-üslubi mündəricə əldə olunur. Bu, bir rəngin ayrı-ayrı rənglərlə təmasda, müxtəlif rənglərin səmtində fərqli şüalar verməsinə bənzəyir. Vaqifin dilində 1686 isim 8244 dəfə, 656 sıfat 1904 dəfə təkrar olunur. Göründüyü kimi, bu ümumi işlənmə balansı güclü tutum yaradır. İsimlə sıfatın işlənmə tezliyinin belə nisbəti gözəl və gözəllik tarənnümcüsü olan Vaqifin portret yaratma uğuru haqqında aydın təsəvvür verir. Məsələn, ismin təkrarı 5, sıfatinki 3 dəfəyə düşür. Təbiət və cəmiyyətdəki əşya, substansiya ilə əlamət, atribut arasında mövcud olan nisbəti nəzərə alanda Vaqif sıfatlarının bu tezliyi ümumi normadan üstündür. Bu cəhət bədii obrazın yaradılmasında şairin əlamətə, keyfiyyətə geniş yer verməsi ilə bağlıdır. Həmin keyfiyyət isimlərin sıfatlaşması və sıfatların isimləşməsində daha aydın görünür. Belə ki, Vaqifin dilində **dilbər, gülbədən, gülənəs, soylu, xallı, xoşlıq, reyhan, səmən, sünbüllə**... qəbilindən 147 substantiv (isimləşmiş) sıfat və **almaz, bənövşə, çariqçay, qırğı, laçın,** sıfat in isim işlənir. Sıfatın

¹ “Sözlük”ü ADU-nun aspiranti Ələmdar Fərzəliyev hazırlanmışdır.

substantivliyə meylinin çoxluğu şairin əlamət və keyfiyyəti maddiləşdirmək səyi ilə şərtlənir. Əlamət, keyfiyyət portretləşir. Bədii obraz öz təyinindən əşyalasır, daşlaşır. Bu, rəssamlıqda rəngin, boyanın tablololashmasına nisbətdir. Digər tərəfdən, şair ismin, əşyanın özünü bədii təyin mövqeyinə çəkir. Bu isə, məsələn, qranitin, mərmərin, bənövşənin öz natural boyası ilə bədii lövhəyə çevrilməsinə münasibdir. 147 substantiv sıfətin 287 və 112 attributiv ismin 401 dəfə 1-2 və 1-4 işlənməsindəki riyazi fərq də (fərq ikinin dördə nisbətincədir) maraqlıdır. Bu o deməkdir ki, əlamətləndirməyə, rəngə, boyaya Vaqif tez-tez müraciət edir. Həmin cəhət Vaqif yaradıcılığının daxili məzmunu ilə şərtlənir: o, gözəlləri rəsməşdirir, gözəllik lövhələri verməyin ustادır. Təbii ki, bu işdə rənglərə - əlamət bildirən sözlərə ehtiyac çoxalır. Bu mənada ən çox işlek isimləri və sıfətləri xatırlamaq da təsəvvürü aydınlaşdırır. Ən işlek isimlər: göz (211 dəfə), can (167 dəfə) bu söz həm "bədən" sözünün sinonimi, həm də ruhi anlayış kimi işlənir. **Bədən** sözünə 28 dəfə təsadüf olunur, **zülf** (160 dəfə), **üz** (120 dəfə). Bunun alınma sinonimləri: **camal** – 40 dəfə, **rük** – 9 dəfə, **rüxsar** – 14 dəfə. Beləliklə, həmin anlayış 183 dəfə işlənir), **qaş** (100 dəfə), **gül** (88 dəfə), **könül** (87 dəfə).

Göründüyü kimi, **gül** sözü istisna olmaqla qalan isimlər insan bədəninin hissələridir: Vaqifin rəssamlıq qalareyası insan portretlərindən ibarətdir (**gül** sözü də gözəllik üçün çox munisdir. **Könül** sözü həm mənəvi, həm də ürək sözünün sinonimi kimi maddi anlayışları bildirir). Göz, **can-bədən**, **zülf**, **üz-rux-camal** sözlərinin bu silsilədə daha işlek olması da təsadüfi deyil: insan şəklində, gözəlliyyində ən çox məhz bu üzvlər diqqəti cəlb edir.

Ən çox işlek sıfətlər: **gözəl** (176 dəfə), **ağ** (64 dəfə), **xoş** (52 dəfə). **Xoş** sözü idiom və mürəkkəb söz daxilində də çox işlənir: **xoş gəlmək**, **xoşuna gəlmək**, **xoşqılıq**, **xoşəndam**, **xoşlıqa**, **xoşiqbal** və s.). Şair ən çox ağı rəngə müraciət edir; bu, tablolarda şəffaflıq fonu yaradır. **Xoş** sıfəti isə daxili münasibətlə bağlı sözdür: şair gözəlləri davranışına, rəftarına xüsusi diqqət yetirir. **Xoş** sözü həmin məzmunla bağlı bütün isim və fellərə atribut kimi yarayır. Bu statistik təqdimat Vaqifi gözəllik vurğunu rəssam-şair kimi bir daha təsdiq edir. Təsadüfi deyil ki, **çirkinlik** sözü onun dilindən tək bircə dəfə çıxır, o da həzər məqamında – üzünü gizlətdikdə gözəl çirkinləşir: *Çirkinlik üzünü büriyəndədir*. Bu rəqəmlər də qənaəti möhkəmləndirir: **nazik** 49, **yoğun**+3 dəfə işlənir; **yaxşı**+11, **yaxşılıq**+2, **yeyrək**+1, **xub**+34, **xubluq** 5 dəfə (həmin anlayış bütövlükdə 53 dəfə) işləndiyi halda pis sözü ancaq bir yerdə görünür. Onda da şair yaxşılığı təsdiqləyir: *Eşq sevdasına heç kim pis deməz*.

Müşahidələr göstərir ki, gündəlik ünsiyyətdə çox işlek olan bir çox sözlər Vaqifin dilində çox az görünür. Məsələn, *qonşu*, *azad*, *məsləhət*, *çovğun*, *çörək*, *çökəmək*, *zərif*, *igidlik*, *ilqar*, *ana* (Nə gözəl doğubsan anadan, Pəri) və s. sözlər yalnız bir dəfə işlənib. Soyuq (birində *sovuq*, birində soyuq-soyuq şəklində), hərarət sözləri 2 dəfə işlənir, isti sözü isə ümumiyyətlə yoxdur. Görünür, bu vəziyyət şairin poetikasının daxili məzmunu ilə bağlıdır və müəyyən səbəblə şərtlənir. Məsələn, Vaqifdə **təbib** sözünün bir dəfə işlənməsi (**həkim** sözü isə heç yoxdur), şübhəsiz, onun nikbinliyi ilə, şikayətdən qaçması ilə bağlıdır (Füzuli və Vidadi ilə müqayisə et).

Vaqifin dilində 438 fel işlənib, bunlardan on biri **yalnız** feli bağlama və on ikisi **yalnız** feli sıfat şəklində olub, şəxslər feli kimi verilməyib. Üç köməkçi fel işlənir: **olmaq**, **etmək**, **qılmaq**. Bunların işlənmə tezliyindən (**olmaq** 494 dəfə, **etmək** 475 dəfə, **qılmaq** 37 dəfə) aydın olur ki, artıq XVIII əsr üçün **qılmaq** feli arxaikləşib. (Füzuli dövründəki tezliklə müqayisə et). Ən çox işlek fellər bunlardır: **düşmək** (140 dəfə), **çəkmək** (123 dəfə), **demək** (114 dəfə), **bilmək** (102 dəfə), **baxmaq** (80 dəfə). Azərbaycan dilində çoxmənalılıq yaranmasında bu fellərin fəallığı görünür. Ümumiyyətlə, fellərin çoxmənalılıq balansındakı vahidləri müstəqilləşdirək, Vaqifin dilində 438 fel iki mindən çox mənə ifadə edir.

Alınma və milli sözlərin şairin dilindəki nisbəti də maraqlıdır. Bu nisbət müxtəlif səslerlə başlayan söz silsiləsində müxtəlif şəkildədir. Ç səsi ilə başlanan sözlərdən **çak**, **çakər**, **çalaq**, **çah**, **çəşm**, **çəşmək**, **çəmən**, **çənbər**, **çəndən**, **çərx**, **çəhrayı**, **çəhrə** sözlərindən başqa qalanları azərbaycancadır (**çarqat** sözünün tərkibindəki birinci hissə

farsca – **çəhar** – ikincisi azərbaycancadır), a, b, v, ə, y, g ilə başlayan sözlərin əksəriyyəti millidir. F, e, i ilə başlayan alınma və milli sözlər təxminən eyni nisbətdədir. N, s ilə başlayanlarda alınmalar üstündür. M ilə başlayan sözlərin 98 faizi alınmadır. Ş, p, f, ç ilə başlayan sözlərin hamısı ərəb-fars mənşəlidir. X ilə başlayan sözlərdən **xaqan** və **xan**, z ilə başlayanlardan **zogal** və **zol**, h ilə başlayanlardan isə **ha** (ədat), **hanı**, **handa**, **hansi** sözləri istisna olmaqla hamısı ərəb-fars dillərinə mənsubdur. Şübhəsiz, burada hansı səslə daha çox və ya daha az fel başlanmasından da əhəmiyyəti vardır; hamida olduğu kimi Vaqifdə də bütün fellər Azərbaycan dilinə mənsubdur. İsim və sıfatlər içərisində isə alınmalar çoxdur. Alınma sözlərin belə çoxluğu Vaqif dilinin xəlqiliyi haqqındaki məlum təsəvvürü dumanlandırmır. Cünki o, mənaca milliləşmiş geniş azərbaycanlı kütlənin ünsiyyətinə daxil olmuş, ərəb-fars sözlərinə üstünlük verir. Bəzən əcnəbi söz müasir dildəki mənasında yox, klassik semantik sahəsi ilə çıxış edib. Məsələn, istiqamət sözü iki dəfə işlənir və hər iki məqamda klassik ədəbi-bədii dilimizdəki mətanət, səbati məzmunu bildirir. (Diqqət yetir: Vədeyi-vəslin ha versin istiqamət könlümə). Hətta **atəşbar**, **aşüftə**, **bəhhac**, **bistidal**, **büxl**, **qəhhər**, **qəffar**, **qürrətüleyn**, **əqəl**, **əknun**, **ərvah**, **əxtər**, **zişt**, **isticna**, **yelda**, **yədibeyza**, **kəzzab**, **nəxl**, **uşşaq**, **fəcfur** kimi məzmunca milliləşməmiş onlarca alınma sözlərin işlənməsi də onun dilinin xəlqiliyini sarsıtır. Əvvələn belə sözlər ümumən klassik poeziya janrlarında yazdığı əsərlərdədir ki, bunlar da onun yaradıcılığını, ədəbi və bədii dil novatorluğunu təmsil etmir. İkinci tərəfdən, xalq şeiri janrlarında işlənərkən şair bunları mətnə elə səpir, müxtəlif sözlərlə elə sintaktik əlaqəyə gətirir ki, anlaşılma dərəcəsi normal səviyyədə qalır. Yəni bu halda da Vaqifin iş üsulu, sözlə davranışı həllədici olur.

Ədəbi-yazılı dili demokratikləşdirmədə Vaqifin ən üstün cəhəti cəsarətidir. O dilə hər cür sözü gətirir: lori materialı, hətta 3-5 nəfərin iştirakı zamanı dilə gətirilməsi ədəbdən sayılmayan sözləri də. O, bir növ, lügətçi leksikoqraf işi görür: lügətin tərkibində dilin bütün sözləri əhatə olunmalıdır, lügət tərkibi bütün təfərrüatı ilə əksini tapmışdır. Ədəbi dili xalq dilinə yaxınlaşdırmaq naminə Vaqif bəzən həya danlağına məruz qalır: **ayaq**, **topuq**, **baldır**, **diz**, **bud** və **qalxır yuxarı**: **qaş**, **göz**, **üz-qabaq**, **ağız**, **buxaq**, **sinə** və **enir aşağı**. Ana dili təsəvvürünün bütövlüyü xatirinə belə riskə getmək özünü doğruldur.

Vaqif dilinin "Sözlüy"ü üzərindəki müşahidələri müxtəlif istiqamətlərdə davam etdirmək olar. Ancaq bu mühüm detallarla kifayətlənirik. Ən əhəmiyyətli odur ki, şairin lügət materialı siyahıya alınmışdır. Bu səssiz statistikanın arxasında Vaqif poetikasının sirləri dil açır, şairin həyata və sənətə münasibəti aydınlaşır.

OXULARIN NƏZƏRİNƏ

Jurnalımıza 2011-ci il üçün abunə yazılışı davam edir.

Bakı şəhəri üzrə abunə yazılmak istəyənlər aşağıdakı mətbuat yayımı firmalarına müraciət edə bilərlər:

1. "Qasid". Ünvan: Cavadxan, 21; telefon: 4-93-16-43; 4-30-02-24
2. "Səma". Ünvan: H.Cavid, 9, mənzil 63; telefon: 4-94-09-59; 4-94-02-52
3. "Kaspi". Ünvan: Mətbuat pr., 25; telefon: 5-10-61-96
4. "Qaya". Ünvan: Akademik H.Əliyev küç. 82 "q"; telefon: 5-64-63-45; 4-65-67-13

Rayonlarda isə abunəni Azərbaycan Mətbuat Yayımları İstehsalat Birliyinin yerli yayım şöbələri aparır.

AZƏRBAYCAN SOVET YAZIÇILARININ ƏSƏRLƏRİNDE SƏTİRALTI – MƏTNALTı MƏNALAR

Natəvan MƏMMƏDOVA,
filologiya elmləri üzrə fəlsəfə doktoru

Har zəmənə ən faal şəkildə və həm də ən dürüst şəkildə məhz bədii ədəbiyyat şəklində tarixa daxil olur. Bədii ədəbiyyat həmişə yarandığı dövrün xalq həyatını, cəmiyyətin yaşanışını, zamanın siyasi, tarixi kodlarını əks etdirir. Tarixi-siyasi-humanitar elmlər bunu edə bilmir; həm ona görə ki, bu elmləri dövlət hazırlayır, ona xidmət ələsin; həm də bu elmlər demək istəsə də, deyə bilmir. Çünkü bu elmlərin dili müstəqimdir, onlar siyasi hadisəni dövlətə qarşıdurən şəkildə versa, senzura ona qırmızı işıq yandıracaq. Ona görə də tarixi-elmi ədəbiyyatın fikri həmişə tendensiyalı olur, müəyyən təməyül bucağı altında olur. Ancaq bədii ədəbiyyat qeyri-müstəqim şəkildə, dolayı yolla, obrazlı vasitələrlə sözünü deyir. Bədii ədəbiyyat Ezop dili ilə danışır. Ezopun üslubunun real dili çevriləşəninin, Ezop kodlarının açılmasının tarixi təcrübələri var. Bütün ədəbiyyatlarda, bütün xalqların ədəbi nümunələrində deyilmişlərin içərisində deyilməmişləri bərpa etmək, deyilmişləri yozmaq təcrübələrinə rast gəlirik. Keçmişdə şah saraylarında yuxu yozanlar olurdu – yuxuların mənasını açırdı. Eynən bu şəkildə böyük ədəbiyyatşunaslar, filosoflar keçmiş dövr ədəbiyyatlarının sətiraltı, mətnaltı mənalarını yoza-yoza, yozub da aça-aça qiymətli nəticələrə gəlmİŞ və böyük söz ustalarının öz dövrləri haqqında gerçək münasibətlərini aşkar etmişlər. Bununla da sonrakı nəsillər özlərindən əvvəlki konkret tarixi dövrün, hansısa konkret bir yaşanışın mərhələsinin real mənzərəsini oxumağa nail olmuşlar. Sovet hakimiyyətinin ilk illərindən, bilavasita 1920-ci illərdən bədii söz ustalarımız bu üsuldan gen-bol istifadə etmiş, qəddar, şovinist sovet dövləti haqqında sözlərini müasirlərinə demiş və galəcək tarixa ötürmüşlər. Təbii ki, bu dolayı ifadə üsullarından ən kütləvisi Ezopun tətbiq etdiyi forma idi. Cəmiyyət, zəmənə təmsilla, allegoriya ilə meydana qoyulurdu. Sovet dövründə bu üsuldan bilavasita şairlər istifadə edirdilər. Nəsrədə bu ən çox uşaqlar üçün yazılmış nümunələrdə özünü göstərirdi. Bunun ədəbiyyatımızda yüzlərlə gözal nümunəsi mövcuddur.

Dövlətin ayrı-ayrı məmurlarını ifşa edirlər, ancaq onların təmsil etdikləri dövlət var. Deməli, onların sisətlərindəki ləkələr, mənəviyyatlarındakı çirkab məmurları olduqları dövlətin xislətindən gəlir. Düzdür, ilk mərhələdə bu dövlət nümayəndələri xırda rütbəli məmurlardır. Ancaq sonra tədricən onların rütbələri qalxır. 1930-cu illərdə Mir Cəlal Anket Anketov adlı bir məmuru rüsvay etdi. Bu məmür insanlarla ünsiyyət yarada bilmir, ancaq kağızlar, «anket»lər vasitəsilə işçilərini tanıyor. Özünü xalqın dövləti kimi qələmə verən dövlətin məmuru budur buyurun, yazıçı bu ictimai quruluşun simasını, varlığını necə çarmixa çəkir! Və bundan da sərt necə yazmaq olur?!

Sonrakı nəsillər, məsələn, bugünkü insanlar bu hekayə ilə həmin dövrü kifayət qədər təsəvvür edə bilir. Sonralar, 1950-ci illərdən ədəbiyyatda mənfi kommunist obrazları, hətta mənfi raykom katiblərinin obrazları yaradılmağa başlandı. Bu, yasaq hadisə idi. Yəni kommunistin, xüsusilə də, yüksək vəzifəli kommunistin mənfi qələmə verilməsinin lətifəsi Kommunist Partiyasına, onun mərkəzi komitəsinə toxunurdu. Ancaq bədii ədəbiyyatımız bu maskanı yırtdı. Bu, ədəbiyyatın cəmiyyət tarixini gerçək əks etdirmək işidir. Bugünkü insanlar o dövrün tarix kitablarında kommunistlər zümrəsindəki simasızlıq haqqında heç nəyə rast gələ bilmirlər.

H.Cavilin «İblis»i 1927-ci ildə çap olundu, tezliklə də sahnaya qoyuldu. Böyük dramaturq iblisi belə səciyyələndirir:

*İblis!.. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqdə o şöhrət.
Hər qülbədə, kaşanadə, viranadə İblis!
Hər Kə'bədə, hər bütxanadə, meyxanadə İblis!
Hər kəs məni dirlər, fəqət eylər mənə nifrət,
Hər kəs mənə aciz qıl ikən, bəslər ədavət...*

Bu poetik ricətin konkret ictimai, hayatı qavrayışını Cavid belə təqdim edir:
İblis nədir?

*- Cüməxəyanatlırlara bais...
Ya hər kəsə xain olan insan nədir?*

- İblis!..

Bu əfsanəvi obraz gerçek olaraq qanlar tökən, türk xalqlarını əzən rus sovet imperiyasının canlı portretidir. Bu, hansısa konkret xəbis, hiyləgər, şərsevər bir insanda aid ola bilər. Gündəlik davranışında nə qədər rast gəlinir ki, bir adamın ünvanını «o, iblisdir» deyirik. Ancaq bu dərinlikdə fəlsəfi əsəri Cavid belə adamçıqlara həsr etməyib, böyük ictimai idealın ifadə olunması, qavranması üçün yazıb. Cavid aydınca deyir ki, «cüməxəyanatlırlara bais iblisdir». Azərbaycanın müstəqil respublikasını, Xalq Cümhuriyyətini məhv edən kim idi? Xalqın böyük ziyalı oğullarını, Firidun bəy Köçərlini qətl edən kim idi? Bütün bu faciələrin baisi rus sovet imperiyası idi. Heç rus çar imperiyasının etmədiyi rəzillikləri məhz o etdi. Hüseyin Cavid onu İblis obrazında xalqına təqdim elədi. Cavid demir «İblis kimdir?», deyir «İblis nədir?». Onun cildində olan «Xain insana» da «nədir» sualını ünvanlayır. Bir az sonra böyük Səməd Vurğun da Stalinə həsr edəcəyi şeirdə ona «nə» deyəcək: «O kimdir, o nədir? Canlı bir insan».

Bir zaman istedadlı yazarımız Ənvər Məmmədxanlı deyəcək ki, «Böyük baliqlar kiçik baliqları udur». Hamı da başa düşür ki, yaziçi məhz rus sovet imperiyasını nəzərdə tutub deyir: bu böyük imperiya Azərbaycanı, onlarla onun kiçik, ancaq böyük tarixi olan xalqları udub. Bu sözü ictimai-siyasi qavrayış üçün deyir, yoxsa kim bilmir ki, böyük baliqlar kiçik baliqları udur, güclü vəhşilər, canavarlar, şirlər zəif heyvanları, ceyranları, cüyürləri yeyir.

Dünyəvi ədəbiyyatın işlətdiyi Ezop fəndlərindən biri mühüm siyasi sözləri, mətləbləri mənfi tiplərin dili ilə söyləməkdir. 1920-ci illərdə C.Məmmədquluzadə, Ə. Haqverdiyev, Seyid Hüseyin və başqaları bu üsulla sovet quruluşuna qarşı çox söz dedilər. Məsələn, təkcə C.Məmmədquluzadənin «Bəlkə də qaytardılar» hekayəsinə nəzər salmaq kifayətdir. Kimdir bu «bəlkə də qaytardılar» deyə düşünənlər adı ilə «ifşa» olunanlar? Bunlar əvvəlki quruluşda, o biri imperiyada yaşamış var-dövlət sahibi olan insanlardır, keçmiş cəmiyyətin elitəsi sayılan vətəndaşlardır. Hətta C.Məmmədquluzadə dəqiq bir tarix də yazır: göstərilir ki, bu hadisə nə zaman baş verib. Yəni bu hadisə XIX əsrə, XX əsrin əvvəllərində yox, məhz sovetlərin hökuməti qurulandan sonra baş verib: «Bir gün, hətta tarixi də yadimdadır ki, min doqquz yüz iirmi üçüncü ilin iyun ayının 12-də türk Tənqid-Təbliğ Teatrında xidmətdə olan məşhur Azərbaycan artisti, Balaqədəsi bir işdən ötrü axtarırdı». Və maraqlıdır ki, axtara-axtara müəllif gedib dənizkənarı bulvara çıxır. Balaqədəsi də burada tapır - Tənqid-Təbliğ Teatri o zaman orada, sonralar Kukla Teatri adı ilə tanıdığımız binada yerləşirdi.

Balaqədəs bu hekayəti danışan Mollanı (yəni «Molla Nəsrəddin» jurnalının redaktoru C.Məmmədquluzadəni) bir dalda yerdə oturan dörd nəfərlə tanış edir - Molla özü bunları dəfələrlə həmin dalda yerdə oturub sakit-sakit danışan görmüşdü. Müəllif özü deyir ki: «Balaqədəs üzünü mənə tərəf tutub onları da bu cür başladı mənə tanıtmağa:

- Molla dadaş, sən bu namərd dünyanın işinə bax ki, bu əyləşən dostlarım bir-iki il bundan qabaq hərəsi bir neçə milyona pul demirdi. Amma indi Allahdan gizli deyil, səndən niyə gizli olsun ki, Şura hökuməti indi bu biçarələri papiros puluna möhtac eləyibdi. Ay namərd dünya! – Və burada Balaqədəş başladı bu «bədbəxtlərin» adını bir-bir sadalamağa. Bunun rəvayətindən məlum oldu ki, bunların biri bakılı Hacı Həsəndir ki, Oktyabr inqilabından qabaq onun Bakıda 14 karvansarası və 137 tikilisi vardı ki, indi hökumət hamisini əlindən alıb və bu qoca kişini indi yomiyyə ruzusuna həsrət qoyub.

- Onun yanında oturan sabunçulu Umutbəyovdur ki, eşitmiş olarsan; çünkü onu tanımayan yoxdur. Onun qabaqlarda ildə yarım milyon tək bircə nəstdən mədaxili olardı. Bu tərəfdə əyləşən və ruznamə oxuyan cavan məşhur milyonçu və un taciri Tələfxanbəy oğludur ki, bunu da gərək eşitmiş olasan. Rusyanın hər bir böyük şəhərində bunun atasının böyük-böyük dəyirmanlarıvardı və neçə paraxodu. Bax, hələ bu dəryada işlədiyini mən özüm görmüşəm. Bax, mənim bu yanımda oturan da mənim köhnə dostum və Gəncə mülkədarı Hacı Sultandır ki, Nikolay vaxtında nə-nər nərildəyirdi və Martinov qradonaçalnikə küçədə elə bir şallağ vurdu ki, səsi düz Peterburqa getdi çatdı. Genə o vədə Hacı Sultan ağaya bata bilmədilər. Gərək axı eşitmiş olasan».

Bəli, güya yazılıçı bu əski milyonerləri tənqid hədəfi götürüb, ancaq həqiqət budur ki, dünyanın heç yerində insanın (bu insan istər milyoner olsun, istər ortabab bir mülkədar) qanuni varını-əmlakını əlindən alıb onu gündəlik yemək-içmək imkanından məhrum etmirler, «yomiyyə ruzisinə həsrət qoymurlar.» Mirzə Cəlil özü beləcə də deyir: «Vallah, insaf və mürüvvətdən kənardır ki, Ağa bəyin, ya Cahangir xanın on min desyatindən özünə barı min desyatın də verməyələr; ya Musa Nağıyevin iki yüz otuz yeddi əla tikilisini əlindən alasan və onun varisinə, barı 5-10 ev qaytarıb verməyəsən ki, zəhmətə adətkərdə olmamış o biçarə zəhmət çəkməyə məcbur olmasın və camaat içində xəcalət çəkməsin». Güya yazılıçı bu müflis olmuş varlılara kinayə edir və hətta bu kinayə bu sözlərlə bir qədər də inandırıcı görünür ki, yazılıçı deyir: «zəhmətə adətkərdə olmamış o biçarə zəhmət çəkməyə məcbur olmasın və camaat içində xəcalət çəkməsin». Bu cümlənin üstündən Ezopun kinayə nəfəsini götürürsən, yerdə sırf həqiqət, çılpaq həqiqət qalır. Bu həqiqət bu ictimai quruluşun ədalətsizlik sifətini ayna kimi əks etdirir. Bu kinayə dəfələrlə təkrar olunur, hamisində da ifşa olunan dövlət quruluşudur. Balaqədəş bu var-yoxdan çıxarılmış keçmiş varlıları Mollaya təqdim edəndən sonra oturanlara tərəf əyilib yavaşca onlardan birinə deyir: «Hacı Həsənağa, heç bir zərrə fikir etməyin. Siz ölüsiniz, saxlaya bilməyəcəklər, hamisini qaytaracaqlar».

Kinayə örtüyünün altındaki gerçəkliyə yazılıçı öz dərdini də qoşur. Yazıcının həyat yoldaşı, Cavanşir nəslinin davamçısı Həmidə xanımın da torpaqları əlindən alınmışdı. Bunu bilən bu dörd nəfər Molla əmi ilə munisəşir: «Bu minvalla həmin dörd əks-inqilabçılarla mən müsahib oldum. Cün bunlar bilirdilər ki, mənim əyalimin 4.000 desyatın sulu yerini hökumət alıbdır, bu səbəbdən məni özlərinə həmdərd qərar verib, heç bir sırrı və heç bir təzə xəbəri məndən gizlətmirdilər. Və hərdən bir, bulvarda mənə rast gələndə məni çox iltifatla saxlardılar, öz yanlarında əyləşdirirdilər və söhbətə tutardılar».

Yazıcının işlətdiyi «əks-inqilabçı» ifadəsində daha çox kinayə cəmləşir. Bu, dövrün qəbul olunmuş damgası idi. Yazıcı bu ifadəni qəsdən işlədir. İnsanların bütün var-dövlətini əlindən alıb mənimseyir, özlərini də «əks-inqilabçı» damgası ilə diligədək edirlər. Beləliklə, Mirzə Cəlil öz həyat yoldaşını da bu «əks-inqilabçılara» qoşur və bir ailənin üzvü olaraq özünü də onlardan biri sayır. «Dostlarından» hər ayrılanca «Allah kərimdir, bəlkə də qaytardılar» ümidi lə gedir. Müəllisin son qənaəti budur: «Və müxtəsər, həmin müsahiblərlə tez-tez görüşüb danışardıq, dərdləşərdik, bir-birimizə ürək-dirək verərdik və həmişə ayrılanca da ümidvarlıqla ayrıldıq ki, inşallah, müradımıza çatarıq və inşallah, şayəd, iş elə gətirdi ki, bəlkə mülk və

maaşımızı qaytardılar özümüzə. «Bəlkə də qaytardılar». – Bu indi gecə-gündüz bizim dilimizdə əzber olan sözlər.

İndi də ki, Şura hökuməti öz yerində durub və indi daha mən və mənim sabiqdə dövlətmənd dörd nəfər müsahiblərim dəxi hər yandan ümidiimizi kəsdik və indi də dörd min desyatın sulu torpağın qədim sahiblərinə qaytarılmağını, 117 tikilinin öz sahibinə qaytarılmağını və 14 paraxodun və neft mədənlərinin köhnə sahiblərinə qaytarılmağını Vahid kimi şairlər nəzmə çəkiblər; musiqi bəstəkarları da haman şeirləri nota düzüb musiqiyə sahiblər və hər ziyaflət məclisində və hər bir toyda və qonaqlıqda sazəndə və nəvazəndlər çalırlar və xanəndlər də oxuyurlar:

*Bəlkə də qaytardılar,
Bəlkə də qaytardılar.*

Cavanlar da çıtmış çirtirlər».

«Bəlkə də qaytardılar» kinayəsində ümid ehtiyatı, ümid ehtimalı da var. Təsəvvür edək ki, hekayədə o qədər gerçəklilik, müstəqimlik mövcuddur ki, felyetona bənzəyir: milyoner Musa Nağıyevin adı çəkilir, öz həyat yoldaşının dörd min desyatın sulu (suvarılan) torpağının qəsb edilməsindən danışılır. Mirzə Cəlil bu dörd əski milyonera, sovetlərin təbirilə desək, dörd əks-inqilabçıya kinayə edir. Ancaq bu kinayə, dediyimiz kimi, Ezop üsuludur. Əslində «Allah kərimdir, bəlkə qaytardılar», «bəlkə də qaytardılar» ibarələrində Cəlil Məmmədquluzadənin xəfif bir ümidi var. O inanırkı ki, bu ədalətsizliyə dövlətlər yol versələr də, insanlar dözsələr də, Allah bunun hesabını çəkəcəkdir. Ancaq bilindiyi kimi, Allah hər işi səbirlə görür, Allah tələsmir. Nəhayətdə, yetmiş illik səbrdən sonra Allah bu işi gördü, 1993-cü ildə bu dövləti yerlə yeksan elədi – dağıtdı.

Bələ kinayədən ən çox istifadə edənlərdən biri Cəfər Cabbarlı idi. Həm də Cəfər Cabbarlı kinayəni xüsusi ustalıqla işləyirdi. O da aqsaqqal qələm müəllimləri kimi, ürək sözlərini mənfi obrazların dili ilə deyirdi. C.Cabbarlı «Yaşar» dramında qolçomaq ünvanlı İmamyarın dili ilə sovet-kolxoz quruculuğunun iç üzünü açır. İmamyar özünü sosializmin dostu kimi göstərir, bu quruluşun mahiyyətini başa düşməyən avam camaatla «mübarizə» aparır. O, aqsaqqal kimi danışır. «Sosializmin» mahiyyətini anlamayanların ünvanına «bolşevik» sözü deyir: «Deyir, adamın gərək dərrakəsi olsun: ya özü qansın, ya da özgəsi deyəndə başa düşün. Hələ hamısı öz qarnını güdür, daha sabahı fikirləşən yoxdur ki... Xalq burada sosialist tikir, bunlar rəhmətlik uşağı bir girvənkə çörək üçün qırğın salırlar». Əslində bu, əsil ideoloq sözüdür. Bu, tünd bir pərdədir ki, mənəviyyatını onun arxasında gizlədir. Yenilikçilər bu sözlərin içində sosializm dedikləri cəmiyyətin əleyhinə bir zərrə işarə görmürlər. Hətta tez-tez özü «belə deyil, qardaş oğlu, bəlkə mən yaxşı qanmiram?» deyə sual verir və «yenilik» yaradan kommunistlərə özünü təsdiq etdirir: «Elədir, dayı...», «Belədir, belədir, düzdür, dayı...».

Ancaq kommunistlərin «xalqa xidmətinin» mahiyyətini xalqa başa salır və deyir ki, ey insan, başına çarə qıl: «Deməli, hökumət burada bir şey itirmir, qazanır. Qaldı indi biz kəndlilər necə, daha hökumət bizim suyumuza kəsəndən sonra bizi siçan kimi acıdan qırmayacaq ki, intəhası deyəcək ki, kolxozsan, burda işləmirdin, get, orda işlə, taxıl əkirdik, pambıq ək...». O, camaata başa salır ki, sən təsərrüfatını öz güzəranına uyğun qura bilməyəcəksən, dövlət necə deyir, elə edəcəksən. Sözünü bütün işarələrdən, eyhamlardan qurtarıb, tam çılpaqlığı ilə deyir: «Ancaq indi burda bir məsələ var. Sən burda tutaq ki, əkirdin bugda, həyatində alman da var, gilasın da var. Hökumətə verəni verirdin, yerdə qalanını da satırdın, ya yeyirdin, amma indi pambıq əkəndən sonra nə bazara çıxarıb sata biləcəksən, nə yeyə biləcəksən, verəcəksən hökumətə. Əlbəttə, onda hökumət də sənə gərək çörək də versin, başqa şeylər də versin. İndi ola bilər, bir gün versin, tox olasan, bir gün geciksin, ac qalasan...». Burada bizim sonralar sosializmdə gördüklerimizi o zaman C.Cabbarlı

«qolçomaq» adlanan İmamyarın dili ilə söyləyir. Sonra Azərbaycanın rəhbəri İmam Mustafayev Moskvaya müraciət edəcək ki, Azərbaycanda pambığın həcmini azaldaq, dənli bitkilər əkininü, üzümçülüyü artırıq (yəni İmamyar deyən kimi: həm bazara çıxarıb satmağa bir gəliri olsun, həm özü yeməyə bir şey tapsın). Onda sovet dövlətinin başçısı Nikita Xruşov ona qəzəblə deyəcək: «Mən yoxsa pambığı Moskvada əkəcəyəm?». Bəli, bu mənzərəni İmamyar otuzuncu illərdə demişdi. İmamyar uzaqqörənliliklə demişdi ki, bu hökumət xalqın yox, ancaq özünün mənafeyini güdürlər. Üzünü öz camaatına tutub, İmamyar var gücü ilə deyirdi: «Sən burda beş şahı itirirsən, hökumətimiz milyon qazanır». İmamyarın öz kəndinin camaatına dediyi bu sözü teatrın böyük səhnəsindən C.Cabbarlı bütün xalqa çatdırır. Sovet dövlətində xalqla dövlətin mənafeyinin ayrılığını bundan əyani, bundan da sərt demək olmazdı. İndi yaşlı nəslin adamları deyirlər ki, 1950-ci illərdə bütün günü pambıq tarlasında günün altında işləyən kolxozçu qadınlar bir kənddə öz kolxoz sədrlərinə şikayətlənirlər ki, çay içməyə qənd tapmırlar. Bu sədr də savadsız, bir qədər də avam bir insan imiş – camaata deyib ki, «ay balam, mən neyləyim, sovet hökuməti qəndi Çinə rüşvət verir». Bunların hamisi İmamyarın sözünü təsdiqləyən hadisələrdir və buna bənzər faktlar bütün dövrlərdə, bütün bölgələrdə olub. Güya İmamyar dövlətə haqq qazandırır: «Bizim borcumuz nədir? Həlbəttə, hər şeyə qatlaşmaq. Biz indi bir az ağırlıq çekirik, əvəzində uşaqlarımız üçün yaxşı olar. Pambıq da hələ fabriklərimiz gedir də... Pəs o çiti hardan geyirsən? İntəhası bir-iki il çətin olar. Sonra düşər nizama. Neynək, az-az yeyərik, qənaət elərik. Atam, biz yoxsullar öyrəncəliyik: aş olmaz, bozbaş yeyərik». İmamyar mətləbi tam açmaq üçün gah nala vurur, gah mixa. Gah deyir ki, pambıq hara gedir – fabriklərə, fabriklər də özümüzündür, çitindən paltar geyirik; gah də deyir ki, nə olar, bir-iki il çətinlik olar, sonra qaydaya düşər; sonra deyir ki, neynək az-az yeyərik, qənaət edərik. Sonra da baltanı dibindən vurur: «biz yoxsullar öyrəncəliyik». Yəni elə həmişə belə yoxsul qalacaqsınız. İmamyar sovet dövlətinin sözlerinin boş vədlər olduğunu camaata anladır. Deyir ki, sən kasıbsan, elə kasib da qalacaqsan. Bəli, bu hökumət on ildən çoxdur ki, qurulub hər gün də vəd edir ki, sabah düzələcək, ancaq nəticəni özünüz görürsünüz – heç nə düzəlmir, həmin yoxsulsan ki, varsan. İmamyar düz deyir: sovet dövləti sovet vətəndaşlarını yetmiş il aldatdı ki, sabah-birisini gün kommunizm qurulacaq və hamı bərabər səviyyədə – varlı, dövlətli yaşayacaq. Ancaq İmamyar deyən oldu: əvvəl də bir qrup varlı oldu, qalanı kasib, indi də başqa qrup təmin olunub, yenə kütlə ehtiyac içindədir. Əslində İmamyar avam camaatı daha artıq təşvişə salır: «Mən hər cür olsa, öz başımı girləndirəm, vay əlsiz-ayaqsızların hahna». Sözünün canını deyir, bayaqdan mis-mis eləyirdi, indi sözünün mustafasını söyləyir: yəni «ay zəhmətkeş əlsiz-ayaqsızlar, vay sizin halınıza!».

İmamyar islam düşüncəsi ilə yaşayan, evdə, ailədə qadın-kişi vəzifələrinin, ərvad münasibətlərinin möhkəm ənənə üstündə durduğu bir mühitdə çox savadlı, düşünülmüş şəkildə nifaq yaradır: «...bunların, doğrudan da, köhnə hava başlarında qalib. Qabaq arvad evdə otururdu, axşama kimi xırda-mırda işini görürdü. İndi işdən gəlir, çay qoy, xəmir yoğur, su gətir, belə də... Neynək, o xəmir yoğuranda sən uşağı saxla. Bəs yoldaşlıq necə olar?». Və sözünü yeni quruluşun qurucusuna təsdiqlədir: «Belə deyil, qardaş oğlu, ya bəlkə mən yaxşı qanmiram?» soruşur, o da cavabında deyir: «Lap doğru deyirsiniz, yoldaş İmamyar». Bir əsr əvvəl kommunizm ideyasını irəli atan Marks və Engelsi öz müasirləri belə şərh edirdilər ki, bu yeni cəmiyyətdə hər şey kimi qadın da ümumi olacaq, daha bir qadının bir ərlə yaşaması olmayıacaq. İndi kolxoz quruluşundan insanları iyrəndirmək üçün kollektivləşməni belə ailə münasibətlərinə köçürənlər də var idi. Ancaq İmamyar güya bu məsələyə şərh verir. Burada ərvadından çay istəyəndə arvadı ərinə «qolçomaq» deyir, onu «dəstimar» (istismar) etdiyini söyləyir. Arvad ərinə çörək bişir, xəmir yoğur, təndirə gir deyir. İş budur ki, həmin yeni həyatın qurucusu İmamyara «lap doğru deyirsiniz, yoldaş İmamyar» deyəndə məhz həmin qadının sözünü təsdiqləmiş olur. İmamyar bu yeni

qurucunu zəhmətkeş insanla üz-üzə qoyur. Onda o qadının əri belə deyir: «Yaxşı, elə bil lap saxladım bu uşağı. Sonra ağlayanda ağızına nə verəcəyəm? Döşüm var, başım var...». Yəni bu, qarmaqarışq bir cəmiyyətdir. Bu dövlət bütün etnik tarixi, dini etiqadı alt-üst edib yeni, vərdiş olunmamış, vulqar bir cəmiyyət forması təklif edir. İmamyar bu cəmiyyətin iç üzünü açır. Kəndə gələn yenilikçilərdən biri İmamyarın evində qalmalı olur. Bu münasibətlə İmamyarın dediyi söz təkcə yeni cəmiyyətin insanlarına inamsızlığı, yeni quruluşun xalqın imkanlı insanların var-yoxuna yiylənmək xasiyyətini ifadə etmir, həm də çar imperiyasının Azərbaycan kimi məmləkətlərə sahiblənmə modelini əks etdirir – bunun üçün xalq məsəlindən istifadə edir: «...Qardaş oğlu, özün ki, allaha şükür, arıssən. Bu zamanda mənim-sənin yoxdur. Deyir: at kimindir – minənin, ev kimindir – oturanın, arvad kimindir – qol-qabırğasını sindirən... Daha bu ev sənin ixtiyarındadır. Elə bil biz də burada bir qonaq». Sovet dövləti göz qabağında camaatın evini əlindən alır, sovet təsisatlarını oralara yerləşdirir, ev sahibi evindən didərgin salınır, qolçomaq adı ilə Sibirə sürgün edilirdi. Bu iş on ildən çoxdur ki, İmamyarın gözünün qabağında gedir və əslində evindən əli üzüldüyünü bildirir: «Daha bu ev sənin ixtiyarındadır. Elə bil biz də burada bir qonaq». Sosializmin imkanlı adamlara faşist münasibətini bundan da sərrast vermək olmaz. Bu, İmamyarın inamıdır, xalq məsəlinin formasından istifadə edib fikrini xalqa çatdırır. Başqa bir yerdə İmamyar başqa bir xalq məsəli ilə sözünü söyləyir. Yenilikçi obraz camaatın yeni quruluşla razılaşmadığından gileyənəndə İmamyar deyir: «Zalim uşağı bir başa düşmür ki, eşşəyə minmək bir eyib, düşmək iki eyib. Biz ki işə başlamışq, gərək yaman, yaxşı axıra vuraq, gərək, nə olur. Deyir: çünki oldun dəyirmənci, çağır, gəlsin dən, Koroğlu...». İmamyar özünü bilməzliyə qoyub sosializmi, yeni quruluşu eşşək sayır. Daha bu quruluşu bundan artıq necə təhqir etmək olar? Deyir ki, bir ayıb iş görmüşk ki, bu eşşəyə minmişik, yəni sosializmi qurmuşuq, indi bu eşşəkdən düşmək, yəni bu quruluşu dağıtmak da bir başqa ayıb olar. Aşkarca bu quruluş haqqında müsbət söz demir. Deyir ki, bu quruluş yaman da ola bilər, yaxşı da. Çox aydın deyilir ki, ayrı çarəmiz yoxdur, bu yolu axıra vurmaliyiq. Hələ bu axırın nə olduğu söylənmir. Bilinmir ki, bunu qurub axıra çatdırmaq, yoxsa dağıdib axıra çatdırmaq gərəkdir. Bütün bu sözlər C.Cabbarlının sözüdür ki, İmamyarın dili ilə deyir. İlk Azərbaycan Xalq Cümhuriyyətini dan ulduzu adlandıran C.Cabbarlı yazmışdı:

*Qaranlıq gecədə səni gözləyib
 Durmaqdan yoruldum, ey dan ulduzu!
 Uzaq üfüqlərə göz gəzdirməkdən
 Az qala kor oldum, ey dan ulduzu!
 ...Büsbüütün yorulub gücdən düşərkən
 Bir ulduz parladı uzaq üfüqdən.
 Bu görünən səndin, artıq gəldin sən,
 Axır səni buldum, ey dan ulduzu!*

Sovet dövründə bu şeiri Azərbaycanda sovet hökumətinin quruluşuna həsr olunmuş kimi qələmə verirdilər. Kim idi itirib-axtaran? Sovet hakimiyyətini vəsf edən o qədər zəif şeirlər vardı ki, belə gözəl şeirin sovetlərə həsr olunmuş olmasını siyasi ictimaiyyət məməniyyətlə qəbul edirdi. Hətta belə olmadığını bilənlər də üstünü vurmurdular. Çünkü şeir yüksək sənətkarlıqla yazılmış bir nümunədir. Yaxşı ki, belə edirdilər, sağ olsun dərslik müəllifləri. Bu şeiri «28 Aprel inqilabı»na həsr olunmuş saymaq, İmamyarı mənfi obraz kimi səciyyələndirmək kimi Ezop maneraları C.Cabbarlıni tarixin sovet qada-bəlalarından qoruyub saxladı.

Ümumtəhsil, orta ixtisas və ali məktəblər: tədris metodikası, iş təcrübəsi

X SINİFDƏ AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ (IY məqalə)

Akif MƏMMƏDOV,
Bakı Slavyan Universitetinin dosenti

Nitq mədəniyyətinin əsas şərtlərinin tədrisi

Nitqin düzgünlük şərti nitq mədəniyyətinin ən əsas şərti hesab olunur. Bu şərtin mahiyyətinə keçməzdən əvvəl şagirdlərə V sinifdən başlayaraq öyrədilmiş bəzi linqvistik qayda-qanunlar xatırladılır. Fonetika bölməsini keçərkən V sinif şagirdləri çoxlu orfoqrafik və orfoepik qayda və qanun (məsələn, ahəng qanunu) öyrənmişlər (1). Bu, sonralar da davam etdirilmişdir. Məsələn: bəzi leksik şəkilçilərin yazılışı (-qın, -ğın; -stan; - qı⁴, -ğı⁴; -i, -vi və s.), şəkilçi qoşularkən söz kökündə baş verən orfoqrafik (get-gedir, sinif-sinfin və s.) və orfoepik (nənəyə – [nəniyə], kölgə – [kölgüyü], məndən – [mənnən] və s.) hadisələr, mürəkkəb nitq hissələrinin yazılışı, idi, imiş, isə hissəciklərinin, qoşmaların və ədatların orfoqrafiyası və s. Qrammatika bölməsinin tədrisində də (VI, VII, VIII, IX siniflər) şagirdlər çoxlu morfoloji və sintaktik normalarla həm nəzəri, həm də praktik şəkildə tanış olmuşlar. Müəllim haqqında bəhs etdiyimiz mövzu ilə bağlı bunlardan aşağıdakılari xatırlada bilər:

- 1) Müəyyən miqdar və bəzi qeyri-müəyyən miqdar sayılarından sonra gələn isim cəmde işlənməz (2).
- 2) İsimdə şəkilçilər bu ardıcılıqla düzülməlidir: cəm – mənsubiyyət – hal – xəbərlik (şəxs) şəkilçiləri (2).
- 3) Fellərdə şəkilçilər bu ardıcılıqla gəlməlidir: addan fel düzəldən şəkilçi – təsirsiz feldən təsirli fel düzəldən şəkilçi – qrammatik məna növünün şəkilçisi – inkar şəkilçisi-təsriflənən forma şəkilçisi-şəxs şəkilçisi (3).
- 4) Cümə üzvləri müəyyən ardıcılıqla düzülməlidir (4).
- 5) Mübtəda ilə xəbər əlaqəsinə görə bağlanmalıdır (4).
- 6) Tamamlıq xəbərə idarə, qoşmalarla işləndikdə isə yanaşma əlaqəsi ilə tabe olmalıdır (4).
- 7) Zərflik xəbərə məna növündən asılı olaraq ya yanaşma, ya da idarə əlaqəsi ilə bağlanır (4).
- 8) Əlavə əlavəsi olduğu üzvdən sonra işlənir (4).
- 9) Təyin təyin etdiyi üzvdən əvvəl gəlir və ona yanaşma əlaqəsi ilə tabe vəziyyətdə olur (4).

Burada müəllimin məqsədi V-XI sinifdə keçilmiş bütün qaydaları sadalamaq, təkrarlamaq deyil. Bir dərs saatında buna nail olmaq onszuz da mümkün süzdür. Ən əsas qaydaları xatırlatdıqdan sonra müəllim izah edir ki, nitqimizdə bu qaydalara əməl etmək çox lazımdır. Nitq mədəniyyətinin ən əsas şərti olan düzgünlük də məhz bu tələblə bağlıdır. Deməli, öyrəndiyimiz fonetik və qrammatik qaydalara əməl edirikdə, nitqimiz düzgündür, öks halda bu nitq düzgün olmayan, yanlış nitq sayılır.

Mövzunun daha şüurlu dərki üçün dərslikdəki 159 (5, s.102) və 160 sayılı (5, s.103) **çalışmalar** yerinə yetirilir. Birinci çalışmada düzgün və ya yanlış tələffüzlə bağlı yol verilən orfoqrafik səhvlerin aradan qaldırılması ona çəkilir. Müşahidələr göstərir ki, buradakı *qarannix*, *virmaq*, *dranax*, *qapiya*, *bağışda*, *tufənh*, *boşduq* və s. şəklində verilən sözlərin düzgün yazılışını tapmaqdə şagirdlər o qədər də çətinlik çəkmirlər. Çətinlik nisbətən *tilivizor*, *ədəbiyat*, *lahiya*, *maqnitasfon*, *kasetə* formasında təqdim olunan sözlərin orfoqrafiyasını müəyyənləşdirməkdə özünü göstərir.

Qabaqcıl müəllimlər imkandan istifadə edərək son orfoqrafiya lügətində (6) yazılışı əvvəlki lügətdən fərqli tətbiq olunan sözlərin orfoqrafiyasını da öyrədirlər. Onlara (şagirdlərə) belə bir tapşırıq verilir: "Yazılışı köhnə lügətlərə əsasən verilmiş aşağıdakı sözlərin son lügətdəki orfoqrafiyasını müəyyənləşdirin: *meyl*, *heyf*, *şer*, *ekspress*, *fakultativ*, *kompyuter*, *sanatoriya*, *qospital*, *otel*, *nəqərat*, *antena*, *hüsн-camal*, *hüsн-rəğbat*, *Azər. TA* (*Azərbaycan Telegraf Agentliyi*)". Şagirdlər adı çəkilən son orfoqrafiya lügətində bu sözlərin aşağıdakı kimi yazıldığını müəyyənləşdirirlər: *meyil*, *heyif*, *şeir*, *ekspress*, *fakültativ*, *kompyuter*, *sanatori*, *hospital*, *hotel*, *nəqarət*, *anten*, *hüsncamal*, *hüsнrəğbat*, *Azər. TAc* (*Azərbaycan Telegraf Agentliyi*).

160-ci çalışmada tələb olunur ki, mətnədəki orfoqrafik, qrammatik və üslubi-leksik səhvler müəyyənləşdirilsin. Yaxşı olar ki, müəllim burada interaktiv metoddan – qruplar üzrə işdən istifadə etsin: bir qrupa orfoqrafik, bir qrupa qrammatik, digər qrupa isə üslubi-leksik səhvəvi tapmaq tapşırılsın. Nəticədə birinci qrup aşağıdakı sözlərin düz yazılmadığını müəyyənləşdirir: *qapayı*, *qarannix*, *gözdəri*, *qaranniğa*, *inəy*, *yalyirdı*, *diqqət ilə*, *ayağa*, *durmağ*, *isdiyirdi*, *ancax*, *hələm*, *töylüyü*, ikinci qrup isə qrammatik səhvəri müəyyənləşdirir və düzgün variantı qeyd edir: *yavaş-yavaş qaranlığa alışanda* (qaranlığa yavaş-yavaş alışanda). Üçüncü qrup isə aşağıdakı üslubi-leksik səhvəri tapır və düzəldir: 1) *Əvvəl gözləri heç nə görmədi*, *yavaş-yavaş qaranlığa alışanda inəyi gördü* (Bir cümlədə "görmədi" və "gördü" sözlərinin işlənməsi nitqə üslubi ağırlıq gətirir, odur ki, onlardan birini, məsələn, birincisini "seçmədi" sözü ilə əvəz etmək olar). 2) *Yenicə-yenicə dünyaya gəlmış buzov* ... (yenicə dünyaya gəlmmiş buzov ...). 3) *Altay yaxın-yaxın gəlib* ... (Altay yaxın gəlib ...). 4) ... *buzov anasının nəfəsini görüb* (... buzov anasının nəvəsini duyub...). 5) *Nənəsinə qışqırı* (nənəsinə çağırıldı). Üçüncü qrupla iş apararkən müəllim bütün sinfi həm də növbəti mövzuya hazırlamalıdır. Növbəti mövzu "**Nitq mədəniyyətinin dəqiqlik şərti**"dır. Bu məsələni şərh edərkən müəllim iki problemlə rastlaşır:

1) Şagirdlər V sinifdə "Leksika" bölməsini övrənsələr də, leksik normanın (və ya 160-ci çalışmada deyildiyi kimi, "üslubi-leksik səhvərin" nədən ibarət olduğunu bilmirlər. Onlar leksik normanı bir neçə dərs sonra ("Ədəbi dilin leksik norması" mövzusunda) övrənəcəklər. Ona görə də əvvəlki yazılarımızda tövsiyə etmişdik ki, əvvəl ədəbi dil, sonra nitq mədəniyyəti öyrədilməlidir.

2) Dərslikdə yazılır: "O nitq forması düzgün hesab olunur ki, dilin fonetik, leksik, qrammatik qayda-qanunları pozulmasın" (5, s.102). Deməli, leksik normanın (qayda-qanunun) pozulması düzgünlük şərtinin pozulmasıdır. Bəs leksik norma nədir? "Leksik norma hər bir şəxsdən sözün mənasına bələd olmayı, onu düzgün, yerində işlətməyi tələb edir" (5, s.123). Gətirilən nümunələrə fikir verək: "Qapını çalmaq düzgün deyil, qapını döymək düzgündür – burada leksik norma pozulmuşdur" (5, s. 102). "Meyvələr ağacdan yerə dağıldı" – cümləsində dağıldı sözü yerinə düşməmişdir. Bu cümlədə "töküldü" sözü işlənməli idi" (5, s.123). Nitqin düzgünlüyünə aid dərslikdə verilmiş və yuxarıda sitat gətirdiyimiz şərhə görə hər iki nümunədə nitqin düzgünlük şərti pozulmuşdur. Nitqin dəqiqliyi isə belə ifadə olunur: "...fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini (sözü, ifadəni, cümləni və s.) tapmaqla müəyyən edilir" (5, s.102). Nümunələr belədir: "*qoyun sürüsü*, *mal sürüsü*, *at sürüsü* qrammatik cəhətdən düzgündür, ancaq *qoyun sürüsü*, *mal naxırı* (!! – "mal naxırı" əvəzinə təkcə "naxır" sözü kifayət deyilmə? – A.M.), *at ilxisi* (!! – "ilxi" daha düzgün və dəqiqdır. – A.M.) düzgün olmaqla yanaşı, həm də dəqiqdır (5, s.102). Göründüyü kimi, nitq mədəniyyətinin dəqiqlik şərti ilə düzgünlük şərti qarışdırılır.

İstər dərslikdə hər iki şərtə aid misal kimi verilən dil nümunələri, TQDK-nın testlərindəki yanaşınalar göstərir ki, nitq mədəniyyətinin düzgülük və dəqiqlik şərtlərinin aşağıdakı şəkildə ifadə olunması daha düzgündür: “Nitqin düzgülüyü – fonetik və qrammatik qayda-qanunlara əməl olunmasıdır. Nitqin dəqiqliyi isə leksik qayda-qanunlara (normalara) əməl etməkdir”. (Nitqin dəqiqliyi ilə bağlı dərslikdəki izahı da (5, səh.102) saxlamaq olar).

“Nitqin ifadəliliyi” nisbətən çətin mənimsənilən mövzulardandır. Bəzi şagirdlər bunu nitqdə yalnız bədii təsvir vasitələrinin, məcazların işlədilməsi kimi başa düşürər. Şagirdlərin bu qənaətini iki amil daha da gücləndirir: a) Dərslikdə ifadəli nitqə aid gətirilən nümunələrin hamisində (cəmi iki nümunə) yalnız məcazlar işlənmişdir. Məsələn, “O ömrünü yelə verdi” cümləsində metafora, “Bizim eşqimiz bir el nağılıdır” deyimində təşbeh var (5, s.102). b) Dərslikdə belə bir fikir var: “...nitqin ifadəliliyi isə, ilk növbədə, söz sənətkarlarına məxsusdur” (yenə orada). Fikir düzgündür,ancaq şagird buradakı “ilk növbədə” ifadəsinə diqqət etmədiyindən elə bilir ki,yalnız söz sənətkarlarının nitqi ifadəli olmalıdır. Müəllim məsələyə aydınlıq gətirmək məqsədi ilə şagirdlərə aşağıdakı məlumatı da çatdırımalıdır. İfadəli nitq əvəzinə, bəzən “gözəl nitq” birləşməsi də işlədir. Nitqin gözəlliyi isə təkcə məcazlarla deyil, digər nitq vasitələri ilə də təmin olunur. Məlum olduğu kimi, dil vasitələri dedikdə səs, söz, cümlə və s. nəzərdə tutulur. Deməli, fikri ifadə edərkən bu vasitələri məqsəddən asılı olaraq (üslub baxımından) elə seçmək lazımdır ki, nitq gözəl, ifadəli olsun.

Səslərin nitqi ifadəli etməsinə aid bir neçə nümunəyə fikir verək: *Qupquru qurumaq; par-par parıldamaq; “Gülüm, gülün güllərimi qurutdu”* (M. Araz); *“Sallana-sallana gələn Salatin”* (Aşıq Ələsgər) və s. Nümunələrdə işlədilmiş sait və samit səslərin ahəng yaratmasının (assonans, alliterasiya) elmi şərhini şagirdlər XI sinifdə (Obrazlılığın fonetik səviyyədə ifadəsi) öyrənsələr də, indi yeri düşmüşkən bu barədə məlumat vermək həm mövzunun mənimsənilməsini asanlaşdırır, həm də sonralar tədris olunacaq mövzuya zəmin hazırlayırlar.

Sözlərin ifadəlilik yaratması isə birbaşa məcazlarla, nitqdə omonim, sinonim və antonimlərin məqsədə uyğun işlədilməsi ilə bağlıdır. Məsələnin bu yönündən izahı zamanı şagirdlərin ədəbiyyat dərslərində bədii əsərin dili, bədii təsvir vasitələri barədə öyrəndiklərinə istinad etmək vacibdir.

Cümlələrin ifadəli nitqdə rolü isə inversiyadan, qeyri-normativ söz sırasından, ellipsisdən istifadə ilə bağlıdır. Bunlar nitqin düzgülük şərtinin pozulması hesab edilsə də, bəzən (bədii və məişət dilində) ifadəliliyi artırır, nitqi daha canlı və təbii edir. Nitqin ifadəliliyi bəzək hallarda nitqin dəqiqliyi ilə də qarışdırılır. Ancaq dəqiq nitq daha münasib olan ifadəni, sözü yox, düz olan sözü, ifadəni işlətməkdir. At sürüsünə “naxır” demək yanlışdır, “ilxi” demək həm dəqiqdır, həm də düzgündür. İfadəlilik isə bir neçə dil vahidindən daha müvafiq olanı, canlı, təbii olanı seçməkdir: “yoruldum” da düzdür, “eldən düşdüm” də. Ancaq ikincisi həm də ifadəlidir. “Bu dağlardan cox keçmişəm” – düzdür,ancaq “Çox keçmişəm bu dağlardan” ifadəlidir.

Yuxarıda qeyd etdiyimiz belə bir yanlış fikri də aradan qaldırmaq lazımdır ki, ifadəli nitq guya təkcə söz sənətkarlarına məxsusdur, yalnız bədii əsərlərdə olur. Biz nitqimizin yalnız düzgün və dəqiq olmasını gözləsək, müəyyən məqamlarda o (nitqimiz) quru və cansızıcı olar. Ona görə də hər kəs nitqinin müəyyən səviyyədə həm də ifadəli olması qayğısına qalmalıdır.

Nitq mədəniyyətinin şərtləri ilə bağlı işi aşağıdakı növ tapşırıqlarla davam etdirmək uğurlu nəticələrə gətirib çıxarar : 1) Dərslikdəki müvafiq çalışmaların icrası. 2) TQDK-nın test kitabçasından (X sinif üçün), test bankından və metodik tövsiyələrindən istifadə. 3) İfadə və inşa yazılarının şagirdlərin özləri tərəfindən yoxlanması, bir növ redakte olunması. Bu zaman dəftərlər dəyişdirilir və beləliklə də, hər şagird yoldaşının yazısını yoxlamalı olur. Təbii ki, bu iş müəllimin ciddi nəzarəti altında aparılmalı və nəticələr müzakirə olunmalıdır. 4) Müəllimin bu məqsədlə təqdim etdiyi mətnlər (bilərəkdən dil xətalarına yol

verilmiş) üzərində iş. 5) Radio və televiziya verilişləri üzərində şagirdlərin məqsədli müşahidəsi. Şagird eйтdiyi nitq qüsurlarını qeyd edir və sinifdə fikrini sübuta çalışır və s.

"Nitq mədəniyyətinin ümumi (ictimai) və xüsusi (fərdi) məsələləri" mövzusunun tədrisi nitq mədəniyyətinin daha bir xüsusiyyətinin mənimsənilməsi məqsədi üçün nəzərdə tutulmuşdur. Müəllim nəzərə almalıdır ki, ötən dərslərdə nitq mədəniyyətinin daha çox üç şərti (məsələsi, xüsusiyyəti) üzərində iş getmişdir: düzgünlük, dəqiqlik və ifadəlilik. Digər cəhətlər isə (aydınlıq, təmizlik, yiğcamlıq və s.) ötəri şərh olunmuşdur, həm də bu cəhətlərin öyrənilməsi könüllü xarakter daşıyır. Mövzunu şərh edərkən şagirdlərin "köməyindən" istifadə etmək faydalıdır. Frontal sorğu ilə nitq mədəniyyətinin şərtləri bir daha xatırlanır, bu xüsusiyyətlər müvafiq dil nümunələri ilə əsaslandırılır. Nəticə etibarilə şagirdlərə aydın olur ki, nitqin düzgünlük şərti daha çox ictimai səciyyə daşıyır. Belə ki, düzgün olmayan nitqi mədəni nitq hesab etmək olmaz. Sözləri düz yaza bilməyən, düzgün tələffüz etməyən, cümlə qurmağı bacarmayan və s. dil qaydalarına əməl etməyən şəxs nitq mədəniyyəti baxımından qüsurlu sayılır. Yaxşı olar ki, müəllim burada xatırlatsın ki, nitqin düzgülüyüնü şərtləndirən əsas normalardan biri olan orfoqrafik qaydalar hökumət tərəfindən təsdiq olunmuş qaydalarla tənzimlənir. Son orfoqrafiya qaydaları (6) "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun təsbit edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılışdırıldıqdan sonra Nazirlər Kabinetinin 05 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. X sinfin "Azərbaycan dili" dərsliyində yazılır: "Sözün fonetik tərkibini, düzgün tələffüzünü, düzgün yazılışını, leksik mənasını, cümlənin quruluşunu hamı eyni cür qavrayır" (5, s.104). Müəllim bu fikri şagirdlərin başa düşəcəyi tərzdə aydınlaşdırmağa çalışmalıdır. "Fonetik tərkib" deyəndə elə düzgün yazılış və tələffüz nəzərdə tutulur. "Cümlənin quruluşu" ifadəsi altında isə, görünür, dərslik müəllifləri ümumiyyətlə cümlə qurmaq bacarıq və vərdişlərini nəzərdə tutmuşlar. Bütün bunları "hamı eyni cür qavrayır" fikri isə düz deyil. Bunları hamı eyni cür qavrasha idi, hamının nitqi düzgün, qüsursuz olardı. Təbii ki, belə deyil. Cümlənin sonu "...hamı eyni cür qavramağa çalışmalıdır" şəklində ifadə edilsə idi, daha yaxşı olardı. Ümumiyyətlə, nitq mədəniyyətinin ictimai məsələlərinin şərhi şagirddə belə bir qənaət hasil etməlidir ki, o da ədəbi dilin normalarına, qayda-qanunlarına yiyələnməli və nitqində bunlara əməl etməlidir.

Nitq mədəniyyətinin dəqiqlik və ifadəlilik şərtləri isə nisbətən xüsusi (fərdi) səciyyə daşıyır. Bu, o deməkdir ki, "... heç də hamı eyni cür dəqiqlik danişmir, yazmir, yaxud hamının nitqi gözəl (ifadəli) deyil" (5, s. 104-105). Deməli, nitqin dəqiqliyi və ifadəliliyi nisbi xarakter daşıyır. Bu baxımdan ayrı-ayrı şəxslərin nitqi müqayisə oluna bilər, biri digərindən daha dəqiqlik və ifadəli ola bilər. Eyni hadisəni danişan hər iki şagirdin nitqi düzgün olmalıdır, eks halda onların nitqi mədəni nitq sayılır. Ancaq dəqiqlik (bəzən də gözəllik) baxımdan birinin mədəni nitqi digərlərindən üstün ola bilər. Azərbaycan dili zəngin dildir. Fikrin ifadəsi üçün dilimizin lügət tərkibinin imkanları sonsuzdur. Əsl ustalıq odur ki, daha tutarlı, münasib, sözü, ifadəni vəziyyətə uyğun seçib işlədə biləsən. Məsələn, məlumdur ki, II şəxsin tək əvəzliyi "sən"dir. Ancaq müəyyən məqamlarda "sən" əvəzinə "Siz" işlədir. Deyək ki, sinif yoldaşına, aranızda dostluq münasibəti olan bir kəsə "sən" deyə müraciət etmək düzgün və dəqiqdır. Səndən yaşça böyük, müəyyən rəsmi münasibətdə olduğun, hörmət bəslədiyin adama da "sən" demək düzgün və dəqiqdır. Ancaq belə hallarda "Siz" deyə müraciət etmək daha dəqiqdır. Yaxud evinizə qonaq gələn şəxsə yer göstərib "Oturun" demək düzgün və dəqiqdır. Ancaq bu məqamda "Öyləşin" sözü mənə çalarına görə daha yerindədir və daha dəqiqdır.

Nitqin ifadəliliyi (gözəlliyi) isə daha çox fərdi mahiyyət daşıyır. Çünkü bu daha çox, dərslikdə də qeyd edildiyi kimi, ilk növbədə söz sənətkarlarına məxsusdur (5, s. 102). Ancaq bir qədər əvvəldə qeyd etmişdik ki, təkcə söz sənətkarları deyil, hamı nitqinin

mümkün qədər gözəl olmasına çalışmalıdır. Belə ki, nitqimizdə frazeoloji birləşmələrdən, atalar sözləri və məsəllərdən, aforizmlərdən, mübaliğələrdən və s. istifadə nitqi daha təbii, canlı və gözəl edir. Söz sənətkarlarının nitqində də ifadəlilik nisbi xarakter daşıyır. Sözün möcəzi imkanlarından, ifadə vasitələrindən daha çox və bacarıqla istifadə edən sənətkar daha ustad sənətkar sayılır.

Müəllimin şərhindən sonra **çalışmaların icrasına** başlamaq olar. 164 sayılı çalışma (5, s.105) müəllimin yaxından köməyi ilə yerinə yetirilir. Əvvəlcə göstəriş verilir ki, mətnədəki sözlərin düzgün yazılışına, sözlərin yerli-yerində işlənməsinə, cümlələrdəki söz sırasına diqqət edilsin. Mətn bu baxımdan təhlil edildikdən sonra diqqət müəllifin (İsa Müğannanın) fərdi nitq xüsusiyyətlərinə yönəldilir. Aydınlaşdırılır ki, müəllifin dili nitqin dəqiqliyi baxımından yüksək səviyyədədir. Məsələn, o, hər hansı bir obyektin təsvirini vermək üçün elə sözlər, ifadələr işlədir ki, oxucuda əyani təsəvvür yaranır. Bunların bəziləri şagirdlər tərəfindən seçilir: Tapdıqgilin evinin kasib görkəmini ifadə etmək üçün: "simb-sökülmüş pəncərə taxtalari", "əzilib-çatlalmış qapı"; Gümrünün kədərini oxucuya çatdırmaq üçün "diz çöküb ana uşağı kimi üzünü anasının üzünə söykədi", "bütün bədəni ilə silkələnib hönkürdü" kimi ifadələr işlədir. "Sinəsi xışıldaya-xışıldaya", "əzrayıl köpəy oğlundan qisas alacağ" kimi deyimlər də təsviri daha əyani canlandırmağa kömək edir. Şagirdlər oxuduğu bədii əsərlərdən bilirlər ki, bəzən nitqin düzgunluyu məqsədli şəkildə pozulur. Bu, ustalıqla edildikdə nəinki nitq mədəniyyətinə xələl gətirir, əksinə, gözəlliyyi və təbiiliyi daha da artırır. Təhlil olunan mətnədə də belədir:

a) Bəzi sözlər orfoqrafik qaydada yox, tələffüzə uyğun verilir: "*dözməyəcək*" ("dözməyəcək" əvəzinə), "*dözməyəcəm*" ("dözməyəcəyəm" əvəzinə), "*köpəyoğlundan*" ("köpəkoğlundan" əvəzinə) və s.

b) Söz birləşmələrində danişq dilinə uyğunluq müşahidə olunur: "*qara kağız*" *gələn* *günü axşamı*" ("*qara kağız*" *gələn* günün *axşamı*" əvəzinə), "*əzrayıl köpəyoğlu*" ("*köpəkoğlu* *Əzrayıl*" əvəzinə).

c) Cümələ qurluşlarında da fərdilik nəzərə çarpır: "Cəbrayıł kişi ilə Söylə arvad evdə idilər, yoxsa çıxıb hara isə getmişdilər?".

Göründüyü kimi, verilən nümunələrdə nitqin düzgünlüyü elə ustalıqla pozulur ki, bu, müəllifin nitqini daha gözəl edir.

165-ci çalışmada isə (5, s.106) şagirdlər S.Rüstəmxanlıdan verilən şeirin dili üzərində işləməlidirlər. Tələb olunur ki, "adi nitq normalarından kənara çıxan (şeiri şeir eləyən) xüsusiyyətlər" müəyyənləşdirilsin. Təhlil nəticəsində şagirdlər müəyyənləşdirirlər ki, adı mətnədən fərqli oaraq bu nümunənin aşağıdakı xüsusiyyətləri onu şeir kimi səciyyələndirir:

- 1) Fikir bəndlər və misralar şəklində ifadə edilir.
- 2) Misralar arası qafiyələrdən istifadə edilir, bütün misralar 11 hecalıdır.
- 3) Cümlələrdəki prediqativlik xəbərlik şəkilçiləri ilə yox, bəzən bitmə intonasiyası ilə ifadə olunur. Məsələn: birinci iki misra belədir:

Anamın savadı-köhnə əlifba,
Anamın əsəri – mənə məktublar...

Göründüyü kimi, hər iki misranın sonundakı "-dır" xəbərlik şəkilçisi ixtisar olunmuşdur. Ancaq bu, düzgünlük şərtinin pozulması olsa da, intonasiya vasitəsi ilə qüsür aradan qalxır və bu da fikrin ifadəsinə özünəməxsusluq verir.

4) Qeyri-normativ söz sırasından istifadə. Məsələn: "Ayrı nə oxumaq keçir könlündən" (könlündən keçir) və yaxud:

Alim var... oğluna çox şeylər verib,
El ruhundan başqa – daşlanmalıdır.

(Nəsrdə bu cümələ belə ifadə olunardı: "Alim var ki, oğluna el ruhundan başqa çox şeylər vermişdir").

5) Şeirdə işlənən bədii təsvir vasitələri də ifadənin gözəlliyyini artırıran cəhətlərdəndir. Məsələn: "*Kaş sözə bu qədər can verə bilə*" (Sözə can vermək metaforik ifadədir).

***"Ana məktubları mənim gözüm də
Dünyanın ən nadir əlyazmaları"***

Ana məktubları dünyanın ən nadir əlyazmaları ilə müqayisə edilərək təşbeh yaradılmışdır.

166 sayılı çalışmanın tələbinə görə şagirdlər "Mən Azərbaycan vətəndaşıyam" mövzusunda inşa-məqalə yazmalı (Başqa mövzularda da inşa-məqalə yazmaq tövsiyə edilə bilər) və yazdıqları mətnin dilindəki xüsusi (fərdi) cəhətləri müəyyənləşdirməlidirlər. Yaxşı olar ki, inşa mətnləri həm də müqayisəli təhlil edilsin, çünki bu halda fərdilik daha qabarıq üzə çıxır. Belə ki, təxminən eyni səviyyəli iki şagirdin məqalələri problem baxımından müzakirə oluna bilər.

167 sayılı çalışma isə şagirddən daha çox bilik və bacarıq tələb edir. Hər kəs müstəqil olaraq qəzet məqaləsi seçir və onun üzərində çalışmadakı suallar əsasında təhlil aparır (5, s. 106). Müəllim şagirdlərin hazırlıq səviyyəsini nəzərə alaraq suallara əlavələr edə və ya onlarda müəyyən dəyişiklik apara bilər. Məsələn, müşahidələr göstərir ki, birinci sual şagirdlər üçün nisbətən anlaşılmazdır: "Hansi məqamlarda mətnin ümumi anlaşıqlığı gözlənilir?" Bunu aşağıdakı suallardan biri ilə əvəz etmək olar: "Mətndə nitq mədəniyyətinin ümumi (ictimai) cəhətləri nə dərəcədə gözlənilmişdir?" və yaxud "Müəllif nitqin düzgünüyük şərtinə nə dərəcədə əməl etmişdir? Fikrinizi mətndən nümunələr seçməklə əsaslandırın".

Son iki çalışmanın evdə icra olunmasını tapşırmaq olar.

"Dil, nitq və nitq fəaliyyəti" mövzusunun tədrisi də, bir növ, ümumiləşdirici xarakter daşıyır. Belə ki, indiyə kimi şagirdlər dil və nitq haqqında müəyyən bilik və məlumatlara yiyələnmişlər. Dil haqqında informasiyalar daha çox "Dil nədir?", "Dilin funksiyaları", "Dil və mədəniyyət. Dil və xalqın tarixi" mövzularını tədris edərkən, nitqlə bağlı biliklər isə nitq mədəniyyətinə aid keçilənlərin içərisində verilmişdir. Bu mövzunu isə öyrədərkən əsas məqsəd dillə nitqin müqayisəsini aparmaq, bu iki anlayışın oxşar və fərqli cəhətlərini şagirdlərə çatdırmaqdır. Bunları nəzərə alaraq müəllim mövzunun tədrisinə problemlə bağlı əldə edilmişlərin frontal sorğusu ilə başlaya bilər. Sorğu zamanı daha çox **dilin ünsiyyət üçün vasitə rolunu oynadığı və işarələr sistemindən ibarət olması** cəhətləri önə çəkilir. Çünkü bunlar onu **nitqdən** fərqləndirən ən qabarıq əlamətlərdir. Frontal sorğu zamanı dilin ünsiyyət vasitəsi olması məsələsini şərh edən şagird bunun mahiyyətini bilməli və izah etməyi bacarmalıdır. Bu müddəənin şərhindən aydın olmalıdır ki, dil ünsiyyətin özü deyil, onun üçün vasitədir. Bəs "vasitə" nədir? "**Vasitə** - bir şeyi əldə etmək, yaxud bir şeyi həyata keçirmək üçün lazım olan şey, üsul, yol, alət və s." (7, s. 467). Deməli, insanlar bir-biri ilə ünsiyyət saxlamaq məqsədi ilə dildən istifadə edirlər. Müəllim burada əlavə edir ki, bu istifadə prosesinin özü isə **nitq** adlanır. Buradan şagirdlər müəllimin köməyi ilə nəticə çıxarırlar ki, vasitə olmayanda ondan istifadə mümkün olmadığı kimi, dil də nitq üçün əsasdır, nitq bir növ ondan törəmədir. Bəs dilin maddi əsası nədir? "Dil nədir?" mövzusunun tədrisindən bəhs edərkən məsləhət görülmüşdük ki, müəllim dilin şərti işarələr sistemindən ibarət olması barədə şagirdlərə məlumat versin. Bu sual həmin biliyi yada salır, bir daha aydınlaşdırılır ki, dildəki səs, söz, bir növ, şərti xarakter daşıyır, onlar yalnız nitqdə, ünsiyyət prosesində "canlanır", fəaliyyət göstərirlər. Deməli, **nitq fəaliyyətdə olan dildir**. Qeyd edildiyi kimi, dildəki işarələr şərti xarakter daşıyır, məsələn, sözün səs qabığı ilə onun (sözün) mənası arasında heç bir bağlılıq yoxdur, bu bağlılıq ancaq şərti xarakter daşıyır. Əks halda müəyyən anlayışı, əşyani və s. bildirmək üçün bütün dillərdə söz eyni olardı. Sözün hansı mənəni ifadə etməsi isə yalnız nitqdə reallaşır. "Nitq həmişə maddidir. Nitq yalnız real, maddi keyfiyyətlərə malik vahidlər şəklində öz vəzifəsini yerinə yetirə bilər. Dil isə mücərrəd bir sistem şəkli almağa cəhd edir" (8, s. 61). Dərsliyə əsasən, dillə nitqin bir fərqi də dilin tarixən çox az dəyişikliyə uğraması, nitqin isə ona nisbətən dəyişkən olmasına dair. Bu müddəə X sinfin dərsliyində belə əsaslandırılırlar: "Məsələn, yüz il, üç yüz il bundan əvvəlki Azərbaycan türklərinin nitqi (yazısı, danışılığı) indikindən fərqli olub, ancaq onların da dili bizimki kimi Azərbaycan dili olub" (5, səh. 107). Yuxarıda mənbə kimi verdiyimiz "Dilçilik problemləri" kitabında

bunun (dilin az, nitqin nisbatən çox dəyişməsinin) səbəbi daha ciddi əsaslandırılır: "Nitq mütəhərrik, dinamikdir, dil isə sabitliyə, statikliyə cəhd göstərir. Dil tarazlanmış, nizamlanmış daxili əlaqələr sistemidir, hər bir tarazlıq isə sabitliyə cəhd edir və dil nitqin bu taraklılığı pozma cəhdinə maneə törədir" (8, s. 60).

Dilçilik ədəbiyyatında nitqlə dilin aşağıdakı fərqləri də göstərilir:

1. Nitq fərdi, dil ümumi səciyyə daşıyır. Ümumxalq dili öz sisteminin, qaydalarının hüdudları çərçivəsində ancaq ayrı-ayrı föndlərin nitqində özünü göstərə bilər.
2. Nitq psixi, dil isə ictimai hadisədir. Çünkü bütün psixi formalar (duyu, hiss, təsəvvür, qavrayış və s.) nitqdə özünü biruzə verir.
3. Nitq tarixi və ictimai mühitin faktorlarının təsirinə məruz qalır və bunları dila keçirməyə çalışır. Dil isə normalarının köməyi ilə nitqin bu təsirindən özünü qoruyur.
4. Dil dilçilik qanunlarına tabedir, onun qanunları müntəzəmdir, nitq isə müntəzəm deyil.

Dil və nitq haqqında ətraflı məlumat verdikdən sonra *nitq fəaliyyəti* anlayışını öyrətmək o qədər də çətin olmur.

Yaxşı olar ki, bu anlayışın (nitq fəaliyyəti) daha mükəmməl dərki üçün müəllim şagirdlərə tapşırsın ki, dərsliyin əvvəlindəki "Dil nədir?" və "Dilin funksiyaları" mövzularını diqqətlə oxusunlar, indiyə kimi dil və nitq haqqında öyrəndiklərini yada salaraq aşağıdakı suallara cavab hazırlasınlar:

- a) Dil aćmamış bir uşağı cəmiyyətdən, insanlardan təcrid edib böyütsələr, o danişa bilərmi?
- b) Siz danişq səslərinin yaranmasında danişq üzvlərinin rolunu hələ V sinifdən öyrənirsiniz. Axi, həmin danişq üzvləri heyvanlarda da var. Bəs onlar niyə danişa bilmir?
- c) Tutuquşuya təlim verdikdə bəzi sözleri, cümlələri insan kimi söyləyə bilir. Buna əsasən demək olarım, tutuquşunun dili var?

Şagirdlər **birinci** suala asanlıqla "Yox" cavabı verir və aydınlaşdırırlar ki, dil irtsən keçmir, həyatda, cəmiyyətdə, insanlar arasında qazanılır.

"Dil nədir?" mövzusunda **ikinci** sualın da cavabı var: "İnsan orqanizminin məhz gördüyüümüz şaquli şəklə düşməsi ilə danişq üzvləri, səs aparatı formalasır, səslərin tələffüzü üçün tənəffüzü açıcıyər müntəzəm təmin edir. Həmçinin başın (sifət quruluşu, çənə və s.) və onun içində yerləşən, dil üçün çox vacib sayılan, şürur, təfəkkürün akkumulyatoru rolunu oynayan beyinin bu biçimdə müəyyənləşməsi də bədənin şaquli vəziyyəti ilə bağlıdır" (5, s. 11). Deməli, insandakı danişq üzvləri heyvanlarda olsa da, danişq səslərini tələffüz etmək üçün müvafiq formada deyil, insandakı kimi məqsədə uyğun şəkil almayıblar.

Sonuncu sualın cavabını da şagirdlər dərsliyin və müəllimin köməyi ilə müəyyənləşdirirlər. Aydın olur ki, insanın əməklə məşğul olması nəticəsində bədənin tədricən şaquli vəziyyət alması, bişmiş ət yeməsi şürur və bununla paralel dilin formalasmasına gətirib çıxarır. Deməli, insanın dilini digər varlıların "dil"indən fərqləndirən başlıca cəhət insan dilinin şüurla, təfəkkürlə bağlı olmasıdır. Bundan sonra şagirdlərə dərslik üzərində işləməyi tapşırmaq olar: təklif edilir ki, dərsliyin 106-ci səhifəsindəki nəzəri material ("Dil, nitq və nitq fəaliyyəti") oxunsun. Müşahidələr göstərir ki, yuxarıda göstərdiyimiz istiqamətdə məqsədyönlü iş apardıqdan sonra şagirdlər bu materialı asanlıqla başa düşürlər. Ancaq dərslikdə verilən "*Nitq fəaliyyəti* – nitqin təzahürü üçün lazım gələn *ictimai, psixoloji və fizioloji aktların sistemidir*" (5, s. 107) izahindəki "akt" sözü anlaşılmazlıq yaradır. Müəllim aydınlaşdırır ki, həmin söz burada *amil, əsas mənasındadır*. Beləliklə, şagirdlərə aydın olur ki, işarələr sistemi olan dilin nitqə çevrilməsi üçün **üç əsas amil** lazımdır: *ictimai* (cəmiyyətdən kənardə nitq fəaliyyət göstərə bilməz), *psixoloji* (dilin nitqə, yəni ünsiyyət prosesinə çevrilməsi üçün şür, təfəkkür vacibdir) və *fizioloji* (insanın danişq üzvləri tələffüz üçün, başqa sözlə, şifahi nitqin təzahürü üçün stimul yaradır). Bu amillərdən biri olmasa, dilin nitqə çevrilməsi, nitq fəaliyyəti mümkün deyil

Dərslikdəki 168-ci çalışmanın (5, s.107) icrası dilin az, nitqin daha çox dəyişkən olması fikrinin sübutuna xidmət edir. 169-cu çalışmada (5, s.108) İsa Müğannadan verilən bədi nümunə daxili nitq haqqında 108-ci səhifədə verilmiş nəzəri məlumatın daha praktik başa düşülməsinə yardım etmək məqsədi güdür. 170-ci çalışmada (5, s.110) şagirdlər dilin müəyyən sistemə, normalara əsaslandığını öyrənir, 171-ci çalışmanın (5, s.110) icrası nəticəsində isə müxtəlif nitq nümunələrinin bir-birindən lügət tərkibinə, qrammatik normalarına və ifadəliliyinə görə fərqləndiyini və beləliklə, nitqin fərdi xüsusiyyət daşıdığını müəyyən edirlər.

172-ci tapşırıqda (5, s.110) əksini tapan nəzəri materialı oxumaqla şagirdlər nitq mədəniyyətinin şərtləri, xüsusiyyətləri ilə bir qədər də geniş, ətraflı tanış olmaq imkanı əldə edirlər. Bu mətnin üzərində şagirdləri işlətmək müəllimin öz ixtiyarına verilir. Bizcə, həmin tapşırığın icrası bir qədər əvvələ - "Nitq mədəniyyəti anlayışı" mövzusunun tədrisinə keçirilsə, daha faydalı olar.

ƏDƏBİYYAT

1. Əziz Əsfandizadə, Nizami Xudiyev, Ənvər Abbasov, Hüseyin Əhmədov Azərbaycan dili, V sinif üçün dərslik, 2003
- 2.Rafiq İsləmov, Fazıl Ellazov, Azərbaycan dili, ümumtəhsil məktəblərinin 6-ci sinfi üçün dərslik, 2008
3. Rafiq İsləmov, Xanım Qasımovə, Fazıl Ellazov, Azərbaycan dili, ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik, 2008
4. Qəzənfər Kazimov, Faiq Şahbazlı, Azərbaycan dili, 8-9-cu siniflər üçün dərslik, 2003
- 5.Tofiq Hacıyev, Nizami Cəfərov, Nizami Xudiyev, Azərbaycan dili, ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərslik, 2009
- 6.Azərbaycan dilinin orfoqrafiya lügəti, "Lider nəşriyyat", 2004
- 7.Azərbaycan dilinin izahlı lügəti, IY cild, 2006
- 8.Z. Verdiyeva, F. Ağayeva, M. Adilov, Dilçilik problemləri, 1982.

XÜLASƏ

Məqalədə nitq mədəniyyəti və onun ən əsas şərtləri olan düzgünlik, dəqiqlik və ifadəlilik anlayışlarının nəzəri dilçilikdə və orta məktəb dərsliklərində təqdimi analiz edilir. X sinfin "Azərbaycan dili" dərsliyində problemin qoyuluşuna metodiki baxımdan təqəridi münasibət bildirilir. Nitq mədəniyyətinin əsas şərtlərinin orta ümumtəhsil məktəblərində tədrisi yolları, mövcud dərslikdəki nəzəri və praktik materialların şagirdlərə mənimsdilməsi metodikası göstərilir.

РЕЗЮМЕ

В статье анализируются правдивость, четкость и понятия выражений, которые являются основными условиями культуры речи, в теоретическом языкознании и в учебниках средних школ. В учебнике «Азербайджанский язык» X класса с точки зрения методики критикуется постановление проблемы. Рассматриваются учебные методы основных методов в общеобразовательных школах, дается методика усвоения теоретических и практических материалов в учебниках.

SUMMARY

The article deals with the rightness, exactness and the expressing of the basic points of the speech culture. It also gives its critical attitude to the problem from methodological points of view. The practice materials and the teaching methods in secondary schools are also given in this article.

Açar sözlər: nitq mədəniyyəti, nitq mədəniyyətinin şərtləri, nitqin düzgünliyi, nitqin dəqiqliyi, nitqin ifadəliliyi.

TƏRCÜMEYİ – HAL MATERİALLARININ ÖYRƏDİLMƏSİNDƏ YENİ TEKNOLOGİYALARIN TƏTBİQİ

Soltan HÜSEYNOĞLU,
Bakı şəhərindəki 162 nömrəli orta məktəbin müəllimi

Yeni texnologiyaların tətbiqi üzrə apardığımız eksperimentdə müxtəlif təlim materialları əhatə olunmuşdur. Bunların sırasında tərcümeyi-hal materiallarının öyrədilməsi mühüm yer tutur. Dərsin təsvirinə keçməzdən əvvəl mövzu ilə əlaqədar zəruri məlumatların xatırladılmasına ehtiyac duyulur.

Müəllim üçün məlumat

Bu gün ümumtəhsil məktəblərində tərcümeyi-hal materialları, siniflərdən asılı olaraq, fərqli məzmunda və həcmində öyrədilir. V—VII siniflərdə tərcümeyi-hal materiallarının öyrədilməsi ilə bağlı programda heç bir tələb irəli sürülmemişdir. Lakin həmin siniflər üçün hazırlanmış dərsliklərdə ənənədən çıxış edilərək yiğcam bioqrafik məlumat verilir. Bu materialarda başlıja məqsəd sənətkarın şəxsiyyətinə və yaradıcılığına maraq oyatmaqdır.

VIII—IX siniflərdə isə tərcümeyi-hal materiallarının öyrədilməsi programın tələbi əsasında həyata keçirilir. Həmin siniflərin programında hər bir sənətkar haqqında verilən annotasiyada «həyatı və yaradıcılığı haqqında məlumat» şəklində tələb irəli sürülmüşdür. Bundan çıxış edən dərslik müəllifləri bioqrafik məlumatla sənətkarın yaradıcılığı barədəki informasiyanı qovuşuq şəkildə vermişlər. Bu iki istiqaməti birləşdirən materiallar yiğcam olduğundan dan onların tədrisinə ayrıca saat verilməmişdir. Sənətkarın tədris olunan əsərinin məzmununun mənimsədilməsi üzrə işin müəyyən qismi həmin materialın öyrədilməsinə həsr edilən dərsdə reallaşdırılır.

X—XI siniflərdə isə vəziyyət fərqlidir. Bu siniflərdə, programın tələbinə əsasən hər bir sənətkarın həyatının öyrədilməsinə ayrıca saat verilir. Bu, dərslik müəlliflərinin də qarşısında fərqli vəzifə qoyur; həmin siniflərin dərsliklərində hər bir sənətkarın hayatı haqqında əhatəli məlumatın verilməsi zəruri olmuşdur.

Deyilənlərdən aydın olur ki, müxtəlif siniflərdə tərcümeyi-hal materiallarının öyrədilməsi fərqli yanaşma tələb edir. Bu fərqli yanaşma metodların, priyomların, vasitələrin, iş növlərinin və formalarının seçilməsini şərtləndirir.

Ənənəvi metodikada tərcümeyi-hal materiallarının öyrədilməsi yollarından kifayət qədər danışılmış, məktəb təcrübəsi ümmüniləşdirilərək faydalı tövsiyələr verilmişdir. Bu sahədə zəngin təcrübə qazanan müəllimlər bioqrafik məlumatların mənimsədilməsini hər bir mərhələnin (V—VII, VIII—IX, X—XI siniflər üzrə) özünəməxsusluğunu nəzərə almaqla həyata keçirirlər. Lakin tərcümeyi-hal materiallarının tədrisi prosesində məktəb təcrübəsində yol verilən qüsurlar barədə də metodik ədəbiyyatımızda az yazılmamışdır. Bu qüsurlar, əsasən, dərsliklərdən irəli gəlir. Dərsliklərin bir qismində rəqəm sıxlığı, faktların sadalanmasına aludəcilik yazılıçının şəxsiyyətinin, onun yaradıcılığının istiqamətlənməsinə, dünyagörüşünün formallaşmasına təsir edən mühüm sosial-siyasi hadisələrin şərhini ya kölgədə qoyur, ya da unutdurur. Nəticədə tərcümeyi-hal materiallarının öyrədilməsinə həsr edilən dərslər sönük, maraqsız keçir, şagirdlərdə əzbərçiliyə (dərslikdəki materialın məzmununu tələb edir) meyil güclənir.

Tərcümeyi-hal materiallarının tədrisində müşahidə edilən digər bir qüsür subyektiv səbəblə bağlıdır; bəzi müəllimlər ehtiyac olmadan dərsə xeyli əlavə material cəlb edir, onuz da ağır olan programı yükləyirlər. Bu, xüsusən V—IX siniflərdə yolverilməzdır. Əlbəttə, hər bir sənətkarın tərcümeyi-halının öyrədilməsi prosesində müəllimin əlavə məlumatına ehtiyac yaranır. Lakin bundan sui-istifadə edilməməlidir. Fəal/interaktiv təlim tədris materialının lüzumsuz olaraq yüksəlməsini məqbul sayır.

Tərcümeyi-hal materiallarının öyrədilməsinə həsr edilən dərslərdə fəal-/interaktiv təlimin tətbiqi maraqlı nəticələrin əldə edilməsinə səbəb olmuşdur.

V sinifdə «Qara torpaq və sarı qızıl» hekayəsinin tədrisindən əvvəl onun müəllifi — S.Rəhimov haqqında şagirdlərə müəyyən məlumatın verilməsi nəzərdə tutulmuşdur². Dərslikdə müəllif haqqında verilən məlumat, yiğcam olsa da, maraqlıdır; bu mətnə yazıcı haqqında aşağı siniflərdə öyrənilmiş məlumatların xatırladılması tələbinin irəli sürülməsi diqqəti, xüsusilə çəkir.

Dərsi müsahibə ilə başlayıram.

M. — Siz keçən il — dördüncü sinifdə «Şir və tülkü» adlı bir hekayə oxumuşsunuz. O, hekayəni xatırlayırsınız mı? Hekayədə nədən danışılır?

Şagirdlərin əksəriyyəti fəallıq göstərir, süjeti, demək olar ki, olduğu kimi xatırlayırlar.

Yenidən sınıf müraciət edirəm:

M. — Bəs bu maraqlı hekayəni kim yazmışdır?

Sinfə sükut çökür. Şagirdlərimin gərginlik içində düşündükələrini müşahidə edirəm. Onlardan doğru cavab ala bilmirəm, amma kədərlənmirəm. Açıq-aşkar hiss edirəm ki, şagirdlərin çoxu narahatdır, qaşlarını çataraq nigarançılıqla qurcuxur... Onları intizardan qurtarıram: — Hekayəni Süleyman Rəhimov yazmışdır! Şagirdlərimin sifətində yaranan rahatlıq cizgilərini, daha dəqiq desəm, məmənunluğu bir anlığa müşahidə edir və ucadan: — «Amma...» deyirəm, bir anlığa fasılə edir, sifətlərdə intizarın yarandığını daxili razılıqla müşahidə edirəm...

— Amma, bu yazıçı haqqında məlumatınızın olması vacibdir. Madam ki, hekayəsinizi xoşlaysınız, deməli, onu, həm də tanımlısınız ki, sonralar da əsərlərinə rast gələndə oxuyasınız.

Beləliklə, mövzunu elan edir və lövhədə yazıram: **Süleyman Rəhimov (1900—1983).**

Sinfə müraciət edirəm:

— Yazıçı haqqında hansı məlumatlar sizə maraqlandırır?

Şagirdlərin fikirləri dinlənildikdən sonra tədqiqat sualını lövhədə yazıram.

Tədqiqat sualı: Süleyman Rəhimovun həyatı və yaradıcılığı barədə nələri bilmək vacibdir?

Bundan sonra tədqiqatın aparılması mərhələsi başlanır.

Tədqiqatın aparılması:

Şagirdlər dərslikdə S.Rəhimovun həyatı və yaradıcılığı barədə verilmiş məlumatı, yazıçının xatırələri əsasında hazırladığım yiğcam mətni (həcmi bir səhifədən də az olmuşdur) fərdi olaraq oxuyur, lövhədə əks olunmuş aşağıdakı cədvəli dəftərlərində doldururlar:

Anadan olduğu yer	Təhsil aldığı məktəblər	Çalışdiği peşələr	Əsas əsərlərinin adı	Ən çox yazdığı məsələlər

Növbəti mərhələ qazanılmış biliklərin mübadiləsi olur.

² Burada dərslərin ilk iki mərhələsinin («Sinsin təşkili», «Keçmiş mövzunun soruşulması») təsviri verilmir.

Qazanılmış biliklərin mübadiləsi.

Hər şagird parta yoldaşı ilə fikir mübadiləsi aparır. Cütlər cədvəllərini müqayisə

edir, vacib saydiqları düzəlişləri aparır, əlavələr edirlər.

Yeni mərhələyə keçilir.

Qazanılmış biliklərin müzakirəsi və formalaşdırılması.

Lövhəyə iki şagird dəvət edirəm. Onlardan biri cədvəldəki ilk üç sütunu, ikincisi isə son iki sütunu doldurur. Bu prosesdə maraqlı məqamlar müşahidə olunur; müxtəlisf mənbələrə, xüsusən internetə müraciət edən şagirdlərin əlavələri dolğunluğu, zənginliyi ilə seçilir.

Bütün şagirdlər lövhədə (cədvəldə) yazılanları izləyir və öz yazlarına əl gəzdirirlər.

Zəif şagirdlərdən birinə cədvəldəki məlumatə əsaslanmaqla S.Rəhimovun həyatı və yaradıcılığı barədə danışmağı həvalə edirəm.

Növbəti mərhələyə keçilir.

Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.

Şagirdlərin müstəqil fikir söyləmələrinə, öz qənaətlərini bildirmələrinə nail olmaq üçün istiqamətləndirici suallardan istifadə edirəm:

– S.Rəhimovun həyatı, yaradıcılığı barədə məlumatın öyrənilməsi nəyə görə əhəmiyyətlidir?

– Yaziçı bu gün yaşasayıdı, əsərlərini hansı mövzuda yazardı, o, əsərlərində ən çox hansı məsələlərdən yazardı? Nə üçün belə düşündüyüüzü əsaslandırın.

Sonda qiymətləndirməni həyata keçirirəm.

Qiymətləndirmə:

Şagirdlərin hər birinə dərsdəki fəaliyyətini, dərsin özünü (bioqrafik məlumatın mənimsənilməsinə həsr olunan mərhələni) qiymətləndirməsi üçün imkan yaradıram. Şagirdlərə fərdi qiymətləndirmə vərəqi paylayıram. Onlar artıq bilirlər ki, 0-dan 10-a qədər olan 4 şkala üzrə qiymətləndirmə aparmalıdırular. Yəni şagird göstərilən tələbi əsas götürməklə müvafiq rəqəmi göstərməlidir (dairəyə almalıdır).

Şagirdin adı və soyadı: _____ Tarix: _____

Mövzunun mənimsənilməsi.

Çox zəif: 0 1 2 3 4 5 6 7 8 9 10 tam mənimsəmişəm.

Dərsdə fəal olması (sual verməsi, suallara javab verməsi, əlavələr etməsi).

Fəal olmadım: 0 1 2 3 4 5 6 7 8 9 10 çox fəal oldum.

Dərsdə digərlərini dinləməsi.

Zəif dinlədim: 0 1 2 3 4 5 6 7 8 9 10 çox diqqətlə dinlədim.

Dərsin maraqlı olub-olmaması.

Maraqlı olmadı: 0 1 2 3 4 5 6 7 8 9 10 çox maraqlı oldu.

Müəllim üçün məlumat

Bioqrafik məlumatın V, VI və VII siniflərdə bu şəkildə mənimsədilməsi məqsədə uyğundur. Lakin burada yalnız bir dərs modeli verildi. Yəni V—VII siniflərdə bioqrafik məlumatların öyrədilməsi prosesində dərsin fərqli şəkildə (modeldə) qurulması da mümkün və faydalıdır. Müəllim sövqətməni başqa cür təşkil edə bilər, tədqiqat suali fərqli məzmununda ola bilər və s.


Bir mühüm məsələni də unutmaq olmaz; bədii əsərin tədrisinə ayrılan vaxt az olarsa, V—VII siniflərdə bioqrafik məlumatın ənənəvi metodlarının tətbiqi ilə mənimsədilməsi məqbul sayıyla bilər. Məsələn, VI sinifdə A.Səhhətin «Vətən» şeirinin tədrisinə programda bir saat ayrılmışdır. Deməli, vaxtin məhdud olması müəllifin

tərcümeyi-halini yuxarıdakı qaydada öyrətməyə imkan verməyəcəkdir. Belə olan halda müəllim yiğcam məlumat verməklə kifayətlənə bilər. Şagirdlər dərsdə öyrəndiklərini digər mənbələrdən (o cümlədən internet şəbəkələrindən) əldə etdikləri məlumatlarla zənginləşdirməli olurlar.

Müəllim üçün məlumat

Yuxarıda qeyd olunduğu kimi, VIII və IX siniflərdə tərcümeyi-hal materiallarının öyrədilməsi həm əvvəlki (V—VII), həm də sonrakı (X—XI) siniflərdən fərqlənir; bu iki sinifdə bioqrafik məlumatla sənətkarın yaradıcılığı barədəki məlumat qovuşuq verilir. Üstəlik onun tədrisi üçün ayrıca saatın nəzərdə tutulmaması eksperimentin təşkilinə ciddi çətinliklərin meydana çıxmasına səbəb oldu; bu, birinci növbədə vaxt qılığında özünü göstərdi. Bu faktın özü də bir daha sübut edir ki, ədəbiyyatdan mövcud program yeni texnologiyaların tətbiqi baxımından əlverişli deyildir.

C.Məmmədquluzadənin VIII sinifdə öyrədilən tərcümeyi-hali (yaradıcılığı ilə qovuşuq) eksperiment materialı kimi müəyyənləşdirilmişdir. Keçmiş mövzunu (S.Ə.Şirvaninin «Müctəhidin təhsildən qayıtması» əsərinin təhlili) yekunlaşdırıldıqdan sonra sövqetmə məqsədilə aşağıdakıları lövhədə əks etdirirəm:



Şagirdlərin əksəriyyəti Cəlil Məmmədquluzadənin nəzərdə tutulduğunu bildirir. Mövzunu elan edir və lövhədə yazırıam: **Cəlil Məmmədquluzadə (1866—1932)**.

Şagirdləri aşağıdakı tədqiqat sualının müəyyənləşdirilməsinə istiqamətləndirirəm:

Tədqiqat suali: C.Məmmədquluzadənin hayatı və yaradıcılığı barədə nələri öyrənmək vacibdir?

Şagirdlər fikirlərini söyləyirlər və bunun əsasında tədqiqatın hansı istiqamətdə aparılmasının lazımlığı müəyyənləşdirilir.

Tədqiqatın aparılması:

Lövhədə əksini tapmış aşağıdakı cədvəli dəftərlərinə köçürmələrini şagirdlərdən xahiş edirəm.

Anadan olduğu yer və mühiti	Təhsil aldığı məktəblər, fikri inkişafına onların təsiri	Çalış-dığı sahələr	İlk əsərləri	Çap etdirdiyi jurnal və onun əhəmiyyəti	Bədii əsərlərinin mövzusu, onlarda əksini tapan başlıca məsələlər (yazıcıni düşündürən, narahat edən problemlər)
-----------------------------	--	--------------------	--------------	---	--

Şagirdlər aşağıdakı mənbələr üzrə fərdi qaydada işləyir, əldə etdikləri məlumat əsasında cədvəli doldururlar:

1. Ədəbiyyat. VIII sinif üçün dərslik (müəlliflər: N.Cəfərov, N.Arashı, S.Hüseynoğlu). B., 2005, səh. 159—160.
2. Cəlil Məmmədquluzadə. Həyat və yaradıcılığı. B., 1974, səh. 15, 19—20.
3. Mir Cəlal, F.C.Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. B., 1974, səh. 17—19.

Müəllim üçün məlumat

Fəal/interaktiv təlimin mühüm əlamətlərindən biri informasiya (bilik) mənbəyinin çox olmasının təmin edilməsidir. Çap materialları (məqalə, elmi və bədii əsərlər, xatirələr və s.) mühüm mənbələrdən sayılır. Klassik metodikada çap materiallarından istifadə faydalı hesab edilsə də, konkret tövsiyələr verilməmişdir. Bu materialların sinifdən asılı olaraq hansı həcmidə və necə tətbiq olunması, öyrənilən mövzu ilə əlaqələndirilməsi yolları və s. tədqiq olunmamışdır. Xarici ölkələrin pedaqoji ədəbiyyatı ilə tanışlıq göstərir ki, bütün siniflərdə müxtəlisf mənbələrdən — çap materialları, internet, kompyuter, elektron vasitələri və s. — istifadə zəruri tələb kimi həyata keçirilir. Aşağı sinif lərdə (VI sinif də daxil olmaqla) çap materiallarının hansı bölməsindən istifadə olunacağı, nələrə diqqət yetirməyin vacib olması və s. barədə şagirdlərə tövsiyələr verilir. Yuxarı siniflərdə tövsiyələrdəki konkretlik zəifləyir; şagirdlərin çap materiallarından özləri üçün lazımları seçə bilmələri onların müstəqilliyinin göstəricisi kimi qiymətləndirilir. Çap materiallarındakı sikirləri müqayisə etmək lazımlı, yaxud onlarda mübahisəli məqamlar olanda yuxarı siniflərdə də istifadə mənbəyi dəqiqliklə göstərilir.

Biz eksperimentin gedişində fərqli yol seçməyə məcbur olduq. Buna əsas səbəb şagirdlərin təcrübəsizliyi idi; elə ilk mərhələdə aydınlaşdı ki, hətta X—XI sinif şagirdləri belə mənbələrlə müstəqil işləyə bilmir. C.Məmmədquluzadənin «Anamın kitabı» ilə bağlı konkret tapşırıq üzrə təklif olunan cəmi iki mənbədən (çap materialından) istifadə etməli olan şagirdlər xeyli vaxt sərf etsələr də, əhəmiyyətli nəticə əldə edə bilmədilər. Məhz buna görə də eksperimentin gedişində şagirdlərin istifadə etdikləri çap materiallarının bölmələri dəqiq göstərildi. Təcrübə onu da təsdiq etdi ki, bu istiqamətdəki işə aşağı siniflərdən başlanması şagirdlərin yuxarı siniflərdə mənbələrlə müstəqil işləmələrinə imkan yaratır.

Məktəblərin heç də hamısında dərsdə istifadə üçün nəzərdə tutulmuş çap materiallarını tapmaq mümkün olmur. Bu, bizim işimizi də çətinləşdirirdi. Lazım olan səhifələrin surətini çıxarmaqla problemi həll etdik. Bu, şagirdlərin hamısını materialla təmin etmək baxımından da əlverişli oldu.

Qazanılmış biliklərin mübadiləsi.

Bu, cütlük şəklində işin tətbiqi ilə həyata keçirilir. Həmin prosesdə cədvəllərdə düzəlişlər, dəqiqləşdirmələr aparılır, əlavələr edilir.

Qazanılmış biliklərin müzakirəsi və formalaşdırılması.

Üç şagirdə (hərəsi iki sütunda işləməklə) lövhədəki cədvəli doldurmağı həvalə edirəm. Bu prosesdə, adətən, qızığın mübahisə gedir. Hər kəs cədvələ daha tutarlı, əhəmiyyətli əlavələr etmək arzusunda olduğunu bildirir. Onların şifahi şəkildə bildirdikləri əlavələrinin, düzəlişlərinin bütün sinif tərəfindən dinlənilməsinə, münasibət bildirilməsinə xüsusi diqqət yetirir və buna vaxt ayırıram.

Bir sıra hallarda cədvəldəki hər sütunda əhatə olunmalı cavabı ayrı-ayrı şagirdlərə danışdırıram. Bu, şifahi nitqin inkişaf etdirilməsi baxımından səmərəlidir. Ümumiyyətlə, şagirdlərin monoloji nitqinin dinlənilməsi imkanı diqqətdən yayınmamalıdır.

Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.

Buna nail olmaq üçün aşağıdakı isitiqamətləndirici suallardan istifadə edirəm:

- C.Məmmədquluzadənin hayatı və yaradıcılığı barədə məlumatın öyrənilməsi nə üçün lazımdır?
 - Onun hayatında, fəaliyyətində bu günün adamı üçün örnek nə ola bilər?
 - Yazarının əsərlərində əksini tapan hansı məsələlər bu günlə səsləşir?
- Şagirdlərdən bir neçəsini qiymətləndirir və jurnalda qeyd edirəm. Bunun üçün yalnız şifahi cavabları yox, müstəqil işlərin nəticələrini də əsas götürürəm.

Tərcüməyi – hal materiallarının bu şəkildə tədrisi şagirdlərin fəallığının artırılmasında, tədqiqatçılıq bacarığının inkişafında əhəmiyyətli rol oynayır. Dərslərin bu məzmununda və formada təşkili elmi-metodik ədəbiyyatımızda az işıqlandırılmışdır. Məhz buna görə də həmin istiqamətdə hələ çox iş görülməlidir.

Tərcüməyi – hal materiallarının öyrədilməsində yeni texnologiyaların tətbiqi (Xülasə)

Tərcüməyi – hal materiallarının tədrisində yeni texnologiyaların – fəal/interaktiv təlimin tətbiqi şagirdlərin idrak fəallığının artırılmasında, tədqiqatçılıq bacarığının formallaşdırılmasında əhəmiyyətli rol oynayır. Belə dərslərdə şagirdlər müxtəlif mənbələrə müraciət edir, informasiya toplayır, onları ümumiləşdirərək müstəqil nəticə çıxarırlar.

The application of new technologies for learning of biography materials. (Summary)

The use of the new technologies of the active interactive training for teaching of the biography materials plays the main role for developing pupils intellectual activities? Forming their ability of investigation/

During such lessons pupils address to different sources, get information? Generate them and come to their own results.

Применение новых технологий в изучении биографических материалов (Резюме)

Применение новых технологий, т.е.активное/интерактивное обучение при изучении биографических материалов, играет значительную роль в активизации познавательное деятельности учащихся. Это так же способствует формированию исследовательских умений учащихся. На таких уроках школьники приобретая информацию из разных источников, обобщают ее и делают самостоятельные выводы.

Ədəbiyyat

- 1.Cəfərov N., Arash N., Hüseynoğlu S. Ədəbiyyat: VIII sinif üçün dərslik. Bakı: Çəşioğlu, 2005, 224 s.
- 2.Məmmədquluzadə C. Həyat və yaradıcılığı. Bakı: Elm, 1974, 316 s.
- 3.Mir Cəlal, Hüseynov F.C. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1974, 391 s.
4. Veysova Z. Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait. Bakı: Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2007, 153 s.

Açar sözlər: fəallıq (activity; активность), interaktivlik (interactivity; интерактивность), yaradıcılıq (creative work; творчество).

(soltanhuseynoglu@mail.ru)

ƏDƏBİYYAT DƏRSLƏRİNDE YENİ TƏLİM TEKNOLOGİYALARINDAN FAYDALANMA VASİTƏLƏRİ

**Yusif ASLANOV,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent**

Qabaqcıl təcrübə əsasında zənginləşən “ənənəvi təlimi bir kənara atmaq, tamamilə gərəksiz saymaq qeyri-mümkündür. Ənənəvi təlimdə bu gün, eləcə də sabah üçün çox şey var; bunları, sadəcə olaraq, yaşatmağı, yeni təlimi yanaşmalarla uzlaşdırmağı bacarmaq lazımdır” (S.Hüseynoğlu. Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interaktiv təlim. B., 2009, səh. 30). Nəticəsi eksperiment vasitəsilə yoxlanılmayan, özünü doğrultmayan iş üsulları haqqında danışmağa heç bir metodistin mənəvi haqqı çatmır. Təcrübə göstərir ki, elmi-nəzəri düşüncə tərzi ilə qabaqcıl iş təcrübəsinin sintezi əsasında hazırlanan metodik tövsiyə daha güclü və inandırıcı olur, müəllimlərin gündəlik tələbatına cavab verir.

Bu gün müəllimləri belə bir sual düşündürür: Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarının hansı formalarından, iş üsullarından istifadə olunmalıdır? Bu məsələlərə aydınlıq gətirmək üçün pedaqoji ədəbiyyatdakı ümumiləşdirilmiş fikirlərə diqqət yetirək: “Təlim texnologiyası təhsilin müvafiq mərhələsinə, məzmununa, formasına və təlimin (dərs) tipinə görə müxtəlif ola bilər... Üsul, vasitə və tərzlər, faktik yanaşmalar bu prosesdə öyrədənin ustalığından asılı olaraq öyrənənlə əməkdaşlıq şəraitində yerinə görə seçilir və tətbiq olunur. Dərsi optimallaşdırma, əyanıləşdirmə, intensivləşdirmə, fənlər və mövzulararası əlaqə yaratma, məntiqi, tənqidi, yaradıcı təfəkkür, şagird müstəqilliyi və şəxsiyyətinin inkişafetdirmə və formalasdırma məqsədilə verilən biliyin məzmununu ötürmək məqsədilə fəal/interaktiv metodlardan-debatlardan, müzakirə və diskussiyalardan, qruplarla, cütlərlə işdən, əqli hücumdan, didaktik oyunlardan və digər yaradıcı işlərdən istifadə olunur ki, bütün bunlar təlim texnologiyalarından istifadə prosesinə daxildir və bu, prosesdə həllini tapan metodlardır” (A.Həsənov, Ə.Ağayev. Pedaqogika. 2007, səh. 248-249).

Deməli, fəal/interaktiv təlimdə irəli sürülenlər heç də yeni tipli üsullar kimi qavranılmamalı, başa düşülməməlidir. Burada istifadə olunan üsullar iş formaları ənənəvi təlimdə də istifadə olunmuş, təlim, təhsil və tərbiyənin dərindən öyrənilməsinə zəmin yaratmışdı. Ancaq fəal/interaktiv təlimdə bu iş sistemi dərinləşdirilmiş, fəal iş üsullarından istifadəyə kompleks yanaşılaraq yeni təlim texnologiyalarından dərsin müxtəlif mərhələlərində istifadənin müasir sistemi yaradılmış, dərsin təşkili yeni məzmun və mahiyyət kəsb etmişdir.

Müəllimlərin daha çox metodik köməyə ehtiyac duyduqları məsələ fəal/interaktiv təlim əsasında dərsləri aparmağa istiqamət verən metodik vəsaitlərin azlığıdır. Açığını etiraf edək ki, bu haqda pedaqoji tədqiqatlarda, metodik araşdırmalarda çox az danışılmışdır. Bu sahədə professor Ş.Mikayılovun dosent B.Həsənlinin, dosent F.Yusifovun, habelə Aydın Paşayevlə Esmira Cəfərovanın araşdırmasını müsbət addım kimi qiymətləndiririk.

Bugünkü dərsin modeli müəllim və şagird fəallığı zəminində qurulur, yeni pedaqoji prinsiplərə əsaslanır. Səmərəli nəticənin əldə edilməsi pedaqoji tədqiqatlara, metodik vəsaitlərə istinad etmək, şəxsi təcrübə ilə bu tövsiyələrin sintezini yaratmaqla şərtlənir. Başqa sözlə, ənənəvi və müasir dərs modellərini əlaqələndirmək və ədəbiyyatı da bu zəmində öyrətmək haqqında düşünmək vacibdir. Bu baxımdan ədəbiyyat dərslərində fəal/interaktiv təlimin imkanlarının öyrənilməsi aktualdır və S.Hüseynoglunun inişil

çapdan çıxmış “Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interaktiv təlim” vəsaiti də müəllimlər üçün dəyərli bir mənbədir.

Vəsait iki hissədən ibarətdir. Birinci hissədə fəal/interaktiv təlimin mahiyyəti, başlıca xüsusiyyətləri, tətbiqi imkanları araşdırılmış, mübahisə doğuran məsələlərə aydınlıq gətirilmişdir. Ikinci hissədə isə tərcümeyi-hal materiallarının, epik, lirik, dramatik növdən olan əsərlərin, icmal mövzuların fəal/interaktiv təlimin tətbiqi ilə öyrədilməsi yolları işıqlandırılmışdır..

Məktəb təcrübəsində tez-tez gündəmə gətirilən, müəllimlərin izahına ehtiyac duyuqları məsələlərdən biri fəal/interaktiv təlimlə aparılan dərsin quruluşu, mərhələləridir. Bəzi müəllimlər düşünürlər ki, fəal təlimdə əsas iş şagirdlərin qruplara bölünməsi, problemin qoyuluşu, tədqiqatın aparılması, nəticələrin müzakirəsi, qiymətləndirmə və ev tapşırığının verilməsidir. Fəal/interaktiv təlimlə aparılan dərslərə hansı işlə başlamaq, ev tapşırıqlarının icra vəziyyətini, keçmiş mövzunun öyrənilmə səviyyəsini necə yoxlamaq lazımdır? Adı çəkilən vəsaitdə bu suallara cavab tapmaq olur.

Vəsaitdə maraq doğuran məsələlərdən biri motivasiya, problemin qoyuluşu ilə bağlı fikirlərin ümumiləşdirilməsidir. Pedaqoji və metodik ədəbiyyatda fəal/interaktiv dərsin mərhələlərində bunun müstəsna əhəmiyyət kəsb etdiyi əsaslandırılır. Təcrübə də göstərir ki, psixoloji vəziyyətin nəzərə alınması, əhval-ruhiyyənin fəallığa nail olunması əsasında təşkil olunan dərslər sevinc, ilham mənbəyinə çevirilir. Rəmzi (simvolik) materiallardan, suallardan, problemin müxtəlif yollarla həlli vasitəsilə motivasiya mərhələsinin səmərəli təşkili vəsaitdə dəqiq və ətraflı şərhini tapır.

Müəllifin diqqət mərkəzində saxladığı məsələlərdən biri də “açar sözlər”in seçilməsidir. Tədqiqatçı “açar sözlər”in kim tərəfindən seçilməsinə ikili münasibət bildirir, əvvəlcə müəllimin özünün, sonra isə artıq təcrübə qazanmış şagirdlərin bu işlə cəlb edilməsi mövqeyində dayanır. Unudulmamalıdır ki, “açar sözlər” təlim materiallarının mahiyyətini açmaq üçün seçilmiş ayrı-ayrı sözlər əsasında müəyyənləşdirilir. Müəllif əsaslandırmağa çalışır ki, pedaqoji ədəbiyyatlarda xassələr, xüsusiyyətlər, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə, əlaqə, qarşılıqlı əlaqə, nöqsanlar və uğurlar, varislik, yenilik, qayda, quruluş və s. kimi sözlər “açar sözlər” kimi qəbul edilə bilər. Vəsait bizdə belə bir təsəvvür yaratdı ki, o, həqiqətən müəllimlərin praktik işini xeyli asanlaşdıracaqdır, buradakı dərs nümunələrini diqqətlə nəzərdən keçirən müəllim öyrəndiklərini digər mövzuların tədrisində tətbiq edə biləckdir. Müəllifin hazırladığı metodik işin bir hissəsi tərcümeyi-hal materiallarının öyrənilməsini əhatə edir. Epik əsərlərin tədrisi yolları V sinifdə S.Rəhimovun “Qara torpaq və sarı qızıl”, VIII sinifdə C.Məmmədquluzadənin “Qurbanalı bəy”, Ə.Haqverdiyevin “Mirzə Səfər” hekayələri nümunələrində izah olunur. V sinifdə S.Vurğunun “Ceyran” və IX sinifdə Ə.Cavadın “Göy göl” qoşmalarının əsasında lirik əsərlərin öyrədilməsi üsullarından danışılır. Dramatik əsərlərin öyrədilməsi üçün XI sinifdə C.Cabbarlinin “Oqtay Eloğlu” əsəri nümunə kimi təqdim olunur.

Icmal materiallarının tədrisi metodikasını hazırlanmaq üçün XI sinifdən “On yeni dövr Azərbaycan ədəbiyyatı (XX əsrin 10-cu illərinin sonlarından 50-ci illərə qədər)” mövzusu tədqiqata cəlb edilmişdir.

Seçilmiş mövzuların müxtəlif ədəbi növləri əhatə etməsi, ayrı-ayrı siniflərdə tədrisi üsullarından danışılması, dərsin fəal/interaktiv üsulların tələblərinə uyğun təşkili və aparılması vəsaitin dəyərini, müəllimlər üçün faydalı olduğunu təsdiqləyir. Müəllifin eksperimentə cəlb etdiyi mövzuların tədrisinə programda ayrılmış saatlardan səmərəli istifadə etmək, ədəbi əsərlərin məzmununu əhatəli mənimşətmək, təhlilini yüksək səviyyədə aparmaq, şagirdləri tədqiqata istiqamətləndirmək üçün tədqiqat suallarını müəyyənləşdirmək, qrupları müzakirəyə cəlb etmək və s. bağlı mövqeyi hər bir müəllim üçün metodik örnek ola bilər.

MƏMMƏD ARAZIN “BU GECƏ YUXUMDA ARAZI GÖRDÜM” ŞEİRİNİN TƏHLİLİNDE YENİ TƏLİM ÜSULLARINDAN İSTİFADƏ

Esmira CƏFƏROVA,
Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidən hazırlanma
Institutunun müəllimi, qabaqcıl təhsil işçisi

Azərbaycan müəlliminin bir məqsədi, bir amalı olmalıdır: Azərbaycanımızı çıxaklınlənən, inkişaf edən, firavan, qüdrətli dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadıq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək... Ulu öndər Heydər Əliyevin söylədiyi bu fikirlər özünü vətənpərvər hesab edən hər bir müəllimin müqaddəs amalına çevriləlidir.

Həm də ona görə ki, biz sürətlə dəyişən dünyada yaşayırıq və İKT-nin sıçrayışlı inkişafının şahidləriyik. Bir müəllim kimi şagirdlərimizə zəruri informasiyaları müstəqil qazanmaq yollarını, ondan düzgün istifadə və tətbiq etmək bacarıq və vərdişlərini öyrətməliyik. Ədəbi mövzuların tədrisi zamanı, onların daha yaxşı mənimşənilməsi üçün yeni təlim üsullarından istifadə hər bir ədəbiyyat müəlliminin mühüm amalı olmalıdır. IX sinifdə keçilən Məmməd Arazın “Bu gecə yuxumda Arazi gördüm” şeirinin təhlili mövzusunun tədrisi zamanı istifadə etdiyim interaktiv təlim metodları haqqında söz açmaq istəyirəm.

Sinif dörd qrupa bölünür. Qruplara mövzuya uyğun “Azərbaycan”, “Araz”, “Xudafərin”, “Təbriz” adları verilir. Lövhədə Məmməd Arazın portreti, bütöv Azərbaycanın xəritəsi və meyarlar üzrə qiymətləndirmə cədvəli asılır. Mövzu Cənub mövzusuna həsr olunduğu üçün önce ictimai televiziyanın hazırladığı “Təbrizim” adlı bir neçə dəqiqəlik klipin proyektor vasitəsilə ekranda nümayiş etdirilməsi şagirdlərin təfəkkür prosesini işləməyə səvq edər. Klipin nümayişindən sonra fəal dərsin birinci və ən vacib mərhələsi sayılan, həm də bünövrə rolunu oynayan motivasiya mərhələsi üçün tədqiqat (təməl) suali qoyulur: “XIX əsrin əvvəllərində ikiyə bölünmüş o taylı – bu taylı bütöv Azərbaycanı yenidən birləşdirmək mümkündürmü?” Tədqiqat suali qoyulduğdan sonra şagirdlər həmin sualın ilkin həlli variantlarına dair öz proqnozlarını verirlər. Sonra proyektor vasitəsilə ekranda M.Araz haqqında görüntülər: oxucularla görüşləri, çıxışları, ömrünün son illərində ulu öndərimiz Heydər Əliyevlə görüşü və s. nümayiş etdirilir.

İlk əvvəl müəllim qısaca olaraq M.Araz dünyasına səyahət edir:

– Uşaqlar, bu gün biz qeyri-adi bir insandan, adiliyi ilə əslində dahiliyini sübut edən bir şairdən – Məmməd Arazdan söhbət açacaqıq. M.Araz aləmi sırlı, sehrli bir aləm, gəlimli-gedimli dünyada əbədiyyət qazanan bir aləmdir. Sağlığında ikən canlı klassikə çəvirlən, hamının qəlbində özünə heykəl qoyan və həyatda Daşlaşan, Qayalaşan, Heykəlləşən bir sənətkar olmuşdur. “Allah, sən məni gələcək heykəlimdən qoru” – deyən şəxsiyyətin istehzalı atmacasının, bəlkə də gileyinin əksinə olaraq biz bu gün onun canlı bir

abidəyə çevrildiyinin şahidi oluruq. Ömrünün son illerində dinib-danışmasa da, əslində, danışan, yazan, yaradan, ürəyini köz-köz, gilə-gilə əridən, lakin bütün ürəkləri öz nuru ilə günəşləndirən bir şairə, əlbəttə, qibət etməmək olmaz. Yaradan onu yaratmışdır ki, biz Səməd Vurğun kimi bir günəşin yoxluğununu hiss etməyək, poeziyanın kasadlığından gileyənlənməyək. Yaradan onu yaratmışdır ki, Vurğunun söz salonu, şeir kürsüsü boş görünməsin. Bu gün bizim hər birimizin qəlbində M.Araaz yanğısı, M.Araz işığı, M.Araz dünyası yaşayır. İndi isə gəlin bu poetik dünyanın qapılarını açmağa can ataq, baxmayaraq ki, çətinləndən çətindir.

Sonra M.Arazın həyat və yaradıcılığı ilə əlaqədar tərtib olunan suallar iş vərəqlərində qruplara paylanır.

İş vərəqi 1:

Məmməd Arazın hayatı haqqında danışın.

İş vərəqi 2:

Məmməd Arazın yaradıcılığı ilə bağlı konkret nümunələr söyləyin.

İş vərəqi 3:

“Bu gecə yuxumda Arazi gördüm” şeirinin məzmunu və təhlili haqqında bildiklərinizi söyləyin:

İş vərəqi 4:

Şeirin ideyasını, müəllifin niyyətini müəyyənləşdirin. Şeirdə işlənən məcəz növlərini aydınlaşdırın.

Şagirdlər suallar ətrafında düşünənə qədər müəllim qabiliyyətli şagirdlərə mövzu ilə bağlı rəsmlər çəkməyi tapşırır: M.Arazın doğulduğu Nurs kəndindən bir görünüş, Xudafərin körpüsü, Naxçıvan ərazisində yerləşən Möiminə xatun türbəsi, tikanlı məftillərə söykənən “həsrətli əllər” və Ordubad ərazisində Nəsirvaz kəndində Şimal Şərqdə yerləşən Gəmiqaya rəsmləri və s. (çəkilən rəsmlər dərsin sonunda nümayiş etdirilməlidir).

Dərsin “İnformasiya mübadiləsi” mərhəlesi başlayır. Şagirdlər suallar ətrafında bir-birilərinin təqdimatını dinləyir, əlavələr edirlər. Önce M.Arazın hayatı haqqında bilgiler söylənilir:

– 76 il əvvəl Şahbzun Nurs kəndində İnfil kişinin ailəsində Məmməd adlı qarabuğdayı, qaragözlü, çəlimsiz bir uşaq dünyaya göz açdı. Atası və anası bəlkə də heç xəyallarına gətirməzdilər ki, o böyüküb şair olacaq. Amma, sən demə, bu uşaq allah sevgisi ilə doğulubmuş. İllər keçdi, ata da, ana da hər şeyi öyrənmək, bilmək istəyən, xalq deyimlərinə heyran-heyran qulaq asan balaca Məmmədin qarşısında sinə dəftərlərini səxavətlə açdılar. Özləri də bilmədən onun məhz bir şair kimi yetişməsinə zəmin yaratdılar. Məmmədin anasının yazı savadı yox idi, ancaq cəhrə üstə bayati, ağı qoşardı. Ana folkloran qidalanan şeiri çox gözəl duyurdu və təbii ki, oğlunun şeir yazmasına sevinirdi. Oğlunun şeirini oxudar və xoşuna gəlməyəndə deyərdi: “bunda mənim südüm yoxdur”. Bəli, Məmmədin şeirə həvəsinin ilk müəllimi evdə anası və onun cəhrəsi olmuş, beləcə onun qəlbində yavaş-yavaş söz həvəsi göyərmişdir.

Digər qruplar şairin hayatı haqqında əlavələr edirlər:

– Məmməd Araz poeziyanın dumdur, şəffaf bulağı başına Arazın bulanıq sahilində gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi. Özü də tarixdən və təbiətdən, ana dilindən, bayatıdan, folkloran axan bir Araza döndü – Məmməd Araz! Lap uşaqlıqdan meylini nəbatat elminə saldı. Qələmi isə bir pöhrə kimi çəməndən, çöldən, meşədən göyərdi. Poeziyada yeni təbii iqlimin – çağdaş ekoloji təfəkkürün ilk təməl daşlarını qoyanlardan biri M.Araz oldu. “Gündoğandan günbatana mənzilim” deyən şair bütün dünyani evi bildi. Bu, bir günəş ömrü idi.

– M. Arazın insanla rəftarı çox örnək bir rəftar idi. Yaxın dostu Məmməd Aslanın söyləməsinə görə, ən adı tələbə oxularla görüşəndə belə uşaqlarını ətrafında dolana-


dolana, onların boynunu sıgallaya-sıgallaya şeirlərini elə həvəslə söyləyirdi ki, elə bil dələn salonlarda kürsüdən çıxış edir. Həntə nəşriyyatda işləyərkən öz tabeliyində olan, işə gecikən, yaxud işdən qaçan insanlara göz yumar, lakin qarşına çaxdığı zaman "yallah-yallah" – deyib hal-əhval sorar, öz müstəsnə rəftarı ilə sənin pərliliyini götürərdi.

– İstedad şair üçün bir meyardır – deyirlər. Lakin bu, yetərlə deyil. Həqiqi istedad həla ol dəyməmiş qızıl külçəsidir. Onu ağulla yoğunlaşmış işin özəyini təşkil edir. Nizami "Cox iti zehinlər yatan oldular, axırda saxsı qab satan oldular" – deyir. Lakin M.Araz bəzənətəkar olaraq hər zaman kəskin zəhin sahibi, söz sərtəfi olmuşdur. Onun poetik sözü hər zaman xalqın ürəyindən su içmişdir. Bu şair yaşadığı ömründə kimsənin buyruğuna qol qoymadı, kimsonın tuşladığı barmağın istiqamətini qəbul etmədi, eləcə ürəyinin hökmündə qulaq asdı. Məmmədin təkbaşına zirvələrdə keçid araması var idi, alov saçan şəhərlərin bolədçisiz keçmək inadı var idi. Bu şair heç də oxucunu yormur, eləcə qarşısında da çəşmədən içdikeş içmək istəyirən.

Müəllim: – İndi də gəlin azacıq da olsa, M.Araz çəşməsindən su içmeye çalışaq.

– İkinci iş vərəqi üzərində iş başlamılır. Lövhədən şairin yaradıcılığına aid bir sxem asılır.

Klaster (şaxələndirmə)



Bu cür şaxələndirməyə semantik xəritə də deyilir. Bütün qrup bu mərhələdə işürik edir, M.Araz yaradıcılığını şaxələrə bölgərək hər şaxəyə aid fikirlərini və şeir parçalarını əzber söyləyir, münasibət bildirirən:

– Poeziya heyrləndirir – deyirlər. M.Araz heyrləndirən şairdir. Poeziya sırla keşf arasında bir addımdır. M.Araz hər addımdında keşfləriyle heyrləndirən, bizim hər an, hər dəqiqə görüb duyduğumuz, ancaq fərqliyə vərmediğimiz ince mələklərə toxunan şairdir. Nəhayət, M.Araz poeziyamızın gənəş planetidir. Bu planetin ulduzları sənməzdır. M.Araz elə bir yüksək zirvədir ki, bu zirvədən Azərbaycan poeziyasının bütün əzəməti görünür. Onu bu yüksəkliyə çatdırıran isə misilsiz fitri istedadı, dəryaca ağılı, təbiətinin bülhurişığı, sadəliyi, səmimiliyi olmuşdur. Vətən məvzusu onun yaradıcılığının əsas qayasıdır. "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" – deyən sənətkar milli poeziyamızın "daş asğan" tek yaşıyib – yaratmayı özünün vətəndaşlıq borcu bilir. Qayaların keçmişini qayalarara yazdığını üçün vətən onu bir balaca vətən daşı sanarsa, şair özünü xoşbaxılın xoşbaxı hesab edər. Yaxud "vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında biterdim" – deyən şair hətta vətənin adı bir qayasında kiçicik bir mamır olmasına belə razıdır.

– M.Arazın vətən haqqında onlarca şeiri var. Onların avvalı da, axın da vətəndir. Bugünkü Azərbaycanın şeirini yalnız Azərbaycan dərdini öz içinde gəzdirən M.Araz kimə bir şair yaza bilərdi. "Azərbaycan – dünyam mənim" şeirində şair vətənə məhabbatını təsirli bir dillə ifadə edir:

Azərbaycan – mayası nur, qayası nur ki...
Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

– 1988-ci ildən etibarən ermənilərin vətənimizə qarşı başladıqları əsassız iddialar, törətdikləri faciələr M.Arazın ürəyini ağırdır. O, bu harayı poetik haraya çevirərək vətənə müraciətlə “Ayağa dur, Azərbaycan!” – deyir. Bu şeirdə “gözünü sil, vətən oğlu, ayağa qalx!” – kimi alovlu misraları ilə M.Araz oxucunun qəlbini təlatümə gətirir, onu mehvarindən, öz oxundan tərpədir, onu silkələyib ayağa qaldırır, səfərbər olmağa hazırlayır. Vətənin belə ağır vaxtlarında az qala yalvararaq üzünü milyonlara, xüsusilə gənclərə tutaraq onları ayıq-sayıq olmağa, elliklə ayağa qalxıb öz ata-baba torpaqlarını yağılardan xilas etməyə çağırır. (**Şeirin ən təsirli hissəsi sayılan sonuncu misralar əzbər söylənilir**).

– 1990-ci ildə xalqımızın başı üstünü alan qorxunc təhlükə, hakimiyyət davası, iqtisadiyyatımızın böhranı, bir milyona yaxın köckünün faciəsi M.Arazın da qəlbində əksədə verir. 20 Yanvar faciəsindən sonra içində yana-yana ağı deyən, oğul, qardaş, yurdaş deyib ağlayan analara müraciətlə: “səsini boğ, millət qızı, ağlama” – deyərək hayqırır. Bu şeir öz ciyərparasını, oğlunu, ərini itirmiş ağlar ana – bacılarımıza sanki bir təsəllidir. (**Şeirdən bir parça əzbər söylənilir və müğənni Flora Kərimovanın ifasında həmin şeirə bəstələnən “Ağlama” musiqisi səsləndirilir**).

– M.Araz bəzən öz şeirlərində vətənin daxilində gedən çəkişmələri, didişmələri də göstərir və qeyd edir ki, belə çəkişmələr keçmişimizdən, xanlıq dövründən, ata-oğul, qardaş hissinin haçalandığı, bir şəhərin beş qardaşın xanlığına parçalandığı bir dövrdən bizi miras qalmışdır. “Məndən ötdü, qardaşıma dəydi” – şeirdə nifrət obyekti olan xanlara qarşı çox qəzəblidir. Bu şeir vahid Azərbaycanı xanlıqlara bölən, bizi parçalayan xanlara qəzəb və nifrətin nəğməsidir – desək səhv etmərik. Şair burada etiraz etdiyi haqsızlıq, ədalətsizlik kar qulaqlarda qəhqəhə kimi səslənir (**şeirdən bir parça əzbər söylənilir**).

– M.Araz hadisələrin mahiyyətinə varan və onu ustalıqla deyə bilən bir şair olmuşdur. Onun nəfəsində biz Mirzə Cəlil kəsənən vörürük. O, hər cür siyasi və mənəvi əsarətə qarşı cəsarətlə çıxan söz sərrafıdır. Şair “Bu millətə nə verdik ki?...” şeirdə 70 il boyunduruq altında olan millətimizin başına gətirilən oyunlardan, onun səbrinin böyüklüyündən və sonda bu səbrin tükənməsindən, intiqamdan danışır (**şeirdən bir parça əzbər söylənilir**).

Beləliklə, şaxələndirmənin birinci qolu olan vətən mövzusunda çıxışlar sona çatır, ikinci şaxə – **dünya mövzusunda müzakirələr başlanır**. Müğənni Niyaməddin Musayevin ifasında “Dünya sənin, dünya mənim” mahnısı səsləndirilir (kiçik bir hissəsi). Sonra qruplar M.Arazın dünya mövzusunda yazdığı şeirlər haqqında məlumat verirlər:

– “Gəlimli – gedimli dünya, son ucu ölümlü dünya” – bu kəlamı və ovqatı Dədə Qorquddan sonra M.Araz qədər tutarlı şəkildə ifadə edən bədii misralara çox az rast gəlmək olar. “Dünya silsiləsi” onun fəlsəfi lirikasında aparıcı şeirlərdir. M.Arazın poetik aləmində dünya monumental obraz səviyyəsinə yüksəlir. Dünya əbədidir, daimidir. O, sənin, mənim və hamınındır. Eyni zamanda, o nə sənin, nə mənim, nə də heç kimindir. Göründüyü kimi bu fikir məşhur filosofların dünya haqqında fikirlərinin poetik variantıdır. M.Araz bütün yaradıcılığı boyu dünya ilə əlbəyaxa olmuşdur. Əslində bu dava insan uğrunda davadır, insanın saf qəlbini şeytanın caynaqlarından qoparmaq uğrunda davadır. Şair yeni bir dünya axtarışındadır. Lakin onu da etiraf edir ki, əbədi dünya ilə yarışmaq, onunla ədəbiyyat yarışma girmək sadəlövhükdür. Dünya səninlə yox, sən dünya ilə hesablaşmalıdır. Dünya isə öz dünyalığındadır. (**“Dünya sənin, dünya mənim” şeirdən bir parça əzbər söylənilir**).

– M.Araz bəzən dünyani zərbə ilə zərərsizləşdirmək istəyir. Lakin hərdən öz düşməninin vəziyyətini də yaddan çıxarmır, bu fikrə gəlir ki, hələ də onun zərbi-dərsi dünyanın halına təfavüt eləməyib. Büyyük Mirzə Cəlilə müraciətlə söylədiyi “Dünya düzəlmir ki, düzəlmir, baba!” şeirdə, adından göründüyü kimi, artıq dünya nizamının

pozulmasına, dünyanın sanki öz məhvərindən çıxmasına, mizan-tərəzinin yox olmasına etiraz nidası yüksəlir. Bu dünya sevgilər dünyası deyil, yalan dünyasıdır, şər dünyasıdır – deyərək kədərini qəzəbə çevirir. (“Dünya düzəlmir” şeirindən bir parça əzbər söylənilir).

– Bəzən bu duyum bir az dərinləşir, şairin qəzəbi görürsən ki, müdrik bir sakitliyə, təmkinə çevrilir. Dünyanın azacıq belə diqqətə layiq olmadığı, küsməyə belə dəymədiyi fikri meydana çıxır. Respublikamızın o qarماqarışıq illərində yazdığı “Mən belə dünyanın nəyindən küsüm ?” şeirində göstərir ki, sırlı-soraqlı dünyanın fərəhindən fənalıqları daha çoxdur. Lakin çətinliklərdən qorxub çəkinmək məglubiyətdir. Həyat nə qədər amansız olsa da, mayası turş ayran olan zati qırıqlar, qeyrəti xirdalananlar, başımızın altına yastıq qoyub ayağımızın altına qumbara qoynalar, yurdumuzu qumara qoyan nadanlar çoxalsa da, əsl vətəndaş öz əqidəsindən dönməməlidir. Əlim ətəyindən üzülü dünya – deyən şair öz qəlbinin təlaşlarını bu şeirdə artıq müdrik və ləkələşdir. (“Mən belə dünyanın nəyindən küsüm ?” şeirinin sonuncu üç bəndi əzbər söylənilir. Bütün şeirlər “Dünya sənin, dünya mənim” mahnisinin sədaları altında söylənilir).

Müəllim: – İndi gəlin, şaxələndirmənin 3-cü qolu olan təbiət mövzusuna müraciət edək:

– Məmməd Arazi oxumaq Azərbaycanın mənəvi gözəlliklərini seyr etməyə bərabərdir. Onun təbiət mövzulu şeirlərini oxuduqca Azərbaycanın gözəllikləri, füsunkarlığı bir tablo kimi qarşımızda canlanır. Onun “Göygöl” şeiri sanki bir tablodur. Burada şair Göygölü elə təsvir etmişdir ki, elə bil şerif oxumursan. Göygölün şəkildə təsvirinə baxırsan. Burada şair qələmi deyil, sanki rəssam firçası işlənmişdir. (“Göygöl” şeirindən bir parça əzbər söylənilir).

– Akademik Budaq Budaqov M.Araz haqqında belə söyləmişdir: “Dağların qoynunda dünyaya gəlməyən, onun şəhli çəmənliliklərdə ayağı yalnız gəzməyən, bulaqların gözündən dizi üstə çöküb su içməyən, yayın istisində qəflətən soyuğa, qara, doluya, tufana, şimşəyə, ildirima və selə rast gəlməyən şəxs nə qədər yaxşı şair olsa belə həmin təbiəti poeziyaya bütün incəlikləri ilə gətirə bilməz”. Doğma yurdunun dağlarına, meşələrinə, çiçəklərinə, durnalarına sonsuz məhəbbət bəsləyən M.Arazın “Əlvida, dağlar”, “Dağlar küsüb”, “Durnaları dönmək oldu” şeirləri təbiət mövzulu şeirləri içərisində şah zirvədə dayanır. (**Həmin şeirlərdən parçalar əzbər söylənilir. Müğənni Şamo İsayevin ifasında “Bəlkə bu yerlərə bir də gəlmədim” mahnısı səsləndirilir.**)

– Nəhayət, şaxələndirmənin dördüncü qolu olan **Araz mövzusu üzərində iş aparılır**. Mövzuya uyğun olaraq ekranda proyektor vasitəsilə Araz çayı, Xudafərin körpüsü və Təbriz şəhərindən görüntülər nümayiş etdirilir. Əvvəlki qaydada olaraq bu mövzu haqqında yenə də bütün qruplar öz fikirlərini bildirirler:

– “Məmməd Araz” deyəndə bizim ağlımızın ən əvvəl ikiyə bölünmüş Azərbaycan gəlir, sonra ağır taleli bir millət. Onun öz təxəllüsünü Araz çayının adından götürməsi isə heç də təsadüfi deyildir. Çünkü o poeziyaya Arazın bulanıq, haylı-harayılı sahillərindən gəlmiş, özü ilə də Arazın dərdini gətirmişdir. Araz dərdinin şeirimizdə ən gözəl ifadəçilərindən sayılan M.Araz üçün Araz təkcə çay demək deyildir. Araz tarixdir, qəmli, dərdli bir tarixdir. Ümumiyyətlə, onun Araza aid şeirlərinin hamısı qəmli notlarla köklənərək ikiyə bölünmüş vətənin dəndlərinə, xalqımızın birləşdirilməsi arzusuna həsr olunub. (**Araz yadına düşüb**” şeirindən bir parça əzbər söylənilir).

– M.Arazi Araz sahilindəki dəmir tikanlar çox narahat edirdi. “Arazın işıqları” şeirində yırğalana-yırğalana axan Araza baxır, onun sahili ilə yük aparan dəvəyə müraciətlə deyir: “Aclığın varsa, boynunu bir çölə döndər və dəmir tikan qırmağı öyrən. Bu tikanlı məftillər bizi Təbrizə həsrət qoyub”. M.Araz bu həsrəti hər yerdə duyurdu, hər yerdə qəlbində gəzdirdi. “Oxuyan Təbriz” şeirində Aşıq Hüseyn Cavanın İstisu yaylaqlarında çaldığı sazin simlərindəki siziltidə da bu göynərtini duyurdu. Hiss edirdi ki, dağlar başında aşığın sazında Təbriz ağlayır. (**Həmin şeirdən bir hissə əzbər söylənilir**).

Müəllim: – İndi isə “Bu gecə yuxumda Arazi gördüm” şeiri haqqında fikirlərinizi bölüşün:

– Bu şeir M. Arazın Araz mövzusunda yazdığı əsərlər içərisində şah zirvədə dayanır – desək səhv etmərik. XIX əsrda Azərbaycanın iki yerə parçalanması, Araz çayının sərhədə çevriləməsi xalqımıza böyük əzab-əziyyətlər gətirdi, yurdumuzun başına gələn bir çox bəlalarım başlangıcı oldu. Xalqımızın birləşmək, vahid vətən arzusu, bu məqsədə çatmaq üçün mübarizə aparması, şəhidlər verməsi M. Arazı daim düşündürmüştür. Bu şeirdə vətənin ikiyə bölünməsindən ürəyi parçalanan şair yuxuda Arazi görür, onunla səhbət edir. Həmişə dərdli olan Arazi bu dəfə cəsarətli görür. Şair Arazın dili ilə “Əgər cəsarət adlı atınız üstündə şahə qalxınasa, Təbriz öz Təbrizliyini itirəcək” – deyir. Bu sözlərə şair xalqı mübarizəyə sösləyir. (**Şeirin 1-ci və 2-ci bəndi əzbər söylənilir**).

– Şeirin sonrakı misralarında xalqımızın heç vaxt özgə torpaqlarına göz dikməməsindən, heç bir xalqm dilinə qəsd etməməsindən danışılır. Lakin başqaları tarix boyu qədim abidələrimizi gülüş hədəfinə çevirərək dilimizə qənim kəsilmişlər. (**3-cü və 4-cü misralar əzbər söylənilir**).

– Sonrakı bənddə şair daha cəsarətə çıxış edir, əsrimizin körpülər əsri olduğunu qeyd edir, pas atmış ağılların təzədən işləməsini məsləhət bilir. Nəhayət, sonuncu bənddə xalqımızın mübarizə əzmi, qətiyyəti daha da yüksələrək ən yüksək zirvəyə çatır. Belə ki, vətəni bütün görmək arzusu bu misralarda qabarıq verilmişdir. “Ya mənim dərdimlə yanar bu dağlar, ya da ki, üstüne aşar bu dağlar” – deyən şair bu mənəvi birliyə nail olmayıncı vətənin bütövlüyündən danışmanın mənasız olduğunu vurgulayır. (**sonuncu misralar əzbər söylənilir**).

Sonuncu iş vərəqində qoyulan sual (şeirdə müəllifin niyyətini müəyyənləşdirir) birbaşa dərsin əvvəlindəki motivasiya mərhələsində qoyulan tədqiqat (təməl) sualı ilə sösləşir. Şagirdlərdən biri bu suala cavab verməklə tədqiqat sualına cavab vermiş olur:

– Əsərdə müəllifin niyyəti XIX əsrin əvvəllerində sinəsinə Arazi çayı vasitəsilə dağ çəkilib iki yerə parçalanmış Azərbaycanı bütün görmək arzusunu hayqıraraq hər kəsə bildirmək, o taylı-bu taylı bütün Azərbaycan xalqını bu mübarizəyə sösləməkdir.

Sonra şeirdə istifadə olunan məcaz növləri aydınlaşdırılır. Epitet və metafora (istiarə) haqqında qısa məlumat verilir, “lal sahillər”, “pas atmış ağıllar”-ın “epitet”, “qədimlik utanır”, “dad qılır çalağan”, “hay salar sularım”, “dillər alışa”, “Arazdan içməmiş Təbriz” və sairənin metonimiya olduğu qeyd olunur.

Beləliklə, təhlilə yekun vurulur. Tarix və coğrafiya fənləri ilə integrasiya yaradılır.

Müəllim: – XIX əsrin əvvəllerində Azərbaycanın iki yerə parçalanması haqqında nə bilirsiniz?

Şagirdlər iki işgalçi dövlət – Rusiya ilə İran arasında 1813-cü ildə bağlanan “Gülüstan” və 1828-ci ildə bağlanan “Türkmənçay” sülh müqaviləsi haqqında məlumat verir və bu müqavilələrin əməkdarlığı tarixində özgə torpaqlarının bölüşdürülməsi üçün bağlanmış antihumanist və zoraki müqavilələr olduğunu qeyd edirlər. Sonra coğrafiya fənni ilə integrasiya yaradılır. Lövhədən bütün Azərbaycanın xəritəsi asılın, şagirdlər Azar çayının mənbəyi, mənsəbini, Kürə qovuşduğu yeri (Sabirabadın Suqovuşan kəndi) xəritədə göstərir, çayın coğrafi mövqeyindən danışırlar. Dərsin sonunda şagirdlərin əqli yorğunluğunu aradan qaldırmaq məqsədilə qruplara iki kağızda çəkilmiş krossvord (xanalar boşdur) və suallar paylanır. Krossvordlarda “Azərbaycan”, “Təbriz”, “Araz” və “Xudafərin” sözləri alınmalıdır.

Alınacaq “Azərbaycan” sözü (yuxarıdan aşağıya)

Suallar

1. Qarabağın əzəli adı.
2. Cənubi Azərbaycanda şəhər adı.
3. Cənubi Azərbaycanda şəhər adı.

A	Z	Ə	R	B	A	Y	C	A	N
*									
*	*							*	*
*	*	*	*	*				*	*
*	*	*	*	*	*	*	*	*	*

4. XVII əsrдə Azərbaycanda vergi verən əhali necə adlanırdı?
5. Gürcüstanda bölgə adı.
6. Elektrik keçiriciliyi olan metal nə adlanır?
7. "Pislik" sözünün antonimi.
8. Gəncə xanlığının sonuncu hökmdarı.
9. XVII əsrin ikinci yarısında Azərbaycanda 200 dinar dəyərindən olan pul vahidi necə adlanırdı?
10. XII əsrin klassik Azərbaycan şairi.

Alınacaq "Araz" sözü (soldan sağa)

A							
R							
A					*	*	
Z					*	*	

Suallar

1. Amerika Birləşmiş Ştatlarında ən böyük yarımada.
2. XVIII əsrдə Azərbaycanda təserrüfatı, torpağı olmayan kəndli necə adlanırdı?
3. Hansı Səfəvi hökmdarının dövründə fars dili dövlət dili oldu?
4. XVIII əsrдə Azərbaycanda ali zümrələrdən sayılan ruhanilərə verilən dini rüsum nə adlanırdı?

Alınacaq "Təbriz" sözü (soldan sağa)

T								
Ə				*	*	*	*	*
B				*	*	*	*	*
R				*	*	*	*	*
I							*	
Z							*	

Suallar

1. Azərbaycanı iki hissəyə bölən müqavilə.
2. XVII əsrin II yarısında Azərbaycan kəndlisiindən alınan verginin adı (daimi olmayan vergi).
3. XVII əsrдə Azərbaycan kəndlisiindən feodal və ya dövlətin nəfinə zorla, havayı işləməsi necə adlanırdı?
4. XVII əsrдə Azərbaycan dövlət canişinləri və ruhanilar üçün natura ilə alınan vergi necə adlanırdı?
5. XVIII əsrдə Şəki xanlığı əhalisinin ən çox məşğul olduğu sənət sahəsi.

6. Gəncə xanlığının banisi kim olmuşdur?

Alınacaq "Xudafərin" sözü (yuxarıdan aşağıya)

X	U	D	A	F	Ə	R	I	N
*	*		*	*			*	*

Suallar

- Qarabağda şəhər adı.
- XVIII əsrin ortalarında Azərbaycanın cənubunda yaranan xanlıq.
- XVIII əsrin ortalarında Azərbaycanın şimal-şərqində yaranan xanlıq.
- Azərbaycanın cənub bölgəsində şəhər adı.
- Qrammatik növün janrlarından biri.
- Qarabağda şəhər adı.
- 12 ayın sultani.
- XVII əsrin ortalarında Azərbaycanda yaranan xanlıqlardan biri.
- Azərbaycanda milli bayram.

Verilmiş suallar əsasında krossvordların boş xanaları doldurulur, lövhədə nümayiş etdirilir. Sonra mövzuya uyğun çəkilən rəsmlər nümayiş etdirilir və həmin şəkillər haqqında qisaca məlumat verilir. Onlardan biri "Gəmiqaya rəsmləri" haqqında şagirdlərin söylədikləri fikirlər daha maraqlı olur. Gəmiqayanın hansı dövrə aid olması, nə üçün Gəmiqaya adlanması, üzərində çəkilən təsvirlər haqqında söylənilən faktlar hamının marağına səbəb olur. Hətta Gəmiqayanın ətəklərində yerləşən Nəsirvaz kəndində doğulub boy-a-başa çatan məşhur pedaqqoq Babaxan Muradovun "Gəmiqaya, hüzuruna gəlmışəm" şeirindən bir neçə bənd əzbər söylənməsi dərsin emosiyasını daha da artırı bilər.

Ev tapşırığı: "Bütöv Azərbaycan hər birimizin müqəddəs amalıdır" mövzusunda inşa yazmaq.

Qiymətləndirmə: Qrupların işi aşağıdakı meyar cədvəlinə əsasən qiymətləndirilir. (2, 3, 4, 5 balla)

Meyarlar	Qruplar	Azərbaycan	Təbriz	Araz	Xudafərin
Tədqiqat aparır					
Əməkdaşlıq edir					
Təqdim edir					
Nəticə çıxarır					
Ümumi bal					

DƏRSDƏ İNTERRAKTİV TƏLİM METODLARININ TƏTBİQİ VASİTƏSİLƏ ŞAGİRDLƏRƏ MİLLİ DƏYƏRLƏRİN AŞILANMASI

Oqtay ABBASOV,
Azərbaycan Dillər Universitetinin dosenti

Yazının başlığı bəzi suallara cavab verməyi tələb edir. Suallardan biri belədir: dərsdə interaktiv təlim metodlarından istifadənin başlıca məqsədi nədir? Qoyulan suala dünya təhsil sistemində gedən proseslərə ötəri də olsa nəzər salmadan cavab vermək çətindir. Ötən əsrin 70-80-ci illərinə qədər Avropa ölkələrinin böyük əksəriyyətində təhsilin məzmunu daha çox nəzəri materiallar əsasında qurulurdu. Nəzəri materialların xarakteri öyrətmə prosesində ağırlığı müəllimin üzərinə qoyur, təlim zamanı müəllimlə şagird arasındakı fəallıq nəzərəçarpacaq dərəcədə pozulurdu; müəllimlər daha fəal, şagirdlər isə hazır verilən bilikləri mənimseməyə can atan passiv dinləyiciyə çevrilirlərlər(1). Təhsil məsələlərindən az-çox xəbərdar olan hər bir adam etiraf edər ki, uzun illər ərzində təlimin belə təşkili öyrənilmiş materiallardan fərqli situasiyalarda istifadəni çətinləşdirir. Bu isə birbaşa həm şəxsiyyətin, həm də cəmiyyətin inkişafına ləngidici təsir göstərir. Məhz bu vəziyyət təlimə və onun təşkilinə yeni xüsusiyyət gətirilməsi zərurətini ortaya qoydu. Təlimdə, o cümlədən onun təşkili forması olan dərsdə tədris materialı üzrə işin şagirdlə müəllimin qarşılıqlı fəallığı şəraitində təşkili beləcə, qaçılmasız oldu. Bütün mümkün hallarda şagirdlərə bilik yox, bu biliyi mənimseməyin yollarını öyrətmək! Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi isə təlimdə interaktiv metodlardan istifadə etmədən mümkün deyil. Məhz bunar nəinki interaktivliyi təlimə gətirdi, hətta onun zəngin variantlarının yaranmasına (1, səh.86), müxtəlif modellərinin tətbiqinə imkan açdı (1, səh. 88-89). Deyilənlər ədəbiyyat dərsləri üçün də tamamilə məqbuldur. Qarşılıqlı fəallıq şəraitində, interaktiv metodlarla təşkil olunan ədəbiyyat dərsləri şagirdləri təhsildən sonrakı həyatlarında ehtiyac duyulan yeni bilikləri müstəqil şəkildə öyrənməyə hazırlayırlar.

Dərsin interaktiv şəkildə təşkilinin bir sıra üstün cəhətləri vardır. Əsası isə budur ki, çox da az olmayan təhsil illərində fəallığa, müstəqil öyrənməyə alışmış şagird müxtəlif situasiyalarda daha yaradıcı fəaliyyət göstərir. Beləliklə, birinci sualın cavabı: ədəbiyyat dərslərində yaxın məqsəd şagirdlərin fəallığını, müstəqilliyini, mənimseməyə, öyrənməyə yaradıcı yanaşmalarını təmin etməkdir. Sadalananları isə təlim prosesində interaktiv metodlardan istifadə etməklə daha səmərəli yerinə yetirmək mümkündür.

Digər sual belədir: ədəbiyyat dərslərində interaktiv üsullardan istifadə zamanı diqqət nə üçün məhz milli dəyərlərə yönəldilməlidir? Məlumudur ki, milli dəyərlər xalqın çoxəsrlik tarixində yaradılmış, nəsillərin ağıl süzgəcindən keçərək cəmiyyətin daha da inkişaf etməsinə köməklik göstərmiş, insanların həyatında mühüm rol oynamış mənəvi və maddi dəyərləri özündə eks etdirir. Təhlil göstərir ki, milli dəyərlərimizin içərisində insanları fəallığa ruhlandırın, onda həyata yaradıcı münasibətin formallaşmasına təsir göstərən zəngin materiallar vardır. Bu materiallardan ədəbiyyat dərslərinidə istifadə milli dəyərlərin daha səmərəli mənimseməlinə, onlardan müxtəlif situasiyalarda istifadənin səmərəliliyinə kömək göstərir. Ədəbiyyat dərslərində öyrədilməsi nəzərdə tutulan tədris materiallarının böyük əksəriyyətinin milli dəyərlərdən ibarət olması faktı da dərslərdə interaktiv metodlardan istifadə zamanı onların diqqət mərkəzində olmasının əhəmiyyətini göstərir. Bu metodlar təlimi şagirdyönümlü etməklə, verilən biliklərin həyatı əhəmiyyətini diqqət mərkəzinə çəkir. Ümumtəhsil məktəblərində pedaqoji prosesdə, xüsusən təlim

zamanı yeni metodlardan istifadə edərək qarşılıqlı fəallığa üstünlük verən, şagirdləri öyrənməyə ruhlandırın Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin sayı artır. Faktdan nə nəticə çıxır? O nəticə çıxır ki, ədəbiyyat dərslərində yeniliklərdən istifadə olunur. Bundan başqa, cəmiyyətdə, şagirdlərin yaşadıqları mühitdə də çoxsaylı yeniliklər özünə yer tapır. Həmin yeniliklərin xeyli hissəsi müxtəlif informasiya vasitələri ilə şagirdlərə çatır: informasiyaların ötürülməsinə qoyulan məhdudiyyətlərin getdikcə azalması onların məzmununu tənzimləməyə, xüsusilə, əxlaq baxımından daha məqsədyönlü olmasına əngəl törədir; digər insanlar üçün olduğu kimi, şagirdlər üçün də bu informasiyalar açıqdır. Ölüm, qan, seksual vəhşiliklər, müharibə səhnələrini izləyən uşaq və yeniyetmələrin bu təsir altına düşməyəcəklərinə heç kəs zamanət verə bilməz. Məktəblilər daha tez təsir altına düşən emosional qruplar sırasına daxildirlər. Bəzən təsəlli xatirinə “pisdən də yaxşı nəticə çıxarmağı öyrənsinlər” deyənlər tapılır. Təəssüf ki, məhz məktəblilər arasında pisdən yaxşı nəticə çıxarmağı bacaranların sayı olduqca azdır. Həyat tərzinə kor-koranə şəkildə həsəd apardığımız inkişaf etmiş ölkələrdə məktəblilərin öz sinif yoldaşlarını soyuqqanlıqla, çox vaxt məhz kütləvi şəkildə qətlə yetirmələri ilə bağlı ilbəil artan xəbərlər bize xəbərdarlıq deyilmə?! Kim məsuliyyətsiz və kommersiya xarakterli filmlərlə “bəzənmiş” ekranlar qarşısında gün keçirən məktəblilər arasında belələrinin yetişməyəcəyini söyləyə bilər? Şübhəsiz, heç kim!.

Qloballaşma prosesində, Azərbaycanın dünyaya integrasiyasının düzgün olaraq gücləndiyi bir şəraitdə nə informasiyaları azaltmaq, nə də onu necə deyərlər, “milli mentalitet çərçivəsinə salmaq” mümkündür. Amma “hər şey itirilib” demək də olmaz. Əksinə, hələ gec deyil, şagirdlərimizi, sabahki cəmiyyətimizin vətəndaşlarını qeyd olunan informasiyaların mənfi təsirindən qorumaq, heç olmasa bu təsiri minimuma endirmək vacibdir. Bunun üçün çoxlu imkan vardır ki, onlardan da biri ədəbiyyat dərslərində interaktiv metodlarla iş prosesində milli dəyərlərimizdən istifadə etməkdir.

Ədəbiyyat dərslərində milli dəyərlərdən istifadə imkanları öyrədilməsi nəzərdə tutulan tədris materiallarının məzmunu ilə bağlıdır. Janrından asılı olmayıaraq ədəbiyyat həmişə milli dəyər hesab olunmuşdur. Əlbəttə, ədəbiyyatın o nümunələrində səhbət gedir ki, onlar xalqın formalaşmasında, dünyada tanınmasında böyük iz qoyur və bir qayda olaraq bəşəri status hüququ qazanır. Belə ədəbi nümunələrin tarixi insanlığın yaşı qədərdir. Bu yaşı dəqiqləşdirmək mümkün deyil. Bəlkə də onun dəqiqləşdirilməsinə heç ehtiyac da yoxdur. Bu tarix anaların söylədikləri laylaların, ağısaqqaların ilk öyüdlərinin, Vətən uğrunda şəhid olmuş igidlərin nümunəsinin yaşı qədər qədimdir.

Məlumdur ki, ümumtəhsil məktəblərində ədəbiyyat fənninin tədrisinə beşinci sinifdən başlanılır. Aşağı, ibtidai siniflərdə müxtəlif bədii materialların nümunələri əsasında aparılmış işlər beşinci siniflərdə ədəbiyyat dərslərini daha səmərəli qurmağa kömək edir. Amma məzimunda və məzimun üzrə aparılan işlərin metodikasında müəyyən fərqlər də yaranır; ibtidai siniflərdə fəaliyyət praktik materiallar əsasında həyata keçirilir. Lakin daha sonrakı siniflərdə şagirdlər həm də sadə nəzəri materiallara tanış olurlar. Məsələn, ibtidai sinif şagirdləri şifahi xalq ədəbiyyatı haqqında anlayışlara yiylənməsələr də, bu ədəbiyyatın müxtəlif janrlarına aid olan nümunələrdən xəbərdar olur, nağıllarla, atalar sözləri, tapmacalar və sairlə tanış olurlar. Bu baza yuxarı siniflərdə həmin nümunələr üzrə iş zamanı şagirdlərə milli dəyərlərimizlə bağlı məlumatlar verməyə imkan yaradır. Şagirdlər atalar sözlərinə, nağıllara və s. təkcə bədii yaradıcılıq nümunələri kimi baxır, onların xalqın çoxəsrlilik tarixində yaratdığı dəyər olduğunu dərk edirlər. Yeri gəlmışkən, qeyd edək ki, beşinci sinifdə milli dəyərlərimizin zəngin bir sahəsini təşkil edən şifahi xalq ədəbiyyatının öyrənilməsinə geniş yer verilmiş, bunun üçün təxminən 17 saat vaxt ayrılmışdır (2, səh. 60). Həmin müddətdə şagirdlərə bədii ədəbiyyatın söz sənəti olması, şifahi və yazılı ədəbiyyat, laylalar, əzizləmələr, onlarda ifadə olunan arzular, istəklər, əfsanələr, əfsanələrdə xalqın dünyagörüşünün aks olunması, tapmacalar, nağıllar, bunların insan təfəkkürünün inkişaf etdirilməsində rolü kimi məsələlər öyrədilir. Hər bir janrin konkret nümunələr üzərində aydınlaşdırılmasının nəzərdə tutulması, həmin məzmunun

milli dəyər kimi təqdim olunmasına lazımi imkan yaradır. Lakin nəzərə almaq lazımdır ki, zəruri məlumatlar şagirdlərə hazır şəkildə verilməməli, əksinə, onları düşünməyə, fikirlərinin doğruluğunu isbat etməyə istiqamətləndirməlidir. Məhz bunlar təlimdə interaktiv metodlardan istifadənin əsas vəzifələrindəndir. Müəllim hər şeydən əvvəl konkret mövzu ilə bağlı fənn programının qarşıya qoyduğu vəzifəni yerinə yetirməli, şagirdlərə şifahi xalq ədəbiyyatının mahiyyətini, yazılı ədəbiyyatdan fərqiనi və onunla oxşar cəhətlərini şagirdlərə aydınlaşdırmaq üçün iş aparmalıdır. Məlum olduğu kimi, təlimdə interaktiv metodlardan istifadə tədris materialının öyrədilməsi prosesində şagirdin maksimum fəallığını təmin etməyi mühüm tələb kimi irəli sürür. Deməli, haqqında konkret söhbət gedən material üzrə işdə də bu tələb ciddi şəkildə gözlənilməlidir.

Təlimdə interaktiv metodlardan istifadə təcrübəsi ilə tanış olduğumuz Şabran şəhər 1 sayılı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nadir Qəribovun dərsləri bu cəhətdən maraq doğurur. O, şifahi xalq ədəbiyyatı üzrə materialın öyrədilməsinə şagirdlərin aşağı siniflərdə əldə etdikləri biliklərin yada salınması ilə başladı. Suallara əvvəl öyrəndikləri bilikləri yada salaraq cavab verən şagirdlər arasında çox keçmədən canlanma yarandı. Müəllim şifahi xalq ədəbiyyatı ilə bağlı şagirdlərin söylədikləri hər bir nümunənin məna çalarlarına diqqəti yönəltdi. Qısa şəkildə nəzərə çatdırıcı ki, şifahi xalq ədəbiyyatı nümunələrinindəki bu zənginlik nəsillərin sınağından keçərək formalaşdırıldından, fikir və ifadələrdəki dəqiqlik isə həm də xalqın müdrikliyindən xəbər verir. Gətirilən misal onu göstərir ki, müəllim hələlik "milli dəyər" məfhumunun adını çəkməsə də, onunla bağlı məlumatı beşinci sinif şagirdlərinin başa düşəcəkləri şəkildə çatdırı bildi. Məhz bu baza əsasında o, ədəbiyyatın, xüsusilə şifahi xalq ədəbiyyatının milli dəyər olması ilə bağlı təsəvvür formalaşdırıldı. Bu isə yuxarı siniflərdə həmin məlumatların daha da genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması deməkdir.

Ədəbiyyatın milli dəyərlərin çox böyük sahəsini əhatə etməsi ilə bərabər həm də onların gələcək nəsillərə çatdırılmasının mühüm bir vasitəsi olması dərslərdə diqqəti bu dəyərlərin əhəmiyyətinə, onların ikişaf etdirilməsi və qorunmasının vacibliyinə yönəldilməsinə imkan verir. Bu imkanlardan yetərincə istifadə həm də Azərbaycan dili və ədəbiyyat müəllimlərinin hazırlıq səviyyəsindən, ali məktəbdə milli dəyərlərimizlə bağlı onlarla aparılan işlərdən asılıdır. Ona görə də nəticə olaraq qeyd etmək lazımdır ki, müəllim hazırlığında ədəbiyyatımız, onun qızıl nümunələri tələbələrə-sabahın müəllimlərinə milli dəyər kimi təqdim olunmalı, bu dəyərlərin şagirdlərə interaktiv metodlarla öyrədilməsi yolları üzrə geniş iş aparılmalıdır.

Значение использования национальных ценностей в процессе применения интерактивных методов на уроках литературы

В процессе использования интерактивных методов на уроках литературы внимание учащихся должно быть направлено на национальные достижения, т.к. использование национальных ценностей на уроках активизирует учащихся, усиливает у них интерес к учению. А возможности использования национальных ценности связано с содержанием уроков литературы. Важную роль в этом деле играет научно-методический уровень учителей.

The importance of using national values by interactive methods at the lessons of literature

Much attention should be paid to national values in the process of teaching literature by using interactive methods. This type of activity makes the learners active, because the opportunities given at the lessons are closely connected with the contents of the subject. The level of qualification plays an important role in this matter.

Istifadə olunmuş ədəbiyyatın siyahısı:

1. İnteraktiv kurrikulum: mahiyyəti və nümunələr. "Adiloğlu" nəşriyyatı, Bakı, 2005.
2. Ümumtəhsil məktəblərinin V-XI sinifləri üzrə ədəbiyyat fənnindən program materiallarının planlaşdırılması. "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı, 2009-cu il, № 3, ыəh. 60-65.
3. Mehriban Əhmədova, Məcid Əliyev və b. Müəllim hazırlığının və orta təhsilin perspektivləri. "Adiloğlu" nəşriyyatı, Bakı, 2005.

Açıq sözlər: interaktiv, milli dəyər, məqsəd, imkan və yollar.

DÜZƏLTMƏ SİFƏTLƏRİN ÖYRƏDİLMƏSİNDE YENİ TEXNOLOGİYALARIN ROLU

Şəhla MİRZƏYEVA,
Bakı şəhərindəki 30 nömrəli orta məktəbin müəllimi

Bildiyimiz kimi, morfolojiya üzrə öyrədilməsi nəzərdə tutulan mövzuların böyük bir qismi VI-VII siniflərdə tədris olunur. Son dövrlərdə cəmiyyətdə belə bir fikir formalaşmış ki, şagirdlərin təlim marağı azalır, bilik səviyyələri aşağı düşür və s. Belə bir narahatlıq doğuran vəziyyətdə necə edəsən ki, VI sinif şagirdi üçün onsuz da çətin olan bəzi problemlər uğurla öz həllini tapsın? Bu kimi suallar valideynləri də, müəllimləri də, təhsil problemləri ilə məşğul olan digər şəxsləri də çox düşündürür. Əslində bu narahatlıq problemləri təhsilə laqeydlik cəmiyyətə olduqca aşındırıcı təsir göstərir. Ona görə də hər təbiidir, çünkü təhsilə laqeydlik cəmiyyətə olduqca aşındırıcı təsir göstərir. Ona görə də hər bir müəllim dərs dediyi şagirdlərin xarakterinə dərindən bələd olmaqla elə müxtəlif yollar axtarıb tapmalıdır ki, bunun sayəsində dərs şagirdlər üçün maraqlı və cəlbedici olsun, onları yormasın. Bu baxımdan fəal-interaktiv təlimdə istifadə olunan üsullar çox əlverişlidir. Fəal-interaktiv təlimdə istifadə olunan iş üsullarına nəzər saldıqda "Morfoloji qutu" adlı bir üsul diqqətimi cəlb etdi. "Morfoloji qutu" üsulunu dərslərimdən birində tətbiq etdim. Bu üsul şagirdlər tərəfindən çox maraqla qarşılandı. Qeyd etməliyəm ki, dərs də daha maraqlı, canlı və səmərəli alındı. O dərsin icmalını təqdim etməzdən əvvəl "Morfoloji qutu" üsulu haqqında məlumat vermək istərdim. Şübhə yoxdur ki, bu üsul müəllimlərin də rəğbatını qazanacaq və dərslərində ondan istifadə edəcəklər.

Morfoloji analiz (qutu) bütün siniflə aparılır. Əvvəlcə şaquli oxun üzərində mükəmməl (ideal) obyektin və ya onun hissələrinin əsas xüsusiyyətləri göstərilir (qeyd edilir). Üfiqi oxun üzərində isə onların dəyişikliklərinin əsas evristik yolları, onları hayata keçirmənin mümkün konkret variantları verilir.

Morfoloji analiz və ya morfoloji qutu İsveçrə astrofiziki Svinski tərəfindən təqdim edilmişdir. Bu üsul əşyaların təkmilləşdirilməsi əsasında şagirdlərdə yaradıcı təfəkkürün inkişafına zəmin yaradır.

Təkmilləşmə dedikdə yaxşılaşdırma, hər hansı obyektin yeni ideyalarla zənginləşməsi nəzərdə tutlur.

Mən bu üsula yaradıcı yanaşaraq onu "Düzəltmə sifətlərin əmələ gəlməsi. İsimdən sifət düzəldən şəkilçilər" mövzusunda dərsdə tətbiq etmişəm.

Məqsəd: Şagirdlərə düzəltmə sifətlərin əmələ gəlməsi, isimdən sifət düzəldən şəkilçilər barədə məlumat vermək, qrupla işləmək bacarığını, əməkdaşlıq vərdişlərini və məntiqi təfəkkürü inkişaf etdirmək.

İş forması: fərdi iş, qruplarla iş, bütün siniflə birgə iş.

İş üsulu: BİBÖ, beynin həmləsi, morfoloji qutu, müsahibə, karusel, müəllimin izahı.

Təchizat: - VI sinif üçün dərsliyi Azərbaycan dili (müəlliflər: R.İsmayılov, F.Ellazov) kompüter, iş vərəqləri, cədvəllər.

Motivasiya yaratmaq məqsədi ilə BİBÖ üsulundan istifadə edirəm. Bu üsul həm də şagirdlərin əvvəlki bilik və təcrübələri ilə yeni biliklər arasında əlaqə yaratmağa, mövzu barəsindəki əvvəlki təcrübələrini nəzərdən keçirməyə və dərsdəki cavablarına əsasən suallar formalasdırmağa imkan verir

Bilirəm	İtəyirəm bilim	Öyrəndim
Sözlər quruluşuna görə üç cür olur.	Sifətlərin quruluş- ca növləri.	Sifət düzəldən şəkilçilər də iki cür olur. Isimdən və feldən sifət

Düzeltmə sözlər leksik şəkilçilərin köməyi ilə yaranır. Isim düzəldən leksik şəkilçilər iki cür olur. Feldən isim və isimdən isim düzəldən şəkilçilər.	Sifət düzəldən şəkilçilər.	düzəldən şəkilçilər. Isimdən sifət düzəldən şəkilçilər əsasən aşağıdakılardır: -li ⁴ ; -siz ⁴ ; -dakı ² ; - ⁴ ; -i, -vi, -cıl ⁴ və s.
--	----------------------------	--

Tədqiqat suali:

Isimdən sifət düzəldən şəkilçilər hansılardır? Dərsin bu mərhələsində "Morfoloji qutu" üsulundan istifadə edirəm.

Düzungün, düzül, düzəl,

Bağban, bağdakı, bağlıq, bağça,
bağlı, bağısız

Savadlı, savadsız, bisavad

Gümüş, gümüşü, gümüşdəki,
gümüşsüz

Kəskin, kəsici, kəsik

Şagirdlərə tapşırılır ki, şaquli xəttin qabağındaki sözlərdən sifətləri seçib tərkibnə görə təhlil etsinlər və onların kökünün hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirsinlər.

Düzungün, bağdakı, bağlı, bağısız, savadlı, savadsız, bisavad, gümüşü, gümüşdəki, gümüşsüz, kəskin, kəsici, kəsik.

Müəllim şagirdlərə bildirir ki, kökü isim olan sifətlərə qoşulan şəkilçilər isimdən sifət düzəldən şəkilçilərə aiddir.

Sonra sinif qruplara bölünür və onlara iş vərəqi paylanır.

Dərsin bu mərhələsində karusel üsulundan istifadə edirəm. Belə ki, iş ilə vərəqləri müəllimin köməyi saat əqrəbi istiqamətində qruplara ötürülür. Vərəqlər "karusel" kimi bütün digər qruplara keçərək, axırdı öz qrupuna qayıdır. Cavablar yazı lövhəsinə bərkidilir və işgüzar səs-küy şəraitində müzakirə edilir.

İş vərəqlərinin hamısının şərti eynidir: Verilmiş mətnlərdəki düzəltmə sifətləri göstərin.

Birinci iş vərəqi

Üçrəngli bayraqın kəlgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən,
Bayraq işığında bitən görmüşəm.
(B. Vahabzadə)

İkinci iş vərəqi

Öz adına layiq işlər gör ki, sən
Axırda utanma xəcələtindən.
Oğul, sözlərimə yaxşı qulaq as!
Ata nəsihəti faydasız olmaz.
(N. Gəncəvi)

Üçüncü iş vərəqi

Düşdün ugursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən-nəsillərə
Keçən bir şöhrətin vardır,
Oğlun, qızın bəxtiyardır.

(S.Vurğun)

Dördüncü iş vərəqi

Tüstüsüz qalmış
bacalar,
Qardaşı itkin bacılar,
Yuxusu qaçmış qocalar
Axşam düşəndə
neyləsin?

(F.Qoca)

Fikir versək, görərik ki, birinci iş vərəqində ümumiyyətlə düzəltmə sıfət yoxdur. Bu iş vərəqi cavablandırıllarkən bəzi şagirdlər müəyyən səhvlərə yol verdi. Daha hazırlıqlı şagirdlərin isə cavablari düzgün idi. İkinci və üçüncü iş vərəqi nisbətən sadədir. Dördüncü iş vərəqindəki "yuxusu qaçmış" ifadəsi ilə bağlı müxtəlif fikirlər dinlənildi. Axırda-dərsin ümumiləşdirmə və nəticə hissəsində isimdən sıfət düzəldən şəkilçilər və onlara aid nümunələr nümayiş etdirildi.

İsim	Leksik şəkilçi	Sıfət
qar	-lı ⁴	qarlı
gür	-sız ⁴	gücsüz
zarafat	-cil ⁴	zarafatçı
şabalıd	-ı ⁴	şabalıdı
ev	-dəki ²	evdəki
həftə	-lıq ⁴	həftəlik (plan)
gecə	-ki ⁴	gecəki
elm	-i;-vi	elmi

Sonra isə isim düzəldən alınma şəkilçilər, onların xüsusiyyətləri haqqında məlumat verdim:

İsim	Leksik şəkilçi	Sıfət
zəhmət	-keş	zəhmətkeş
əmək	-dar	əməkdar
xəyanət	-kar	xəyanətkar
rüşvət	-xor	rüşvətxor
hikmət	-amız	hikmətamız
xəyal	-pərəst	xəyalpərəst
vətən	-pərvər	vətənpərvər

Gördüyüümüz kimi, bu şəkilçilər birvariantlıdır və ahəng qanununa tabe olmurlar. Meyarlar əsasında qiymətləndirmə aparılır.

Meyarlar	Leksik şəkilçiləri grammatik şəkilçilərdən fərqləndirməyi bacarır.	Düzəltmə sıfətləri seçməyi bacarır.	Əməkdaşlıq etməyi və başqalarını dinləməyi bacarır.	Nəticə
Qruplar				
I qrup				
II qrup				
III qrup				
IV qrup				

Ev tapşırığı: Dərslikdəki mövzu ilə bağlı çalışmaları yerinə yetirmək.

“ƏDATLARIN ORFOQRAFIYASI” MÖVZUSUNUN ÖYRƏDİLMƏSİ

Xanım QASIMOVA,
Bakı şəhərindəki 220 nömrəli orta məktəbin müəllimi,
Filologiya elmləri üzrə fəlsəfə doktoru

Dil millətin mənəvi diriliyi sayıldığı üçün onun tədrisi də mühüm əhəmiyyət daşıyır. Elə buna görə də dilimizin qrammatik xüsusiyyətləri elə tədris olunmalıdır ki, şagirdlər dili şüurlu şəkildə öyrənsinlər və sevsinlər. Bu vəzifə hər mövzunun tədrisinə qayğı və məsuliyyəti yanaşılmasını, axtarışlar aparılmasını, yeniliklərin tətbiq olunmasını tələb edir. Bu deyilənləri pedaqoji fəaliyyətimdə əsas tutur, yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirirəm. İş təcrübəm barədə oxucularda təsəvvür yaratmaq məqsədi ilə şagirdlərin asan qavramadıqları “Ədatların orfoqrafiyası” mövzusunun öyrədilməsinə həsr olunmuş dərsin səciyyəvi məqamlarını onların nəzərinə çatdırıram. Yeni mövzunun öyrənilməsinə başlarkən VII sinfin şagirdləri vizual görüntünün müşayiəti ilə Səməd Vurğunun “Azərbaycan” şeirindən bir parçanı dinlədilər.

*El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən,
Ayrılım könül candan,
Azərbaycan, Azərbaycan ?!*

Şagirdlərin diqqəti səsləndirilən parçada $-mi^4$ sual ədatının cümlədəki roluna yönəldilir: sual cümləsinin yaranmasında iştirak edən bu ədatın bitişik və ya ayrı yazıldığı soruşulur. Qrupların cavabı (sinifdəki şagirdlər dörd qrupa bölünmüşdə) dinlənildikdən sonra “Ədatların yazılışı” ilə bağlı elektron lövhədə cədvəl verilir.

Ədatların yazılışı

Bitişik yazılanlar	Ayrı yazılanlar
$-sana^2$ (<i>əmr</i>)	<i>lap, olduç</i>
<i>əqca, necə, nə (qüvvətləndirici)</i>	<i>məger, bəs (sual)</i>
$-ca^2$ (<i>qüvvətləndirici</i>)	<i>gör, bax (əmr)</i>
$-mi^4$ (<i>sual</i>)	<i>yalnız, tək (məhdudlaşdırıcı)</i>
	$-mi^4$ (<i>sual</i>)

Şagirdlərə belə bir sualla müraciət olunur: “Hansı ədat həm bitişik, həm ayrı yazılır?”. .

Görüntü əsasında şagirdlərin əksəriyyəti $-mi^4$ sual ədatının həm bitişik, həm ayrı yazılığını müəyyənəşdirir. Növbəti görüntüdə $-mi^4$ sual ədatının cümlələrdə iki məqamda yazılışı verilir: Bunun günahı səndəni? Sən də mi günahkarsan?

Şagirdlərin nəzərinə çatdırılır ki, hər iki məqamda $-mi^4$ sual ədati “də” hissəciyindən sonra gəlib. Bəs $-mi^4$ ədatının həm bitişik, həm ayrı yazılışının səbəbi nədir?

Problem vəziyyətin yaradılması şagirdlərin fəallığının artırılmasına, qruplar arasında işgüzar “rəqabət”ə şərait yaradır. Dil qaydaları üzrə nəzəri material, ilk növbədə ədəbi dilin normalarının və zəruri dilçilik terminlərinin mənimsənilməsinə yönəlmüşdür. Şagirdlərə bu terminləri öyrətmədən müəllimin onlarla səmərəli ünsiyyət qurması qeyri-mümkündür. Elmi – nəzəri material oxu materialı qismində tədris edilsə, daha effektli

nəticələr əldə edilə bilər və fəndaxılı integrasiya üçün zəmin yaranar. Növbəti mərhələdə qruplarla işləmək üçün şagirdlərə mətn təqdim olunur. Mətn qruplara paylanır, lövhədə elektron görüntüsü vasitəsilə verilir. Qruplar mətndə işlənən ədatları müəyyənləşdirməli və onları mənə növlərinə, yazılışlarına görə qruplaşdırılmalıdır. Şagirdlərə bu mətn üzərində işləmək təklif olunur:

"Əsl zəfər"

Yavuz Sultan Səlim Misir səfərinə çıxmışdı. Orduna alma bağıının yanından keçəndə sultannın ürəyinə şübhə düşdü: "Görəsən, bağdan icazəsiz alma dərən oldumu?" Bir qədər sonra orduya "dayan" əmri verdi. Sərkərdəni yanına çağırıb əmr etdi ki, bütün əsgərlərin heybələri yoxlansın. Axtarılan tək bircə alma idi. Axtarışdan sonra məlum oldu ki, kimsədə alma tapılmadı. Bu xəbəri aldiğι üçün sultan çox sevindi və ətrafdakılara dönərək: "Əgər tək bir əsgərin üzərində xalqın bağından bir alma tapılsayıdı, Misir səfərindən geri qayıdaçaqdım", - dedi.

Müəyyən dil qaydalarının konkret mətndəki nitq materialı ilə bağlı öyrədilməsi daha nəticəli nəticə verir. Bu yanaşma kurikulumun da tələblərinə (dil qaydalarını dilçiliyin mücərrəd ehkamları şəklində deyil, nitq bacarıqlarının bir komponenti kimi tədris edilməsinin vacib olması) cavab verir. Mətnlər şagirdin oxuyub anlama və nəticə çıxarma bacarığını yoxlayan sual və tapşırıqla müşayiət olunur. Mətndən seçiləb mənə növlərinə və quruluşuna görə qruplaşdırılan ədatların yazılışı şagirdlərin orfoqrafiya haqqında biliklərinin artırılmasına xidmət edir. Şagirdlərə təqdim olunan mətn oxu, yazı, anlaması vəhdətdə eks etdirməlidir. Seçilən mətn yalnız qrammatik baxımdan deyil, həm də əxlaqi-tərbiyəvi cəhətdən uğurlu olmalıdır. Mətndən çıxan nəticə şagirdlər tərəfindən müəyyənləşdirilərsə və müəllim tərəfindən bu fikirlərə münasibət bildirilərsə, şagirdlərin fəallığı daha da artar.

Dərs prosesində fəallığın artırılması üçün sualın problem şəkildə qoyulması vacib şərtlərdəndir. Dil materialı əsasında qoyulan problem sual məqsədə çatmağın yollarından biri ola bilər. Tərtib olunan tapşırıqların özündə də şagirdi maraqlandırıran, onun məntiqi təfəkkürünü inkişaf etdirən cəhətlər olmaması, müəllim istədiyinə nail ola bilməz. Ədatların orfoqrafiyası ilə bağlı bu cür problem sual qoyulur:

Bircə mənim bacım var. Mənim **bircə** bacım var. Hər iki cümlədəki "bircə" sözünün hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirən qruplar təqdimat zamanı fikirlərini əsaslandırmağa çalışırlar. "İnteraktiv" termini "qarşılıqlı fəaliyyətə əsaslanan" deməkdir. İnteraktiv təlim müəllimin qarşısında ciddi tələblər qoyur. Şagirdləri tədqiqata, diskussiyaya cəlb etmək, müstəqil fikir yürütməyə alışdırmaq onlara müəyyən bilik toplusunu təqdim etməkdən daha çətindir. Şagirdlərin müstəqil işi, müstəqil qərar verməsi təlimin keyfiyyətini artırır, onlarda özünə inam hissi formalaşdırır. Bu yolla qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət qalır və onlar tərəfindən hər hansı bir təcrübə kimi istifadə olunur.

Qədim Çində buna xüsusi əhəmiyyət verən məşhur filosof Konfutsi demişdir: "Qulaq asıram – unuduram, görürəm – yadda saxlayıram, özüm edirəm – anlayıram." Müasir pedoqoji və sosial araşdırımlar göstərir ki, ənənəvi dərsdə müəllimin passiv dinlənilməsi mövzu və faktların tezliklə unudulmasına gətirib çıxarır, şagird oxuduğunun, gördüğünün və eşitdiyinin çox az bir hissəsini, özü də qısa müddətdə yadda saxlayır. Lakin dərslər şagirdin fəallığı şəraitində təşkil olunduqda o öyrəndiklərinin böyük bir qismini qavrayır və uzun müddət unutmur.

Əlbəttə, şagirdlər əvvəl öyrəndikləri dil materiallarını tətbiq etməyi, onları fərqləndirməyi bacarmalıdırular. Bu cür müqayisə şagirdləri məntiqi təfəkkürü inkişaf etdirməyə, araştırma aparmağa sövq edir. Hər qrup üçün müxtəlif variantlarda hazırlanmış testlər şagirdlərə təqdim olunur, qiymətləndirilmə aparılır. Müəllim çalışmalıdır ki, testlər mövzu ilə əlaqəli olsun. Qiymətləndirmə zamanı fəal qrupların fərqləndirilməsi müəllimdən bacarıq və təcrübə tələb edir, çünki hər bir işin nəticəsi obyektiv olaraq

qiymətləndirilərsə, bu, sonrakı fəaliyyət üçün həvəsləndirici amil ola bilər. Dil qaydaları üzrə formativ qiymətləndirmə hər bir mövzudan sonra testlər əsasında, eləcə də oxu və dinləmə mətnləri üzrə qoyulmuş sual və tapşırıqlar əsasında aparıla bilər. Summativ qiymətləndirmənin isə test əsasında aparılması məqsədə uyğundur, çünki müvafiq bölmədə öyrədilmiş dil qaydaları üzrə bütün mövzuları əhatə edən nitq materialından ibarət mətn tapmaq çox çətin olur və bu üsul məqsədi məhdudlaşdırır. Test sualları vasitəsilə ilk növbədə dil qaydalarının konkret nitq materialına tətbiqi bacarığı yoxlanılmalıdır. Bununla belə, bəzi nəzəri biliklər və dilçilik terminləri ilə bağlı məlumatlar da qiymətləndirmə vasitəsi ola bilər. Nitq bacarıqları ünsiyyət vasitəsi olaraq sosial bacarıqlardır. Bu baxımdan şagirdlərin cütlər və qruplarla iş zamanı, eləcə də müzakirələrdə və debatlarda fəallığı qiymətləndirmə obyekti olmalıdır. Aşağıda sosial bacarıqlarla bağlı qiymətləndirmə cədvəllərinin nümunələri verilmişdir.

Kiçik qruplarda iş zamanı qrup üzvünün qiymətləndirilməsi

Şagirdin adı, soyadı _____

Meyarlar	Bəli	Qismən	Xeyr
Qrupun ümumi vəzifəsini dərk etməyə çalışır.			
Qrupda vəzifəsini aydınlaşdırır.			
Üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır.			
Müzakirələrdə fəallıq göstərir.			
Qrup yoldaşlarına kömək etməyə çalışır.			
Danişanın sözünü kəsmir.			
Qrup yoldaşı səhv danişanda onu danlamır.			
Daxil olduğu kollektivin qərarına hörmətlə yanaşır.			
Qrup liderinin göstərişlərinə sözsüz əməl edir.			
Kollektivdə qəbul olunmuş qaydalara riayət edir.			

Sinfin cütlüklərə və qruplara bölünməsində müxtəlif prinsiplərdən istifadə etmək olar. Məsələn, şagirdlərin bacarıqlarına görə bölünməsi, dostların qruplara ayrılması və ya birləşdirilməsi, əlisba sırası ilə bölünməsi və sair yollarla yaradılmış 5-6 nəfərdən ibarət qruplar optimal sayılır. Sinfin qruplara və cütlüklərə bölünməsi şagirdlərə qarşılıqlı fəaliyyət üçün daha böyük imkanlar yaradır.

Yuxarıda təqdim etdiyimiz dərs modelini hər bir müəllim öz məqsədlərinə uyğunlaşdırıb istifadə edə bilər. Əsas odur ki, seçilən mövzu şagirdlərin tərəfindən qarvanılsın, onları maraqlandırsın və müəllim məqsədinə çatsın. Yeni təlim metodlarından səmərəli istifadə, onları ənənəvi metodlarla qarşılıqlı əlaqədə tətbiq etmək hər bir müəllimdən səriştə, bacarıq və xüsusi hazırlıq tələb edir. Metodika elmimiz bu problemlə bağlı müəllimlərimizə müntəzəm kömək etməlidir.

M.MÜŞFIQİN “YAĞIŞ” ŞEİRİNİN TƏDRİSİ

ZAMANI FƏAL/INTERAKTİV TƏLİM

METODLARINDAN İSTİFADƏ

Gültəkin ABDULLAYEVA,
Füzuli rayonundakı A.Əliyev adına
Böyük Bəhmənli kənd 2 nömrəli orta məktəbin müəllimi

Mövzu: M.Müşfiqin “Yağış” şeiri.

Məqsəd: M.Müşfiqin “Yağış” şeirinin məzmununu şagirdlərə öyrətmək:

- a) müəllisin təbiətə münasibəti;
- b) yağışın yağması insanlara və təbiətə necə təsir edir;
- c) gözəl bir təbiət lövhəsi olan “Yağış” şeirində səslərin ahəngi yağışın yağmasını xatırladır.
- c) şeirdəki köhnəlmış sözlərin mənasını izah etmək;
- d) yağışa aid el deyimləri;
- e) şeirdə təbiət təsviri - peyzaj, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək;

İş forması: kiçik qruplarla iş, bütün sinifləbirgə iş.

Təlim metodları: beyin həmləsi, klaster (şaxələndirmə) diskussiya, müzakirə.

Təchizat: İş vərəqələri, rəsmələr, fotosəkillər, elektron vəsait, maqnitafon, M.Müşfiqin 100 illik yubileyinə aid video kaset, televizor, dərslik, şairin əsərləri.

Dərsin gedişi:

Sinfin təşkili.

Sinifdə şagirdləri dərhal 4 qrupa bölmək.

Motivasiya.

Bəşəriyyət yarandığı gündən həmişə gözəllikdən zövq almış və gözəlliyyin vurğunu olmuşdur. Gözəlliyyi təbiət özü yaradır. Gözəllik yaranan amillərdən biri də müxtəlif təbiət hadisələridir. Şagirdlərə belə bir sual verirəm:

- Müşahidə etdiyiniz və oxuyub öyrəndiyiniz hansı təbiət hadisələrinin adlarını çəkə bilərsiniz?

Müxtəlif cavablar aldıqdan sonra şagirdlərin diqqətini yazı taxtasına yönəldirəm. Yazı taxtasında mərkəzdə təbiət hadisəsi yazıb onu müxtəlif şaxələrə ayıram. Şagirdlər bildikləri, müşahidə etdikləri təbiət hadisələrini həmin şaxələrə qeyd edirlər. Məsələn, aşağıdakı sxemə nəzər salaq:

Təbiət hadisələri: yağış; çovğun; zəlzələ; dolu; boran; külək; qasırğa.

Bu təbiət hadisələrindən birinə böyük sənətkarımız M.Müşfiq “Yağış yağarkən” adlı şeir həsr edərək, gözəl bir təbiət lövhəsi yaratmışdır. Təbiətə xüsusi bir gözəllik verən adı yağışı görün şair bizi necə sevdirmişdir. “Yağış” şeirinin müəllifi M.Müşfiqin həyat və yaradıcılığı haqqında qısa məlumat verirəm. Bu zaman şairin 100 illik yubileyi çəkilmiş video kasetdən bəzi fragməntləri nümayiş etdirirəm. “Yağış” şeirinin ifadəli oxusunun diskə köçürülmüş variantını kompüterdə səsləndirirəm. Bu zaman göy gurultusu, yağış yağarkən tökülen su şırıltısı, quşların həyəcanlı, təlaşlı səsləri də eşidilir. Sanki, doğrudan da şiddetli yağış yağır.

Qısa sual-cavabdan sonra dərsin **II mərhələsinə** başlayıram.

Yaradıcı tədqiqat:

I Qrup:

1. Mikayıl Müşfiqin “Yağış” şeiri sizdə hansı təəssüratları yaratdı?
2. Yağışı sevirsinizmi? Nə üçün? Fikrinizi əsaslandırın.

II Qrup:

1. Adı yağışı şair sanki bir rəssam əli ilə çəkib təbiət lövhəsi yaratmışdır. Siz də hər hansı bir təbiət lövhəsi yaratmaq istərdinizmi? Əgər istərdinizsə, bunu sözlə, yoxsa rəsm çəkməklə edərdiniz?

2. Şeirdə sanki yağışın səsinə eşidirik, yağmasını duyuruq. Sənətkar buna necə nail olmuşdur?

III Qrup:

1. M.Müşfiq "Yağış" şeirində Yağış yağır, rəqs eyləyir gur damlalar, Sira-sıra, inci-inci nur damlalar misraları ilə təbiətin bu möcüzəsinə öz hissəlerini necə ifadə etməyə çalışmışdır? İnsanlar rəqs edərkən onlarda hansı hissələr üstün olur? Sevinc, yoxsa kədər?

2. "Ey ildirim, səs ver mənə səsim kimi" misrasını necə başa düşürsünüz?

IV qrup:

1. Şeirdə yağışın yağmasını göstərən səslərin ahənginə uyğun seçilmiş sözləri mətndən seçin. Bu sizin xoşunuza gəlirmi?

2. Sizə, bu şeir həmisiyyənardır, yoxsa bir müddətdən sonra unudulub yaddan çıxacaqdır?

Siz şeirin müasirliyini nədə görursünüz?

Şagirdlər yaradıcı tədqiqatla məşğul olarkən vaxtdan səmərəli şəkildə istifadə etmək məqsədilə "Yağış" şeirindəki çatın sözlərin izahını kompüter vasitəsilə aydınlaşdırıram: 1. "Müşfiq" şəfəq sözündəndir. Ərəb dilində şəfqətli, mehriban, ürəyi yumşaq deməkdir. 2. Navalça - yağış, qar suyunun axması üçün damların kənarına qoyulan boru. 3. Qaldırım - köhnəlmış sözdür. Səki deməkdir. 4. Sırma - 1. Qızıl kimi parlayan incə gümüş tel. 2. Əsgəri rütbələri bir-birindən ayırmak üçün rəsmi paltarların qollarına və sairə tikilən fərqlənmə nişanı. 5. Sırmalamaq - sıurma tikmək. Sırma ilə bəzəmək. Köynəyi sırmalamaq.

Vaxt tamam olur. Şagirdlər yaradıcı işlərini təqdim edirlər. Qruplar üzrə verilmiş suallara şagirdlər yaradıcı şəkildə cavab verirlər.

III mərhələ.

Hər bir qrupun cavabı müzakirə olunur, təhlil edilir və qiymətləndirme aparılır.

I qrup:

M.Müşfiqin "Yağış" şeiri məndə gözəl hissələr, duyğular oyatdı. Şeir coşqun bir tərzdə yazılıb. Onu oxuduqca hər bir oxucunun qəlbində təbiətə, insanlara, hətdə adı yağışa qarşı qaynar bir hiss yaranır.

2. Təbiəti canlandıran insanlara xeyir verən yağışı sevirəm. Bir anlığa təsəvvür etsək ki, dağlara, yamaclara, su tutmayan yerlərə yağış yağmir, onda nə baş verər? Əlbəttə, bu təbiətin faciəsi olar. Yağış yağır, hər tərəf toz-torpaqdan yuyulur, təmizlənir, bitkilər su içir, cana gəlir, güllər-çiçəklər hər tərəfə etir saçır, sanki, təbiət də sevinir, gülür.

Yağış yağır, rəqs eləyir, gur damlalar,

Sıra-sıra, inci-inci nur damlalar.

Nur işiqdir. İşiq isə həm təbiətə, həm də insanlara lazımdır.

II qrup:

1. M.Müşfiqin "Yağış" şeiri əslində bir tablodur. Təbiət gözəlliklərini eks etdirən tablo. Lakin şair bu tablonu adı sözlərlə yaratmışdır. Adı sözlərin həmrəyliyindən yaranmış bu tablo insan qəlbində xoş duyğular, təravət, qurub-yaratmaq həvəsi oyadır. Mən də rəsm çəkməklə belə bir tablo yaratmaq istərdim.

2. Təbiətdə müxtəlif səslər olduğunu hamımız bilirik. Lakin bu səsləri şeirə gətirmək sənətkarın böyük qüdrətindən xəbər verir. Şaraq-şaraq ildirimi, göy gurultusunu, şırıl-şırıl suyun, yağışın səsini, şırıl-şırıl quşların yağışdan gizlənmək üçün qəflətən pirilti ilə uçub getməsini göstərir. Bu da şeirdəki hadisələrin təbii və real olmasına oxujunu inandırır.

III qrup:

1. M.Müşfiq "Yağış" şeirində Yağış yağır, rəqs eləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar" deməkla yağışın yağmasını insanların rəqs etməsinə bənzətmışdır. İnsanlar rəqs edərkən sevinir, gülür, şənlənir, dərddən-qəmdən uzaq olurlar. Sanki yağış da təbiəti gözəlləşdirdiyi üçün sevinir, rəqs edir.
2. İnsanlar sevinərkən ucadan qışdırır, sevincini hamı ilə bölüşmək istəyir. İldirimin gurultusu hər yana yayılır. Şair özündə də ildirim səsinə bənzər şaqraq səslər görmək istəyir. Öz sevincini, fikirlərini, hissələrini hamiya ucadan bildirmək istəyir. Bu, şairin coşqun təbiətindən irəli gəlir.

IV qrup:

1. Şairin yağışın yağmasını göstərmək üçün seçdiyi sözlər: şirildiyir, şırıl-şırıl.

Bu seçim bizim xoşumuza gəlir. Yağış yağmasa da bu sözlərə görə şeiri oxuyanda adama elə gəlir ki, güclü yağış yağır. Biz həmin səsləri duyuruq, eşidirik.

2. Bu şeir həmişəyaşardır. Təbiətin gözəlliyinə və təmizliyinə insanların həmişə ehtiyacı var. Bu, əbədidir. İnsanlar daima gözəlliklərdən zövq almalı və sağlam yaşamalıdırular. "Yağış" şeiri də insanların bu istəklərinə cavab verdiyinə görə həmişə müasir olaraq qalacaq.

IV mərhələ:

Biz bu gün dərsimizdə böyük sənətkarımız M.Müşfiqin hamı üçün adı bir təbiət hadisəsi olan yağışın yağmasını poetik bir dillə necə gözəl nəzmə çəkdiyini öyrəndik. Gəlin birlikdə yadımıza salaq: nənə və babalarımız yağışa öz münasibətlərini necə bildirmişlər. Qruplar birlikdə öz aralarında müzakirə edib şifahi xalq ədəbiyyatı nümunələri, atalar sözləri, tapmacalar, sinamalar və s. oxuyub, eşitdiklərini söyləmişlər. Sinfən bütün şagirdləri fəallaşır. Bu zaman şagirdlərin əhval-ruhiyyəsi yüksəlir. Hər kəs daha çox cavab verməyə çalışır.

Aşağıdakı cavabları alıram:

Atalar sözləri və məsəllər:

1. Yağmadı yağış, bitmədi qamış.

2. Yaz yağışı tez kəsər.

3. Yağış isladar, gün qurudar.

4. Yağış yağar yer doymaz.

5. İslanmışın yağışdan nə qorxusu.

Tapmacalar:

1. Göydə doğular,

- Yerdə boğular.

(Yağış)

2. Yağış yağanda çımər, yuyunar,

- Yazda geyinər, qışda soyunar.

(Yağış)

3. Adam deyil, hey qaçıır,

- Ayna deyil, nur saçır.

- Ondan sonra təbiət,

- Elə bil ki, nur saçır.

(Yağış)

Sinamalar:

1. Sübh çəngi buludlar günəş çıxan tərəfə axsa, deməli, yağış yağacaq.

2. Səmada buludlar dağ kimi topalanarsa, yağış yağacaq.

Deyimlər:

- Yağış elə yağır ki, tut ucundan göye çıx.

Yağışı çağırmaq:

- Göydən-göydən nə gələr? - Nə nə qədər və nəcəfli dərin olmaq və nələp

- Damlı-damlı yağmur gələr.

- Ağaclar dolu-dolu,

Sənəklər sulu-sulu,
Bizdən hərəkət,
Yerdən bərəkət,
Göydən yağmur
Ver, Tanrıım, ver!
V mərhələ.

Şagirdlər təbiət gözəlliklərini əks etdirən rəsmlər çəkir və nümayiş etdirirlər.
"Yağış" şeirində ədəbiyyat nəzəriyyəsinə aid məlumatları şagirdlərin nəzərinə çatdırırıam.

"Yağış" şeirində yağışın rəqs etməsi, zümrümsilə şirin-şirin dillənməsi əslində insanlara aid xüsusiyatlardır ki, yağışın üzərinə köçürülüüb. Ədəbiyyat nəzəriyyəsində buna metafora deyirlər. Bu zaman şagirdlər kitabda "Yağış" şeirinin mətnindən həmin sözləri tapırlar. Bənzətmə və ya təşbeh isə uşaq kimi, səsim kimi, fikrim kimi, hissim kimi və s. Samit səslərin ahəngindən isə alliterasiya - sırlı-sırlı, şırlı-şırlı, şaraq-şaraq və s. yaradılmışdır. Şeir özü isə bütövlükdə bir təbiət tablosudur. Bədii ədəbiyyatda işlədilən belə təbiət təsvirinə ədəbiyyat nəzəriyyəsində peyzaj deyirlər.

VI mərhələ.

Yaradıcı tətbiqetmə.

Dərsin bu mərhələsində hər qrupa bir test tapşırığı verirəm. Bunu həm iş vərəqələrində işləmək üçün, həm də kompüterdə bütün qrupların öz yoldaşlarının sualları ilə tanış olmaq üçün kompüterdə göstərirəm və cavablar qiymətləndirilir.

I qrup:

M.Müşfiq 10 kitabı necə ilə nəşr etdirmişdir və 100 illik yubileyi nə vaxt olmuşdur?

- A. Beş ilə nəşr etdirib, 2008-ci ildə 100 illik yubileyi keçirilib.
- B. 10 ilə nəşr etdirib, 2009-cu ildə 100 illik yubileyi keçirilib.
- C. 12 ilə nəşr etdirib, 2008-ci ildə 100 illik yubileyi keçirilib.
- D. 8 ilə nəşr etdirib, 2006-ci ildə 100 illik yubileyi keçirilib.
- E. 6 ilə nəşr etdirib, 2006-ci ildə 100 illik yubileyi keçirilib.

II qrup:

M.Müşfiqin "Yağış" şeirində yağışın yağmasının təsviri - gözəl bir təbiət mənzərəsinin yaradılması ədəbiyyat nəzəriyyəsində necə adlanır?

- A. Alliterasiya. B. Köçürmə. C. Peyzaj. D. Təşbeh. E. Assonans.

III qrup:

"Uzaq, yaxın çöllərə yağı,

Ölkələrə, ellərə yağı". - deməkələ şair nə arzulayır?

A. Çoxlu yağışın yağışın tərəfisi selə qərq etməsini. B. Çöllərin yağışa ehtiyacı olduğunu, bolluğun, bərəkətin ölkəmizə, ellərə vacib olduğunu. C. Çaylarda suyun çıxmasını. D. Toz-torpağın yatmasını. E. Adamların yağışa tamaşa etməsini.

IV qrup:

2010-cu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə "Ekologiya ili" elan edilmişdir. Yağışın ekologiya ilə nə əlaqəsi var?

A. Ekologyanın təmizliyi təbiətin və insanların sağlamlığı üçündür. Yağış isə təbiət hadisəsidir və təbiətin tarazlığını tənzimləyir. B. Ekologyanın yağışla heç bir əlaqəsi yoxdur. C. Ekologiya ağaç əkməkdir. D. İnsanlar yağışı sevmirlər. E. Ekologyanın yağışla yox, dənizlə əlaqəsi vardır

Şagirdlər cavabları aşağıdakı kimi müəyyənləşdirirlər:

I qr. – A. II qr. – C. III qr. – B. IV qr. – A.

Sonda şagirdlərin və müəllimin birgə rəyinə əsasən qiymətləndirmə aparılır.

Qiymətləndirmədən sonra evə belə bir tapşırıq verirəm: M.Müşfiqin "Yağış" şeirinin məzmununu öyrənməklə bərabər "Təbiəti gözəlləşdirən amillərdən biri də yağışdır" mövzusunda kiçik bir inşa yazmaq.

SƏMƏD VURĞUNUN “AZƏRBAYCAN” ŞEİRİNİN YENİ ÜSULLARLA TƏHLİLİ

Sevda MEHDİYEVA,
Bakı şəhərindəki 22 nömrəli orta məktəbin müəllimi

Xalq şairi Səməd Vurğunun VI sinifdə tədris olunan “Azərbaycan” şeiri müəllimin dərsdə yaradıcı fəallığı üçün geniş imkanlar yaratmaq üçünə malikdir. Mən bu imkanlardan səmərəli istifadə etməyə çalışıram.

Mövzu: “Səməd Vurğunun “Azərbaycan” şeirinin təhlili”.

İş forması: Qruplarla iş, kollektiv iş.

İş üsulu: Suallar, müsahibə, diskussiya, aqli hücum.

Məqsəd: 1. Azərbaycan ədəbiyyatının nadir incilərindən olan Səməd Vurğun yaradıcılığında şairin vətənə olan məhəbbətini şagirdlərə aşılamaq.
2. “Azərbaycan” şeirinin fonunda şagirdlərdə vətənə məhəbbət hissələrini formalasdırmaq.

Biliklər: 1. Əsərin ideyasını şagirdlərə çatdırmaq. 2. Şeirin dili ilə vətənimizi şagirdlərə bir daha tanıtmaq.

Bacarıqlar: 1. Əsərdəki ən vacib məqamları işıqlandırmaq. 2. Şagirdlərdə induksiya və deduksiya bacarığını inkişaf etdirmək.

Inkişaf: 1. Şagirdlər əsərin təhlili ilə bağlı suallara cavab verəcək.

İnteqrasiya: musiqi, tarix, coğrafiya.

Təchizat: Səməd Vurğunun “Azərbaycan” şeirinə çəkilmiş klip, Pover Point programında hazırlanmış təqdimat, Z.Xanlarovanın ifasında “Azərbaycan” şeirinə həsr olunmuş musiqi parçası, kompüter, proyektor, Azərbaycan Respublikasının xəritəsi, iş vərəqləri, dərslik.

Dərsin gedisi:

Şagirdlər “Muğan”, “Vaqif”, “Aygün”, “İnsan” adlı 4 qrupa bölünür. Davamıyyət yoxlanılır. Qrup liderləri özlərini təqdim edirlər:

“De, yolun düşdümü Muğan çölünə, Piyada gəzdinmi çölləri sən də, Söz qoşub ceyranın qara gözünə, Dincini aldınım bu göy çəməndə”.

“Şairdir, ləqəbi Vaqif, Yaranmış deyirlər, hər elmə vaqif. Şairdir, qəlbi var, şirin sözü var. Böyük bir ölkənin onda gözü var”.

“Hər daş parçacığı, hər dalğalı su, İnsan övladının min bir arzusu, Qansız, ədavətsiz böyük istiqbal, hamsi öz donunu Lalədən geyir, Hamsi bir ağızla, bir səslə deyir: Qalib gələcəkdir cahanda kamal”. “Aygün alıb çağasını bağırına basır, Analara təsəllidir dar gündə övlad; Uşaqcığın nəfəsinə o qulaq asır, Bu mənaya sədə qılır bütün kainat”.

Birinci mərhələ. Keçən dərsdə öyrənilmiş mövzu üzərində iş zamanı şagirdlərlə oyun keçirirəm. Belə ki, sinifdəki bütün şagirdlər dairəvi şəkildə düzülür. Əlimə kiçik bir top alıram, o topu şagirdlərdən birinə atıram. Topu alan şagird “Azərbaycan” şeirinin ilk bəndini söyləyir, daha sonra topu digər şagirdə ötürür. Beləliklə, şeirin bütün bəndləri müxtəlif şagirdlər tərəfindən səsləndikdən sonra topu bir – birinə ötürülərək şairin həyat və yaradıcılığı haqqında məlumatlar da sadalanır. Səməd Vurğun haqqında ən sonuncu məlumatı söyləyən şagird və ya onun komandası qalib sayılır.

İkinci mərhələ: tədqiqatın aparılması və informasiya mübadiləsi.

Tədqiqat suali: Şeirin əsas ideyasi nödür? Tədqiqat suallını açmaq üçün qruplara Power Point programında hazırladığım təqdimatı göstərərək qruplara müraciət edirəm. Bayraqı ilk qaldıran qrup suala cavab verəcək. Şagirdlərə verəcəyim suallar aşağıdakılardır:

1. Şair "Çox keçmişəm bu dağlardan" və "Dağların başı qardır, Ağ örəpəyi buludlardır" misraları ilə nə demək istəyir? Azərbaycanda yerləşən hansı dağları tanıyırsınız? Onları xəritədə göstərin.
2. Şair "Durna gözülü bulaqlardan" misrası ilə nə demək istəyir? Azərbaycanda yerləşən hansı çayları, gölləri, mineral bulaqları tanıyırsınız? Onları xəritədə göstərin.
3. Şair "Böyük bir keçmişin vardır." misrası ilə nə demək istəyir? Azərbaycanda yerləşən hansı tarixi abidələri, qalaları tanıyırsınız?
4. "Ceyran qaçar, eñyür mələr, Nə çoxdur oylağın sənin" misraları ilə şair nə demək istəyir? Azərbaycanın heyvanat aləmi haqqında nə deyə bilərsiniz?
5. "Sarı sünbül bizim çörək, Pambığımız çıçək – çıçək" misrası ilə şair nə demək istəyir? Azərbaycanın təbii sərvətləri nədən ibarətdir?
6. Qazax daha hansı məşhur şairin vətənidir?
7. Azərbaycan yazıçı və şairlərindən kimlərin adlarını çəkə bıorsınız?
8. "Nələr çəkmiş başın sənin..." misrası ilə şair nə demək istəyir? Azərbaycan xalqı zaman – zaman hansı tarixi faciələrlə-üzləşmişdir? 31 mart tarixində biz hansı hadisəni yad edirik?
9. Şəhərimiz gözəl və möhtəşəmdir. Niye?
10. Hansı muğamları, muğam ustalarını tanıyırsınız? Muğamın beşiyi haradır?

Üçüncü mərhələ: informasiyanın müzakirəsi.

Bundan sonra əlavəsi olan qruplar da bayraqlarını qaldırıb öz fikirlərini və münasibətlərini bildirə bilərlər. Sınıfdə işgūzar səs-küy yaranır. Bu zaman qruplar bir-birilərinə aşağıdakı suallarla müraciət edirlər:

1. "Ağ qızıl" Azərbaycanın hansı bölgələrində becərilir? Həmin əraziləri xəritədə göstərin.
2. Şairin daha hansı əsərində ceyranın adı çəkilir?
3. "Bir tərəfin bəhri – Xəzər, Yaşılbaş sonalar gəzər"; "Xəyalım dolanar, gəzər, Gah Muğanı, gah Eldarı, Mənzil uzaq, ömür yarı" misralarının hər birinin mənasını açıqlayın.
4. "Nazlandıqca sərin külək, Sahillərə sinə gərək, Bizim Bakı – bizim ürək!".
5. "İşıqdadır qüvvət sözü. Səhərlərin ülkər sözü" misralarında "işıq" və "Bakı" sözlərini yanaşı işlətməklə şair nə demək istəyir?

Daha sonra heca vəzni haqqında məlumat verirəm. Bu zaman BİBÖ metodundan istifadə edirəm.

Nə bilirik	Nəyi öyrənməliyik	Nəyi öyrəndik
Hər misrada hecaların sayı bərabər olmalıdır.		Heca vəzniin əsas xüsusiyyətlərindən biri də bölgündür.
Misralar bir – biri ilə qafiyələnir.	Bölgü	Bölgü misranın daxilindəki fasılədir.

Azərbaycan

Azərbaycanın zəngin təbiiyəti var. Nüvədər dənizlər, mineral bulaqlar, gül suyu çayları, şir, meşələri var.

Vətənimiz həm də seir, sonet ocağıdır. Dünya adəbiyyatının böyük nümayəndələri olan Füzuli, Nizami məsləhət torpağın yeniliklərində.

Azərbaycan qadın abidələrə zəngindir. Bu torpaqdakı abidələrin yaşı insanlığın yaşı qodardır.

Azərbaycan xalqı zaman-zaman çoxlu faciələrin üzələmiş, bələdərə döqr olmuşdur. Bu torpaqda qırğınlar, soyqırımlar baş vermişdir.

Azərbaycan yeraltı və yerüstü sərvətlərlə zəngindir. 11 iqlimə xas olan əlamətlər var bu əlkədə. İldə 2 doşa məhsul verən torpaq nəşfə, filizlə zəngindir.

Azərbaycan xalqının şanlı tarixi vardır. Cavanşir, Babak, Xətai, Koroglu kimi igit oğulları, Həsər, Nigar, Sara Xətun kimi mərd qızları var,

Azərbaycanın canab İlham Əliyev kimi dövlət başısı var. Biz ulu öndər Heydər Əliyevin siyasetinin davamçısı olan dövlət başımızla fərqli edir, ona güvənirik. Inanınq ki bəs dövlət başlığı ilə əlkəmiz daha da inkişaf edəcək, torpaqları düşmən tapdağından arad olacaq.

Bu, həm də yaradıcı tətbiqetmə mərhələsidir.

Bu mərhələdə şagirdlərə iş vərəqləri paylayır və aşağıdakı tapşırıqla müraciət edirəm:

İş vərəqi 1**"Muğan"**

Digər iki misranı bacardığınız
kimi yaradıcı şəkildə davam
edin:

Dağlarının başı qardır

İş vərəqi 2**"Aygün"**

Digər iki misranı bacardığınız
kimi yaradıcı şəkildə davam edin:
Çox keçmişəm bu dağlardan

İş vərəqi 3**"İnsan"**

Digər iki misranı bacardığınız kimi
yaradıcı şəkildə davam edin:

Bir tərəfin bəhri – Xəzər

İş vərəqi 4**"Vaqif"**

Digər iki misranı bacardığınız
kimi yaradıcı şəkildə davam edin:
Lənkəranın güllü rəng – rəng

Daha sonra şagirdlərə test tapşırıqları verirəm:

"İnsan" qrupunun testləri

1. Səməd Vurğun neçənci ildə anadan olmuşdur?
A) 1906 B) 1908 C) 1910
2. "Azərbaycan" şeiri neçə bənnədən ibarətdir?
A) 22 B) 24 C) 31
3. Səməd Vurğunun ilk kitabının adı nədir?
A) "Fənar" B) "Şairin andı" C) "Könül dəftəri"
4. Biri Səməd Vurğunun pyesi deyil:
A) "İnsan" B) "Vaqif" C) "Aygün"
5. Səməd Vurğun neçənci ildə vəfat edib?
A) 1956 B) 1959 C) 1962

"Muğan" qrupunun testləri

1. Biri Səməd Vurğunun poeması deyil?
A) "Zəncinin arzuları" B) "Muğam" C) "Fərhad və Şirin"
2. İlk xalq şairi adını alan ədib kimdir?
A) Süleyman Rüstəm B) Səməd Vurğun C) Rəsul Rza
3. Səməd Vurğun harada anadan olmuşdur?
A) Qubada B) Qazaxda C) Şəkidə
4. "Könlüm keçir , Gah o dağdan, gah bu dağdan." Nöqtələrin yerinə nə
yazılmalıdır?
A) Lənkərandan B) Qubadlıdan C) Qarabağdan

5. Gözəl Vətən! Mənan dərin

“.....” Nöqtələrin yerinə nə yazılmalıdır?

- A) Xoyalın dolanar gəzər B) Sahillərə sinə gərək!
C) Besivənən gəzəllərin

“Aygün” qrupunun testləri

1. Biri Səməd Vurğunun kitabı deyil?



- A) Fanar B) “Gözyaydinlığı” C) Könü'l dəftəri

2. Səməd Vurğun harada xəstələnir?

- A) Pekində B) Rusiyada C) Fransada

3. Şeirdə hansı heyvannı adı yoxdur?

- A) B) C)



4. Şeirdə hansı şairin adı çəkilmir?

- A) Nizami B) Füzuli C) Xəqani

5. Şeirdə hansı rayonun adı çəkilmir?

- A) Lənkəran B) Qazax C) Kəlbəcər

“Vaqif” qrupunun testləri

1. “Gah Muğanı, gah Eldarı” misrasında Eldar obrazı hansı əsərindəndir?

- A) “Xanlar” B) “Vaqif” C) “Aygün”

2. Şeirdə hansı sənətkarın adı çəkilir?

- A) Xanın B) Ü.Hacıbəyovun C) M.Maqomayevin

3. “Elim, günüm, obam sənsən” misrasında var:

- A) Antonim B) Omonim C) Sinonim

4. “Azərbaycan” şeiri hansı vəzndə yazılıb?

- A) Əruz B) Heca C) Sərbəst

5. Səməd Vurğunun soyadı nədir?

- A) Axundov B) Məmmədov C) Vəkilov

Bundan sonra qrup üzvləri ilə birlikdə testləri müzakirə edirəm. Onları qiymətləndirib qiymət cədvəlinə yazırıam. Daha sonra şagirdlərə (ümmülikdə sınıfə) rebus verirəm. Rebus çox vaxt apardığından bütünlükdə sınıfə verirəm. Hansı qrup tez həll etsə, həmin qrupu qiymətləndirirəm.

R E B U S

1	2	3	4	5	6	1	7	8	2	1	2	3	4	5
4	13	4	11	7	10	5	12	3	10	2	4	11	9	8
5	14	2	10	2	4	11								

1	S.Vuğunun pyesi	10	7	13	12	7
---	-----------------	----	---	----	----	---

2	Səməd Vurğunun kitabı	9	12	7	12	11
---	-----------------------------	---	----	---	----	----

4	Taxıl	5	4	3	10
---	-------	---	---	---	----

5	Hər....dən bir şirə çək	8	5	8	3
---	-------------------------	---	---	---	---

Beşinci mərhələ: qiymətləndirməvə refleksiya. Bu mərhələdə qrupların yekun qiymətlərini elan edirəm. Dərsdə fəal iştirak edən şagirdləri də ayrıca qiymətləndirirəm. Daha sonra şagirdlər dairəvi şəkil alaraq əl-ələ tuturlar. Növbə ilə vətənə aid atalar sözləri deyirlər. Bununla da dərs yekunlaşır.

Ev tapşırığı: “Azərbaycan təbii sərvətləri ilə zəngindir” mövzusunda esse yazın.

“QARACA QIZ”: HEKAYƏMİ, POVESTMİ?

Zaman ƏSGƏRLİ,
filologiya elmləri doktoru, professor

Azərbaycan ədəbiyyatşunaslığında çox az öyrənilən mövzulardan biri ədəbi növlər və janrlarıdır. Müxtəlif lügətlərdə, ali və orta məktəb dərsliklərində deyilən bəzi qısa, əsasən, məlumatlaşdırıcı mülahizələri istisna etməkla, demək olar, lirik, epik və dramatik növlərə aid janrların təbieti, bu növlərdə yazılmış ayrı-ayrı əsərlərin janr xüsusiyyətləri (janr özünməxsusluğu) ya geniş təhlildən kənarda qalır, ya da səhv izah olunur. Bu neqativ hal teinki klassik poeziyanın janrları haqqındaki fikirlərdə, eləcə də yaxın dövrlərdə – XX əsrin evvəllerində yazılmış epik əsərlərin, xüsusilə bədii nəşr nümunələrinin janrnı dair fikirlərdə də aydın görünür. Azərbaycan nəşrinin Şərq – müsəlman bədii təfəkkürünün mehsulu kimi meydana çıxmazı unudularaq, onun klassik nümunələri Qərb nəzəri fikrinin kontekstində qiymətləndirilir. Neticədə mübahisəli, hətta metodoloji cəhətdən aşkar səhv fikirlər meydana gəlir. Məsələn, M.F.Axundzadənin “Hekayəti-Yusif şah” (“Aldanmış kəvəkib”) əseri gəh povest, gəh roman, gəh novella hesab edilir.

Hələ 15-20 il bundan önce mərhum tədqiqatçı Vəli Nəbioğlu özünün doktorluq əsərində yazırkı ki, “Kitabi-Əsgəriyyə”, “Riyazül-Qüds”, “Səfərname”, “Rəşid bəy və Səadət xanım”, “Hekayəti-Yusif şah”, “Kəmalüddövlə məktubları” “roman”, “povest”, yaxud “hekayə” adlandırılara bilməz. Bu əsərlər janr-üslub baxımından xalis Şərq ənənəsi, Azərbaycan epik ədəbiyyatının janr-üslub poetikası əsasında yaradılmışdır. V.Nəbioğlu yazırkı: “Hekayəti-Yusif şah” hər halda povest deyildir, roman da deyildir, öz adında göstərildiyi kimi, “hekayət”dir. Bu hekayətin epik forma biçimini, mənşeyini, tarixi poetikasını isə, yəqin ki, gələcək tədqiqatçılar açıqlayacaqlar”.

Tədqiqatçının mülahizələrinin elmi həqiqətə tam uyğun olduğunu nəzərə almaqla beraber, bunu da bildirmək vacibdir ki, “hekayət” məzmun və formaca elə “povest”dir; eyni janrin Qərb (daha doğrusu, Rusiya) və Şərq ədəbiyyatlarındakı iki müxtəlif adıdır. Müşahidə və araşdırırmalar göstərir ki, bu janrların hər birinin yaranma və inkişaf tarixi, milli-regional xüsusiyyətləri ilə şərtlənən özünməxsus bədii-struktur əlamətləri onları keskin şəkildə fərqləndirə bilmir; “povest” və “hekayət” terminləri eyni anlayışı bildirir. Elə buna görə “Aldanmış kəvəkib” əsərini rus dilinə çevirərkən onu “povest” adlandıran tərcüməçilərin əməlində heç bir səhv yoxdur. Müasir ədəbi-elmi və pedaqoji fikir haqlı olaraq bu əsəri povest hesab edir. Dərsliklərdə “Aldanmış kəvəkib”in janrca povest olduğu göstərilir.

Janrı haqqında müxtəlif mülahizələr yürüdülən nəşr əsərlərindən biri də maarifpərvər yazıçı Süleyman Sani Axundovun “Qaraca qız” povesti idir. Yazıçının “Qorxulu nağıllar” adlandırdığı məşhur silsiləyə daxil olan bu əsər əksər dərsliklərdə və Süleyman Saninin yaradıcılığından bəhs edən monoqrafiyalarda hekayə adlandırılmışdır. Görkəmli ədəbiyyatşunas-alim Cəfər Xəndan “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (1955) kitabında bu əsərin povest (başqa bir abzasda povest-nağıll), Məsud Vəliyev də povest olduğunu qeyd etsələr də, sonrakı tədqiqatçılar “Qaraca qız”dan yenə hekayə kimi danışmışlar. Əslində bu əsəri povest adlandıran Cəfər Xəndan və Məsud Vəliyev haqlıdır. “Qaraca qız”的 həm ideya-məzmun pafosunun, həm də fabula sisteminin geniş miqyaslı olması, süjetin ana xəttinə başqa köməkçi xətlərin qoşulması, surətlərin çox və

zəngin olması bu əsəri “hekayəlik”dən çıxarıb daha əhatəli məzmunu daha mürəkkəb formada əks etdirən bir janra aid etməyi zəruriləşdirir.

Məlumdur ki, janr tarixi kateqoriyadır, zaman keçdikcə dəyişir və ayrı-ayrı xalqların ədəbiyyatlarında spesifik milli səciyyə alır. Bu mənada XX əsrin əvvəllərində yazılmış povestlərlə həmin yüzilin sonlarında yazılmış povestləri eyni mövqedən təhlil etmək səhv nəticələrə gətirə bilər. Lakin janrların elə ümumi xüsusiyyətləri var ki, onlar bütün dövrlərdə yaradılmış nümunələr üçün ümumi bir əlamət sayılır və ayrı-ayrı xalqların ədəbiyyatında tipoloji eynilik təşkil edir.

Epiclik, əhvalatların nisbətən geniş, əhatəli göstərilməsi, surətlər aləminin zənginliyi, xarakterlərin tam və bütöv təsviri, baş qəhrəmanın mövcud cəmiyyətlə temasda və dialektik vəhdətdə verilməsi, süjetin çoxşaxəli, xronotopun əhatəli olması və əvvəl inkişafı müxtəlif xalqların və zamanların ədəbiyyatına məxsus povestlərdə müşahidə edilən ümumi keyfiyyətlərdir. Hekayədə yalnız “qəhrəmanın mühiti” – “lokal çərçivə” təsvir olunur, povestdə “lokal çərçivə” dağılırlar; təkcə “qəhrəmanın mühiti” deyil, “başqa mühitlər” də bədii təsvirin predmetinə çevrilir. Hekayədə təhkiyəçi sanki “gördüklərini”, povestdə isə həm də “eşitdiklərini” danışır.

Tanınmış ədəbiyyatşunas və yazıçı Mir Cəlal hekayə janının xüsusiyyətlərini izah edərkən yazar: “Hekayə xırda şəkilli epik əsərlərin əsas janridir. Hekayədə səciyyəvi, ibrətli, ictimai mənası olan həyatı bir əhvalat, bir və ya iki qəhrəman götürülür, məhdud bir zaman, məkan daxilində yiğcam, bitkin... bədii təsvir verilir... Hekayədə müəyyən bir əhvalatın təfsilati yox, yiğcam əsas xarakter səhnəsi verilir və bu səhnə vasitəsilə əhvalat tamamilə ifadə olunur. Burada qəhrəmanların sayı az olur”.

Deyilənlərin əksinə olaraq, “Qaraca qız”ın bədii əhatə dairəsi xeyli genişdir. Baş qəhrəmanın ömür yolu, bu yol çox qısa olsa da, əvvəldən axıra qədər verilir. Onunla bağlı əhvalatlar təfsilatlı təsvir edilir. Əsərdə surətlər çoxdur. Yaziçı baş qəhrəmanla bərabər Yasəmən, Yusif, Hüseynqulu ağa, Pəricahan xanım, Ağca xanım kimi surətlərin də xarakterlərini kifayət qədər canlı əks etdirir, onların fəaliyyəti haqqında dolğun məlumat verir.

“Qaraca qız”ın məzimün və strukturunu, surətlər aləmini zənginləşdirən məziyyətlərdən biri də orada köməkçi obrazlarının (Ayı, Qara köpək, Xallı pişik) olmasıdır. Bu surətlər barədə təsvirlərin alt qatında qədim mifik görüşlərin redumentləri qorunur. Məsələn, mifoloji təsəvvürdə və ritualda Ayı – Allah, mədəni qəhrəman, əcdad, totem, şəfaverici ruh, insanın heyvani oxşarı, şamanın köməkçisi, onun zoomorf ipostası sayılır. Bu düşüncəyə görə, insan və ayı bir-birindən törənmışdır. (Bax: Мифы народов мира. Енциклопедия в двух томах. с.2, М., 1982, səh.128). Sibir xalqları arasında ayı ovu xüsusi ritual kimi keçirilmiş və ovun uğurlu olması qutsal sayılımişdir. Əti yeyilmiş, dərisindən geyim və məişət əşyası kimi istifadə olunmuşdur. M.Seyidovun yazdığını görə, türk xalqlarında, o sıradan Azərbaycan türklerinin əski düşüncəsində ayı bütün meşələrin sahibi – zoomorfik onqondur.

Bir sıra hallarda insanı başqa vəhşilərdən qoruyan mühafizəçi-hami hesab edilir. Onunla xoş rəftar edəndə o da insana xeyirxah olur. Onu əsəbiləşdirəndə, incidəndə isə qəzəblənir və cəzalandırır. Qaraçılarda ayı həm dəstənin himayəçisi, həm də gəlir mənbəyi sayılır. Onlar ayını zəncirləyib əhliləşdirir, kəndbəkənd gəzdirib əhali arasında oynatmaqla pul qazanırlar. “Qaraca qız”da da belədir. Yusif ayını qəsəbədə gəzdirib adamların arasında oynatmaqla pul qazanır. Nə qədər ki, o, ayı ilə nisbətən yumşaq rəftar edir, ayı onunla sakit dolanır, istədiklərini yerinə yetirir. Ayını döyəndə, incidəndə isə ayı qəzəblənib onu parçaları. Ayının döyülməsi mifik düşüncəyə görə, xeyirxah ruhun incidilməsi deməkdir. Məhz belə məqamda incidilən, narahat edilən ruh onu incidəndən intiqam alır. İkinci tərəfdən, Yusifin öldürülməsi ilə günahsız bir uşaq onun zülmündən azad olur və beləliklə, ayı həm də özünün xeyirxah (xilaskar) ruh funksiyasını yerinə yetirir.

Povestdə təsvir olunan Qara köpək obrazının da mifik təsəvvürlərlə əlaqəsi vardır. Məlumdur ki, it – köpək canavarın əhliləşdirilmiş növüdür. Qurd isə, türk xalqlarının mifik düşüncəsinə görə, xilaskar heyvandır, totemdir. Əvvəllər xeyirxah bir missiya daşıyan qurd – canavar sonralar real həyatda zərərverici, yırtıcı bir heyvan kimi tanınmışdır. It isə insanların dostuna çevrilmişdir.

Heyvandarlıqda, xüsusən qoyunçuluqda köpək həmişə çobanın yaxın köməkçisi, sürüünün pasibəni sayılmışdır. Tərəkəmələr xüsusi qayğı ilə bəsləyib saxladıqları köpəklərdən həmişə “mehrü – vəfa” görmüş, ona arxa-dayaq, qoyunu müxtəlif yırtıcılarından, xüsusilə canavardan qoruyan bir “əsgər” kimi baxmışlar. Köpəklər də öz yiylərinə həmişə “sədaqət” göstərmiş, onların qulluğunda durmuşlar. S.S.Axundov hələ kiçik yaşlarından heyvandar əhalinin itlə belə mehriban rəftarının, eyni zamanda itin öz “hamilik işini” necə böyük “məsuliyyətlə” yerinə yetirdiyini görmüşdü.

“Qaraca qız” povestində təsvir olunan Qara köpək qoruyucu və xilaskar funksiyasını yerinə yetirir. O, Piri babanın becərdiyi bağı qoruyur; “Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi vardi. O da Qaraca qızı mağaradan çıxaran Qara köpək idi. Qara köpək çox heybətli və hünərli bir it idi, onun qorxusundan heç kəs bağa dolana bilməzdi”.

Yazıcı bu itin xasiyyəti, onun Piri baba və Qaraca qızla “münasibətləri” baradə ətraflı və yaddaqlan məlumat verir: “Bu köpəkdə bir qəribə hal vardi. Hər kəs ki, Piri kişiye düşmən idi, köpək onu sevməyib yaxına qoymazdı. Piri kişi bir yeni şəxs ilə tanış olanda, Qara köpək o adama quyruq bulayıb yaxınlaşsaydı, Piri kişi onu özünə dost hesab edərdi. Qara köpəyin bu hissini Piri kişi dəfələrlə imtahan etdiyi üçün belə deyərdi: “Dost-düşmənimi Qara köpəklə tanıyıram”.

Qara köpək Qaraca qızı marağadan çıxdır (xilas edir), Piri babanın evində onu görüb tanıyanda quyruğunu bulayır, yanında uzanır, əlini yalayır. Qaraca qızla Qara köpək arasında qəribə bir “mehr, ülfət” yranır, it qızın köməkçisi, qoruyucusu olur: “Qaraca qız günlərini bağda keçirirdi. Yoldaşı da Qara köpək idi. Bu it Qaraca qızla elə dost olmuşdu ki, yanından iraq olmaq istəmirdi. Qaraca qız da onu elə öyrətməsi ki, hər istədiyini edirdi. Piri kişi həmişə bunları bir yerdə görəndə gülüb deyirdi: “İki qara yaxşı təpişmişiniz”.

Qaraca qız meşəyə gedəndə Qara köpək həmişə onun yanında olur. Qaraca qız azmaqdan və meşə heyvanlarından qorxmır; hər iki halda Qara köpəyin onu xilas edəcəyini anlayır. Bir dəfə isə it Qaraca qızı ölümündən qurtarır. Yazıcı həmin əhvalatı təfsilatlı şəkildə təqdim edir: “Meşənin içindən dəmir yolu gedirdi. Qaraca qız yolu keçdiyi zaman ayağı büdrəyib yixıldı və moruğunu yola töküldü. Bunu yiğan vaxt qaon qatarı göründü. Qaraca qızın başı moruğunu yiğməgə qarışib qatarın gəlməsindən xəbəri yox idi. O vaxt Qara köpək meşədən yola çıxdı və Qaraca qızı başı aşağı moruq yiğan və qatarı iti gələn görüb ildirim kimi götürüldü və Qaraca qızı elə döş vurdı ki, o da, özü də dərəyə uçdular”.

Əsərdə Qara köpək haqqında informasiya kifayət qədər əhatəlidir. Orada deyilir: “Piri kişi Qara köpəyi heç vaxt zəncirləmirdi. Gecə və gündüz Qara köpək asudə idi. Bununla belə Qara köpək bağdan kənarə çıxmazdı. Ancaq bəzi vaxt Hüseynqulu ağa ova getdikdə o da həvəslənib ov tulalarına qoşulardı. Bu vaxt onu geri qaytarmaq üçün gərək Piri kişi özü gələydi, yoxsa kiimsəyə qulaq asmazdı”.

Əsərdəki konkret məkanlar (Ağalıq həyəti, Baba otağı, oranın interyeri və tarixi, Piri babanın koması, Hüseynqulu ağanın bağı) haqqında bədii informasiyalar surətlər aləmini zənginləşdirdiyi kimi, süjetin də inkişafını saxələndirir. Məkan genişliyi “Qaraca qız”ı hekayəlikdən çıxarıır. Hadisələr çöldə, çay qırığında, meşədə, qəsəbədə, Hüseynqulu ağanın mülkündə, stansiyada və s. yerlərdə cərəyan edir. Hüseynqulu ağa, Ağca xanım, Yusif, Yasəmən, Piri baba kimi surətlərin taleyi süjetin ana xətti ilə möhkəm bağlanır və hər yerdə yazılının maarifçi ideyalarının aşkarlanmasına xidmət edir. Bütün bu məziyyətlər “Qaraca qız”ı povest saymağa ciddi əsas verir.

XVI ƏSR AZƏRBAYCAN ŞAİRİ ƏHDİ BAĞDADİ VƏ ƏLYAZMALarda YAŞAYAN ƏDƏBİYYAT TARİXİMİZ

Şöhrət SƏLİMBƏYLİ,
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun
turkdilli əlyazmaların tədqiqi şöbəsinin əməkdaşı

XV əsrд Ağqoyunluların hakimiyyəti illərində Bağdad Azərbaycanın böyük əyalətlərindən biri sayılırdı. 1508-ci ildə Bağdad Şah İsmayıл Səfəvi tərəfindən tutulduğu vaxtdan burada azərbaycanlıların mövqeyi daha da möhkəmlənməyə başladı. 1534-cü ildən isə Bağdad Sultan Süleyman zamanından Osmanlıların hakimiyyəti altına keçdi. 1623-cü ildə Şah Abbas Bağdadı tutdu. 5 il keçməmiş IV Sultan Muradın orduları Bağdadı yenidən geri aldı. İstər Səfəvilər (1501-1736), istərsə də Osmanlı imperiyası (XV əsrin II yarısından 1923-cü ilədək) zamanında Bağdad tarix boyunca orta əsrlər islam mədəniyyətinin mərkəzi, qoruyucu beşiklərindən biri olub. Azərbaycanda islam dininin təsir və təzyiqi ona gətirib çıxarmışdı ki, elm, nəzəriyyə, fəlsəfi baxışlar ədəbi-bədii ədəbiyyat vasitəsilə inkişaf edib yayılırdı. M.Şəbüstərinin, Ə.Xaqanının, İ.Nəsiminin, Ş.İ.Xətainin, M.Füzulinin, Əhdi Bağdadının və Ruhi Bağdadının yaratdığı fundamental əsərlər Azərbaycan tarixinin mühüm bir hissəsinə çevrilmişdi.

Çox təəssüf ki, Əhdi Bağdadının həyatı haqqında o qədər də dərin bilgilərimiz yoxdur. Onun 1527-ci ildə doğulduğu təxmin edilir. 1594-cü ildə vəfat etmişdir.

Əhdi Bağdadi haqqında ilk məlumat Hasan Kinalızadə Çələbinin təzkirəsində verilmişdir: "Əhdi Bağdadidir.Nami Əhməddir. Babasına Mövlana Şəmsi derlər... Kəndüsi dəxi bəlağa və şüəra ilə aşına olmaqla didəyi-canı kəhli-maarif və kəmalat ilə rövşənəi-şahidani-bəlağət və bəyan ilə dürüsti-əhdü peyman idi. Əgərçi əksəri-taifeyi-əcəm nəzmi-türkidə qasırü racil və dəqaiqü xəfəyati-zəbani-məzbura əgərçi-vasıldır, leykən məzburiň əş "ari rumiyənə və ustadanə olmaqla sərhədi-qəbulu-əhli-ürfanə daxildir. Neçə zaman İstanbulda məcalisi-bəliğani-zamanə şəm" olub, kaşanəyi-şərhi-məzbirdən tale "və lame" olan bəlağai-sehrafrın misali-pərvin bir yerə cəm" edüb, təzkirətüş-şüəra yazmışdır".

Əhdi Bağdadının atası, qardaşı, əmisi, əmisi oğlu da Bağdad ədəbi mühitində tanınan sənətkarlar, öz dövrlərinin seçilən şairləri olmuşlar. Məhz Əhdi təzkirəsində onlardan bir sıra bilgilər alırıq.

Hasan Kinalızadə, Çələbidən sonra Əhdi Bağdadi haqqında yazan digər türk müəlliflər də onun İstanbula gəlməsindən, Divanının olmasından yazırlar. Hasan Kinalızadənin nümunə gətirdiyi şeirlərin sonrakı araştırma və mənbələrdə də Əhdi Bağdadiyə aid olduğu göstərilir. Çələbinin Divanı

əlimizdə yoxdur. Lakin onun bir sıra məcmua və cünglərində də Əhdinin şeirlərinə təsadüf olunur.

*Qan edüb, ey qaşı ya, oldu oğun dildə nihan,
Yarəmin ağızın arar cərrah onunçun hər zaman.
Oq kibi üftadəni atdın yabanə gərci kim,
Xakdən gəldin götürdün yenə, ey əbrukəman.
Əhdi diyarı-Ruma gəlüb edəli nəzər,
Görünməz oldu gözümə mülk-i-acəm bənim.*

Əhdi Bağdadi şeirlərinin toplu halında bu günümüze gəlib çıxmamasına səbəb onun dildən-dilə, ağızdan-ağıza keçməməsi olmuşdur. 14-16-ci əsrlərdə yaşamış yüzlərlə şairin adı çəkilərkən ilk mənbələrdən biri kimi Əhdi Bağdadının təzkirəsi göstərilir.

Əhdi Bağdadının adını yaşıdan “Gülşəni-şüəra” əsəridir. O, 1563-cü ildə yazılib. Əsərin əlyazma nüsxələri Türkiyənin İstanbul, Süleymaniyyə, Bəyazid, İzmir və Marburq kitabxanalalarındadır. (*İstanbul-Əli Əmiri 774, Universitet 2604, Vəliyeddin əfəndi 2659, Süleymaniyyə (Haləti əfəndi) 197, Bayazzid Ümumi 321, İzmir-Milli 20-801 (145,224), Marburq Dövlət kitabxanası, Mz.or.oct.3449 şifralı əlyazmalardan*).

Həmçinin dünyanın müxtəlif kitabxanalarında da “Gülşəni-şüəra” əsərinin nüsxələri var. İndiyədək həmin nüsxələr çap olunmayıb. Azərbaycanda isə “Gülşəni-şüəra” əsərinin Sankt-Peterburq Dövlət Üniversitetinin şərqi bölməsində mühafizə olunan T-16 şifrəli nüsxəsindən istifadə edilmişdir.

20-ci əsrin əvvəllərində Azərbaycanda Əhdi Bağdadının yalnız adı məlum idi. Çünkü şairin tədqiqata səbəb ola biləcək əlyazmaları əldə deyildi. Sankt-Peterburqda başqa bir sira qiymətli türk əlyazmaları ilə yanaşı Əhdi Bağdadının və Ruhi Bağdadının “Divani”的nən diqqətdən kənarda qalmış naməlum nüsxəsinin üzə çıxarılmasından sonra transfoneliterasiyası və filoloji tədqiqatı aparılmışdır. Filologiya elmləri doktoru Azadə xanım Musabəyli Ruhi Bağdadının “Divani”的nən araşdırarkən Əhdi Bağdadının “Gülşəni-şüəra” əsərini də paralel tədqiq etmişdir. “Təzkirəyi-Əhdi bin Şəmsi Bağdadi” adlandırılmış həmin əlyazma 290 vərəqdən ibarətdir ki, onun da üzü 1802-ci ildə Abdulla bin İbrahim Üsküdari tərəfindən köçürülmüşdür. Bu nüsxə 375 çağdaşı olan və əksəriyyəti Bağdad ətrafında yetişən Azərbaycan və Osmanlı şairlərini və əsərlərində nümunələri əhatə edir.

Əlifba sırası ilə tərtib edilmiş təzkirənin adları göstəricisi də vardır. Dörd rövzədən ibarət olan bu ensiklopedik abidə orta əsrlərdə yaşamış müxtəlif şəxsiyyətlər haqqında məlumatlar verməkdədir. “Gülşəni-şüəra”da bizi daha çox maraqlandıran Bağdadda yaşamış azərbaycanlı şairlərdir.

“Gülşəni-şüəra”dakı azərbaycanlı şairlər Şəmsi, Şahi, Eşqi, Elmi, Mövlana Füzuli, Fəzli Mövlana Füzuli oğlu və Əhdi Bağdadının çağdaşı Ruhi Bağdadıdır. Onu da qeyd etmək yerinə düşər ki, Əhdinin çağdaşı olan Ruhinin Divanında da yalnız onunla bağlı dəyərli fikirlər vardır. Bunlar da Ruhi Bağdadi ırsinin təhlili içərisinə daxil edilmişdir.

Bağdadda doğulub-böyüməsinə, Türkiyənin İstanbul şəhərində yaşamasına baxmayaraq, “ləhcə etibarilə Azərbaycana mənsub” olan Əhdi

Bağdadının “Gülşəni-şüəra” kimi sanballı, klassik bir əsəri indiyədək nəşr edilməyib. Hələ də İraqdakı müharibə şəraitində Azərbaycanın XV-XVI əsrlərdə Bağdadda olan bir sıra yazılı mədəniyyət abidələrinin tədqiqinə imkan vermir. Lakin daxili və xarici amillərdən asılı olmayaraq XV-XVI əsrlərdə yaşamış Azərbaycan şair və mütəfəkkirlərini tanıtdırmaq borcumuzdur.

ƏDƏBİYYAT

1. Gölniyarlı A.Nesimi - Usuli - Ruhi. İstanbul, 1953.
2. Stebliy-Kamenskiy. Flora İranskoy prarodini - «Etimaloqia». 1972. M., 1974.
3. Rasim Əsfəndi. Azərbaycanın bədii yaradıcılığı dünya muzeylərində. “İşləq” nəşriyyatı, Bakı, 1988.
4. Rehber Ansiklopedisi, Türkiye Gazetesi, İstanbul, 1993, V cild, s.230.
5. Hilmi Ziya Ülken. Türkiyede Çağdaş Düşünce Tarihi. Ülken yayınları, İstanbul, 1999.
6. Ortaçağ Avrupasında El Yazması Üretiminde Kullanılan Malzemeler ve Teknikler – I (Kağıt bölümü), www.solakkedi.com.
7. Bağdadi Ruhi. Divan 3 cilddə. 1-ci cild. Bakı, “Örnək”, 2001.
8. Azadə Musabəyli. «Ruhi Bağdadi: mühiti, hayatı, poetikası və divani», «Elm», 2005.
9. Mamedova F.D. Karabaxskaya problema. Elmi Məcmüələr dərgisi, 9-cu cild. №1. Yanvar-mart, 2007, Bakı, s.4-12.
10. Dr. Esra Gözeler xanım. “Vatikan Kütüphanesinde Tefsir ilmine Arapca elyazmaları üzerine bir araştırma”. Ankara Üniversitesi, İlahiyat fakültəsi dergisi, 51:2 (2010). Əlavə 3, s.349-366.

XÜLASƏ

Əlyazmalar nəsildən-nəsilə, bir tarixi dönmədən digərinə ötürürlərək uzun bir tarixi yol keçmişdir. XV-XVI əsr Bağdadda yaranan Azərbaycan ədəbiyyatı bilavasitə ərəb əlifbasi ilə yazıya alınmışdır. Bağdad ədəbi mühitində azərbaycanlı şairlər yüksək sənət nümunələri yaratmaları ilə diqqət mərkəzində olmuşlar. Onlardan dəyərli “Gülşəni-şüəra” əsəri yaratmış Əhdi Bağdadının də adı biza XX əsrin əvvəllərindən məlumdur.

Əhdi Bağdadının adını yaşıdan “Gülşəni-şüəra”dakı azərbaycanlı şairlər Şəmsi, Şahi, Eşqi, Elmi, Mövlana, Fəzli Mövlana Füzuli oğlu və Əhdi Bağdadının çağdaşı Ruhi Bağdadidir. “Gülşəni-şüəra” əsərinin əlyazma nüsxələri Türkiyənin İstanbul, Süleymaniyyə, Bayazid, İzmir və Marburg kitabxanalarındadır.

SUMMARY

Manuscripts were transferred from generation to generation, from one historical period to another and had a long historical way. Azerbaijani literature formed in Baghdad in XV-XVI centuries was written in Arabic alphabet. The Azerbaijani poets were in the focus of attention in Baghdad literary environment by their high level works of art. Ahdi Baghdadi, author of valuable “Gulshani-shuara” work, has been known us since the beginning of XX century.

Name of Ahdi Baghdadi is immortalized by “Gulshani-shuara” work. Azerbaijani poets in “Gulshani-shuara” were Shamsi, Shahi, Eshgi, Elmi, Mövlana Fuzuli, Fazli Mövlana Fuzuli oğlu and Ruhi Baghdadi, modern of Ahdi Baghdadi. Manuscripts of “Gulshani-shuara” are kept at Istanbul, Suleymaniyya, Bayazid, Izmir and Marburg libraries of Turkey.

Açar sözlər: Əhdi Bağdadi, “Gülşəni-şüəra”, rövzə, çüng, Osmanlı.

GÖRKƏMLİ ƏDƏBİYYAT TARİXÇİSİ VƏ USTAD PEDAQOQ

Nəcəf NƏCOFOV,
ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı
tarixi kafedrasının dosenti, respublikanın əməkdar müəllimi

Azərbaycan MƏA-nın müxbir üzvü, əməkdar elm xadimi Əziz Mirahmədov ədəbiyyat tarixinin öyrənilməsində, milli ədəbiyyatşünaslıq elminin inkişafında xüsusi yerdə tutan simalardan biridir. Müasirləri tərafından ədəbiyyat tarixçisi, mətnşünas, jurnalist, pedaqoq, tərcüməçi, kitabşurası, bir sözlu, elmi maraq dairəsi hündüsüz olan alim kimi tanınmışdır.

Ədəbiyyat tarixçisi kimi o, XX əsr Azərbaycan ədəbiyyatının möşhur simalarından C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hacı, A.Şaiq, Ə.Ağaoğlu, Ə.Hüseynzadə ilə bağlı apardığı dəyərli tədqiqatlarla milli-mənəvi irsimizi zənginləşdirmişdir. Ali və orta məktəblərdə pedaqoji fəaliyyətinə görə, həm ona çox hörmətlə "Əziz müəllim", - deyə müraciət etmişdir, onu ustad pedaqoq saymışlar.

Doğumundan 90 il keçən görkəmlı ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Əziz Mirahmədov ömrünün 83 ilinin 60-nı ədəbiyyatımızın tarixinin öyrənilməsinə və tədqiqinə həsr etmişdir.

O, XX əsr ədəbiyyatşünaslığının köklü, böyük, metodoloji və milli şəhəriyyəti olan vəzifələrinin həllinə dair uğurlu araşdırımlar aparmış, elmi-nəzəri hazırlığı və gərgin axtarışları ilə hələ 50-ci illərdə professional tədqiqatçı səviyyəsinə yüksəlmüşdür. Onun adı ədəbiyyat tarixində iyirminci yüzilliyin Ə.Nazim, H.Zeynalı, M.Arif, F.Qasınzadə, M.Cəlal, M.Cəfər, C.Cəfərov kimi korifeyləri ilə bir sıradə çəkilir və onun elmi fəaliyyəti on fəxri yerlər səviyyəsinə yüksəlmüşdir.

Əziz Mirseyzulla oğlu Mirahmədov 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. Taleyiini, qisəmətini öz doğma şəhərinə əbədi bağlayan Əziz müəllim ilk təhsilini Bakıda 25 nömrəli məktəbdə almışdır. Əziz müəllim haqqında yazılın xatirələrdə göstərilir ki, o, uşaqlıqdan böyük ümidi verən zirək oğlan təsiri bağışlayırdı. Çox sakit, aşadan danışan, təmkinli və yoldaşları ilə səmimi rəftar etması ilə müəllimlərin sevimli olmuşdur. Əzizə qarşı tələbkarlığı, ilə fərqlənən Əziz bütün fənlərə maraqla yanaşır, riyaziyyat və ədəbiyyata isə üstünlük verirdi. O daima Azərbaycan və rus dillərində kitablar oxuyar və yoldaşlarını da bu işə təşviq edir, həm də ictimai işlərdə fəallıq göstərərək məktəb divar qəzetiinin redaktoru, komsomol təşkilatının katibi kimi vəzifələri yerinə yetirərdi. Məktəb dram dərnəyinin təşkilatçısı olmaqla klassiklərin əsərlərinən parçaları tamaşaşa qoyaraq özü də bir sıra rollar oynayardı.

Ədəbiyyata olan həvəsi onu Azərbaycan Pedagoji İnstitutunun filologiya fakültəsinə götirmişdi. Buradaki ədəbi-elmi mühit az müddətdə onu ədəbiyyatımızın an dərin qatlarına enməyə istiqamətləndirmişdi. O hələ tələbə ikən mətbuat aləminə gəlmışdı. İlk məqaləsi 1935-ci ildə işıq üzü görən Ə.Mirahmədovun sonrakı məqaləsi də hələ tələbə ikən "Azərbaycan müəllimi"nin sələfi olan "Müəllim qəzeti"nin 13 may 1938-ci il sayımda dərc edilmişdir. Orada Bakı şəhərindəki 25 nömrəli məktəbdə aparılan işlərdən bəhs edilirdi.

1941-ci ildə API-ni bitirdikdən sonra gənc Əziz bir qədər orta və ali məktəblərdə dərs deyir, 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. 1943-1948-ci illərdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim vəzifəsini tutur. Öz

pedaqoji ustalığı ilə az müddətdə şagirdlərin, tələbələrin rəğbətini qazanır. Xalq şairi B.Vahabzadə də onun tələbəsi olmuşdur. B.Vahabzadənin xatirəsində deyilir: "Xəyalım ilk tanışlığımıza, 1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanz aspirant Əziz Mirəhmədov bizi dərs deyirdi. Gənc olmasına baxmayaraq, onda çılgınlığın, ötkəmliyin əlaməti belə yox idi. Çox asta və təmkinlə danışar, izah etmək istədiyi mətləbi yalnız faktlarla bizi dərk etdirməyə çalışardı".

Onu yaxşı tanıyan müəllimləri H.Arası və M.Arif tezliklə onu Nizami adına Ədəbiyyat və Dil İnstytutuna dəvət edirlər. Adı tariximizə qızıl hərflərlə düşmüş alımların çalışdığı bu elm məbədində ilk vaxtlar laboratoriyada işə başlayan Əziz müəllim çox keçməmiş kiçik elmi işçi, baş elmi işçi, şöbə müdürü, direktor müavini kimi vəzifələrə irəli çəkilmişdir. Elmə böyük maraq göstərən bu istedadlı gənc 1947-ci ildə görkəmli alim-yazıcı Mir Cəlalın rəhbərliyi ilə "Məhəmməd Hadinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını qurtarıb, Bakı Dövlət Universitetinin elmi şurasına təqdim edir. O, dövrün ideologiyası baxımından iş elmi-metodoloji cəhətdən nöqsanlı əsər kimi qiymətləndirilərək, lağv olunur. Lakin ədalətsizlik və bəzi alımların ona qərəzli münasibəti Əziz müəllimin iradəsini sindirə bilmir. O başqaları kimi həmin mövzunu yenidən işləmək əvəzinə tədqiqat üçün başqa bir mövzu seçir və 1955-ci ildə "Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Deyilənə görə, Azərbaycan ədəbiyyatşunaslığında belə hallar olmamışdı. Elə bu fakt özü Əziz müəllimin yenilməzliyini təsdiq edir və onu yetkin bir alım kimi səciyyələndirir.

Bacarıqlı elm təşkilatçısı və yorulmaz tədqiqatçı kimi tanınan Əziz Mirəhmədov bir müddət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təbliğat şöbəsi müdirinin müavini vəzifəsində işləmiş, sonra Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Nizami adına Ədəbiyyat İnstytutunun direktoru kimi məsul vəzifələrdə çalışmışdır.

Geniş və hərtərəfli elmi dünyagörüşünə malik olan Əziz müəllim gərgin axtarışlar nəticəsində "Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri" mövzusunda dissertasiyasını müdafiə edib elmlər doktoru adını alır. 1980-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilir.

Azərbaycan ədəbiyyatının bir sıra qaranlıq səhifələrinə işq salmaq Əziz müəllimin qismətinə düşmüdü. O, "Molla Nəsrəddin" jurnalının 25 illik sayılarının transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilib oxuculara təqdim olunması işini də başa çatdırılmışdır.

Əziz müəllim həm də "Cəlil Məmmədquluzadə" ensiklopediyasını hazırlayan komissiyanın rəhbəri olmuş və bu ağır işi başa çatdıraraq çapa təqdim etmişdir. C.Məmmədquluzadə, Məhəmməd Hadi və Əliməd Ağaoğlu ırsının əldə edilib toplanması da ilk növbədə bu böyük alimin adı ilə bağlıdır.

Ədəbiyyatımızın korifeyləri ilə əlaqədar ardıcıl tədqiqatlar aparan Ə. Mirəhmədovu XX əsrin ədəbi sələfləri və xələfləri daha çox cəlb etmişdir. "Ökinçi" qəzeti və "Molla Nəsrəddin" jurnalının ideya-varislik əlaqələrinin tədqiqi onun elmi fəaliyyətində qızıl xətt kimi çəkilmişdir. Əziz müəllimin elmi fəaliyyəti həm də gənc tədqiqatçılar üçün örnəkdir. Təsadüfi deyildir ki, bu görkəmli ədəbiyyatşunasdan istiqamət alanların, onun yolunu ləyaqətlə davam etdirənlərin sayı gündən-günə artırdı. Onun elmi rəhbərliyi ilə 40-a qədər namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Əziz Mirəhmədov Azərbaycan klassiklərinin əsərlərinin mətnşunaslıq məsələlərinə çox böyük məsuliyyətlə yanaşındı. Gərəkli axtarışların nəticəsi olaraq onun başçılığı ilə 1979-cu ildə "Azərbaycan mətnşunaslıq məsələləri" adlı sanballı məqalələr toplusu işq üzü görmüşdür. Görkəmli ədəbiyyatşunas Mir Cəlal mətnşunaslıqdan danışarkən demişdir: "Əgər bir ədəbi, bədii əsərin müəllifi bəlli deyilsə, o əsərin dilinə, üslubuna görə müəllifini aşdırıran, tapan, dəqiqləşdirib meydana çıxaran yeganə mütəxəssis-mətnşunas alım Əziz Mirəhmədovdur".

Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən Əziz Mirəhmədov 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Onun "M.F.Axundov" (1953), "Abdulla Şaiq" (1956), "Sabir" (1958), "Məhəmməd Hadi" (1962 və 1981), "Azərbaycan Molla Nəsrəddini" (1980), "Satirik gülüşün qüdrəti" (1981), "Ağlar güləyən" (1989) monoqrafiyaları, "XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair", "Zakir və XIX əsr Azərbaycan satırası", "XX əsrin əvvəllərində ədəbi hərəkat: təngidi realizm" və s. sanballı məqalələri ədəbiyyatımızın tarixinin öyrənilməsində ən etibarlı mənbələrdəndir.

Hələ 40-cı illərdə gənc Əziz iki cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin (1943-1944) hazırlanmasında yaxından iştirak edərək ilkin təcrübə qazanmış, sonrakı illərdə isə püxtələşmiş alim kimi üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin (1958-1960) əsas müəlliflərindən biri olmuşdur. O, nəşri planlaşdırılmış yeddi cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin də aparıcı müəlliflərindən biri idi. Yorulmaz tədqiqatçının böyük zəhməti bahasına müxtəlif illərdə C.Məmmədquluzadənin əsərlərinin ikicildliyi (1951-1954), üçcildliyi (1966-1967) və altıcildliyi (1981-1985) çapa hazırlanıb nəşr edilmiş, onun tərəfindən hər nəşrə müqəddimə, izah və şəhərlər yazılmışdır.

Əziz müəllimin yaradıcılığında Azərbaycan kitabının keçdiyi yolun tədqiqi də mühüm yer tutur. "Azərbaycan kitabı" bibliografiyasının tərtibində fəal iştirak etmiş, onun elmi redaktorlarından biri olmuşdur. Onun rəhbərliyi altında Azərbaycan ədəbiyyatşunaslıq elminin inkişafını təmin edən problemlər qaldırılır və həll edilirdi. O, öz ətrafına yaradıcı insanları cəlb etməkdən mənəvi zövq alırdı. Elmi rəhbər kimi onun özünə məxsus iş üslubu vardı. Ondan kitab yazmağı, redaktə etməyi öyrənənlər böyük ustادı həmişə minnətdarlıqla yad edirlər.

Əziz müəllimi orta məktəb dərsliklərinin taleyi də düşündürmüdüdür. Dərslik yaradıcılığı onun bələd olduğu sahələrdən biri idi və bu sahəyə ardıcıl diqqət yetirirdi. Ədəbiyyat dərsliklərinin yazılıması və tərtibi kimi xeyirxah işdə onun zəhməti böyükdür. O bu sahəyə girişəndə "Azərbaycan ədəbiyyatı üzrə dərsliklərin hazırlanması haqqında" 1936-ci il qərarı ilə tanış idi. Bu qərara əsasən ədəbiyyat dərsliklərinin yazılımasına M.Arif, H.Arası, Mir Cəlal, A.Şaiq, H.Nəzərli, H.Zeynallı, M.Rzaquluzadə, Əli Sultanlı, H.Səmədzadə, H.Əfəndiyev, T.Şahbazi, M.Muradxanlı, M.Ələkbərov, M.Hüseyn kimi adlı-sanlı alımlar cəlb olunmuşdur. Əziz müəllim dərslik yaradıcılığının məsuliyyətini dərindən dərk edirdi.

Onun aşağıda adları çəkilən dərsliklərin hazırlanmasında danılmaz xidmətləri olmuşdur. Alim-müəllimin bu barədəki məsləhəti və tövsiyələri ədəbiyyat programı və dərsliklərinin hazırlanmasında, müntəxəbatların tərtibində əhəmiyyətli rol oynamışdır.

Əziz müəllimin dərslik yazmaq sahəsində ilk təcrübəsi "Ədəbi qiraət"la bağlıdır. Ötən əsrin 50-ci illərində məktəblərimizdə Q.Musayevin (5-ci sinif), M.Rzaquluzadənin (6-ci sinif), H.Əfəndiyevin (7-ci sinif) "Ədəbi qiraət" dərsliklərindən istifadə olunurdu. Əziz müəllim bütün "Ədəbi qiraət" dərsliklərinin, həmçinin H.Arasıının 8-ci sinif üçün, F.Qasimzadə, M.Cəfərovun 9-cu sinif üçün, C.Xəndanın 10-cu sinif üçün "Ədəbiyyat" dərsliklərinin redaktoru olmuşdur. Eyni zamanda o, həmin illərdə istifadə olunan 9-cu sinif üçün "Ədəbiyyat müntəxəbatı"nın (1948-1962-ci illər) müəllifidir. Professor C.Xəndan Ə.Mirəhmədovun "Ədəbiyyat müntəxəbatı"nı ən dəyərli tədris vəsaiti kimi qiymətləndirmişdir ("Kommunist" qəzeti, 8 dekabr 1948-ci il). Əziz müəllimin özünün də "Azərbaycan müəllimi" qəzeti və "Azərbaycan məktəbi" jurnalında program və dərsliklərə dair sanballı məqalələri dərc olunmuşdur.

O, son illərdə bu məsələyə bir də qayıtmışdır. Onun filologiya elmləri doktoru Zaman Əsgərli ilə birlikdə yazdığı və 1996-ci ildən bir neçə dəfə dalbadal nəşr edilən X sinif üçün "Ədəbiyyat" dərsliyindən məktəblərimizdə istifadə olunmuşdur. Təcrübəli alim ömrünün son günlərinə qədər dərslik yaradıcılığı ilə maraqlanır, fikirlərini bölüşürdü. Əziz müəllimin bir neçə dəfə nəşr olunan "Ədəbiyyatşunaslıq terminləri lüğəti" kitabı tədqiqatçılarla yanaşı, həm də orta məktəbin ədəbiyyat müəllimlərinin də stolüstü kitabına çevrilmişdir.

Yaxşı haldir ki, Azərbaycan MEA-nın müxbir üzvi, professor Nizami Cəfərovun başçılığı ilə X və XI siniflər üçün ədəbiyyat dərslikləri və müntəxəbatlarının hazırlanması prosesində də bütün əvvəlki dərsliklər, o cümlədən Əziz müəllimin dərslikləri bir daha nəzərdən keçirilmiş, ədəbi-elmə-metodiki müqayisələr aparılmış və faydalı cəhətlər nəzərə alınmışdır.

Elmi-tədqiqat sahəsinin genişliyi və rəngarəngliyi ilə seçilən Əziz Mirəhmədov Azərbaycan ədəbiyyatında realizm, satira, romantizm, maarifçilik problemlərinin estetik-nəzəri dərki və şərhinə də böyük diqqət yetirmişdir.

Əziz müəllim ədəbi aləmin böyük şəxsiyyətlərindən biri kimi, həm də öz ölkəsinin vətəndaşı, zəhmətsevər bir oğlu idi. Onun gənclərə münasibətdə tələbkarlığı ilə qayğıkeşliyi bir-birini tamamlayırdı. O da məlumudur ki, Əziz müəllim prinsipial elmi axtarışlarda heç nəyə güzəştə getməz, heç nəyi yaddan çıxarmaz, elmi mülahizələrdə faktalogiyani bir an belə arxa plana çəkməzdı.

Əziz müəllim çox həssas, qayğıkeş, diqqətcil, sadə və səmimi insan idi. O, rəhbəri olduğu aspirant və dissertantların uğurlarına sevinər, onları daha da həvəsləndirirdi. Arxivlərdə işləyərkən məxəzlərdən əlinə düşən naməlum faktları kiçik bir kağıza köçürər, aidiyəti üzrə sahibinə çatdırardı. Böyük həyat təcrübəsinə malik olan Əziz müəllim ona redaktə üçün verilən yazırlara çoxlu qeydlər edər, müəllisin işinə xələl gətirməyən dəyərlə düzəlişlər aparardı. Bu zaman vərəqənin kənarına yazdığı təndiqi qeydləri isə özünəməxsus yumorla bitirirdi. Onun yetirmələri bu cəhəti dönə-dönə qeyd edirlər.

Böyük müəllimləri M.Arif, F.Qasızmadə, H.Arası, Mir Cəlal, C.Xəndan kimi nəhənglərin yolu ilə gedən Əziz müəllim özünün gərgin axtarışları sayəsində ədəbiyyatımızın tarixi üçün çox qiymətli elmi materiallar əldə etmiş, onları təfəkkür süzgəcindən keçirərək ədəbi-elmī fikirlərimizə yeni töhfələr vermişdir.

Özündən sonrakı nəsil üçün böyük ədəbi irs, tədqiqatçılıq səriştəsi, silinməz izlər qoyan Əziz müəllim cild-cild sanballı əsərləri ilə ədəbiyyatşunaslıq elmimizdə özünə əbədi heykəl ucaltmışdır. Ədəbi-bədii təfəkkürümüzün dünəni, bu günü və sabahı ilə maraqlanan hər kəs Əziz Mirəhmədovu minnətdarlıqla xatırlayacaqlar.

2011: Bayram günləri

2010-cu il dekabrin 3-də Azərbaycan Respublikasının Nazirlər Kabineti “2011-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul etmişdir. Qərarda bildirilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinə, Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən Nazirlər Kabineti tərəfindən 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 30, 31 avqust – Ramazan bayramı, 6, 7 noyabr – Qurban bayramı elan edilir. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü sayılır.

QOSA QANAD

Hacı Qulam SADIQ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Oqtay Rzanın dediklərindən:

- İdrak xəzinədir, min incisi var,
 Sözün nə kobudu, ən incəsi var.
 Filosof babamız nə gözəl deyib;
 "Axtar, tapanadək özünü axtar!"

Bir nəfərlə (onunla çoxdandır ki, görüşmürdük), sözü üzə vuran "ciddi adam"la bağlıdır bu deyim. Telefon dilləndi, dəstəyi götürdüm. Həmkarımın səsi qulağında guruldadı: "Ay hörmətli yoldaş! Bilmək olar ki, sən şairsən, ya geoloq?". Sual gözlənilməz deyildi: Poeziya axşamlarında (görüş gecələrində, ədəbi məclislərdə, tək-tək, yaxud hamılıqla) belə söhbətləri çox eşitmışdım. Odur ki, "ciddi adam"ın iradına sakitliklə, axıra qədər qulaq asdım. Nəhayət ki, o da məni dinlədi: "Ay hörmətli yoldaş! Bu, bir məşhur sözdür şairlik peşə deyil, taledir. O ki qaldı geologiyaya, o, könüllü seçdiyim, ali məktəbdə aldığım ixtisasdır. Lakin həm şeirə, həm də romantik sənətə sədaqətliyəm. Geoloqluq peşəm, şairlik isə taleyimdir...".

...Oqtay Rzanın peşəsi ilə taleyini ahəngdar şəkildə qoşa qanad kimi uyğunlaşdırıa bilmək bacarığından isə oxucular bəhrələnlərlər:

Cüt qüvvə fırladır anamız yeri,
 Cüt qüvvə möhtəşəm qoşa qanaddır.

Sənətçilər arasında belə bir fikir mövcuddur ki, elm əqlin, poeziya isə ruhun məhsuludur. "Fiziklər və liriklər" adlı ədəbi-əbədi problemi bir araya gətirmək şairdən yüksək istedad, dərin bilik tələb edir.

Mübahisəsiz demək olar ki, çağdaş poeziyada Oqtay Rza bu çətin məsələnin öhdəsindən gələn öncül şairlərimizdəndir:

Hüdüdsuz kainatda
 Hami əvvəl, hamı son?
 Sirli aləm deyilmə
 Atom, nüvə, neytron?..

Cism var ki, parçası
 Adı gözə görünməz.
 Çörək bölünər, ancaq
 Ana vətən bölünməz!

Yaxud:

Ağ balıq bənzəyir gümüş pəriyə,
 Kürüsü qaradır görəsən niyə?

*Qaradır taleyə, bəxtə görəmi,
Suyun altındakı nefətə görəmi?*

“Cüt qüvvə”, “Yer fırlanmasa”, “Müvazinət”, “Ünsürlər danışır”, “Apostrof”, “Holfstrum kimi”, “İonosfer”, “Spektr”, “Prizma”, “İzotoplar” kimi şeirlərdə bu məsələ daha qabarıq verilmişdir.

Böyük fransız yazarı Flober demişdir: “Elm və incəsənət bir-birindən bünövrədə ayrıılıqlar, zirvədə isə görüşəcəklər”. Oqtay Rza bu görüşü təşkil edən şairlərimizdən biridir. O deyir:

*Qalın kitablar var, hikməti yoxdur,
Ölkə tanıyıram milləti yoxdur.
Planet tapılıb-iki günəşli,
Heyif ki, şüurlu xilqəti yoxdur.*

Dahi fransız yazarı V.Hüqo bu məqamla bağlı necə də sərrast deyib: şairin elm, əməli təcrübə, bir də fərasət və duyğudan doğan üç keyfiyyəti labüddür.

Əlli ildən çox yaradıcılıq yolu keçmiş, “Qızıl qələm”, M.Araz, R.Rza, M.Müşfiq mükafatları laureati, geologiya-mineralogiya elmləri namizədi, Azərbaycan Dövlət Universitetinin dosenti Oqtay Rza bu üç keyfiyyəti harmonik şəkildə öz şəxsində, yaradıcılığında birləşdirə bildiyi üçündür ki, bir şair, bir alim, bir müəllim kimi tanınır, sevilir. Bu üç keyfiyyəti bir məfhumda birləşdirsek, vətəndaş Oqtay Rza alıñır.

Onun ilham mənbəyi nədir? Poeziya pərisi һənsi-səmada qanad çalır görən? Bu suallara cavab axtaranda “Daş çırığın işığı” kitabının “Yollar, illər, duyğular” fəslindəki “Qəribə diyar” yazısından bir parçanın üstündə dayandım: “Əsəd müəllim ezamiyyətdən təzəcə qayıdır. Gördüklərindən, duyduqlarından həvəslə danışır. O, sınıfə qəribə suallar verirdi:

- Dünyada dənizsiz ölkə varmı?

Aynur əlini qaldırıb dedi:

- Paraqvay.

- O hansı ölkədir ki, içməli suyu xaricdən alır?

Ayxan əlini qaldırıb dedi:

- Küveyt.

- Dünyada dağsız ölkə varmı?

Aysel əlini qaldırıb dedi:

- Hollandiya.

- Dünyada gölsüz ölkə varmı?

Aydın əlini qaldırıb dedi:

- Yəmən.

- Dünyada çaysız ölkə varmı?

Aytən əlini qaldırıb dedi:

- Liviya.

Əsəd müəllim cavablardan çox razı qaldı:

- Afərin, uşaqlar, zəhmətim hədər getməyib.

İndi “Dünyada hər şeyi olan ölkə varmı” sualına özüm cavab verəcəm. Var belə ölkə-anamız Azərbaycandır o!

Babamız Füzuli hələ dörd əsr bundan əvvəl əlinə qələm alıb şairlik iddiasında olanlara öyündə verərək yazirdı: "Elmsiz şeir özülsiz divar kimidir. Özülsüz divar isə qayətdə bietibar olur... Ey sözləri gözəlləşdirən, zinət verən, sən Allah, onu mərifət paltarından mərhum ədib, çılpaq qoyma. Söz və səslə qənaətlənməyib, mənə feyzi əldə et".

Oqtay Rzanın ulu babasının bu nəsihətinə əməl etməklə yanaşı, bacarığı bir də ondadır ki, bu mənəni poetikləşdirə bilir!

*Həyat məhv olmasın Atlantidatək,
Odur ki, mehriban yaşayaq gərək!
İnsanlar, yox edib müharibəni,
Yeri dinc buraxaq, hirsləndirməyək.*

*Burda min dəfinə, sənət irsi var,
Təkamül, inkişaf, həyat dərsi var.
Hətta on milyon il əvvəl yaranmış
Kiçik ilbizin də daş nəğməsi var.*

Oqtay Rza yaradıcılığındaki bu məziyyəti çağdaşları da vaxtında duyub, dəyərləndirmişlər.

Ramiz Qurbanlı (Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü):

- Oqtayın "İşiq sürətiylə uçası olsam" adlı şeiri elmlə poeziyanın vəhdətinə ən səciyyəvi misaldır.

*Şan-şöhrət qucmaram, dövlət qucmaram,
Qaçmaram meydandan, mübarizədən;
İşiq sürətiylə hələ uçmaram-
Bir az lazımmasa bu dövrəna mən.*

Allahverdi Hacılı (ADPU-nun dekanı, dosent):

- Oqtay Rzanın şeirlərində bilik artırın informasiya bolluğu var.

Allahverdi Emin (pedaqoji elmlər namizədi, "Oqtay Rzanın yaradıcılığı" kitabının müəllifi):

- Mənim aləmimdə şair Oqtay Rza bəlkə də yeganə poetik təfəkkür sahibidir ki, hər şeirində Ağilla Hiss vəhdətdədir.

*Daha qüdrətlidir topdan, mərmidən,
Dərinlik, ucalıq bəxş edir qələm;
Söziüm qanadlansın kosmik gəmidən:
Bəşərin ən böyük kəşfidir qələm!*

Poeziya Allahın sairə bəxş etdiyi ilahi nemətdir. Nə yaxşı ki çoxlarına qismət olmayan bu nemətdən Oqtay Rzanın həm ürəyinə, həm də beyninə pay düşüb. Ömrünün ən müdrik çağını yaşayan Oqtay Rza bu neməti səxavətlə bütün həyatı boyu oxucularına paylaya bilib.

Qoşa qanadın var olsun, şair! Poeziyamızın zəngin üfüqlərində sənə daim açıq səma arzulayıraq!

POEZİYA

Ağacəfər HƏSƏNLİ çağdaş poeziyamızın görkəmli nümayəndələrindən biridir. O, otuz ildir şeir yaradıcılığı ilə məşğuldur, iyirmidən çox kitabın müəllifi, "Mars" ədəbi-publisistik jurnalın baş redaktorudur. Ağacəfərin şeir yaradıcılığında orijinal dəst-xətt, eyni zamanda klassik ədəbiyyata bağlılıq onu müasirlərindən fərqləndirdiyi üçün qələm məhsulları xarici dillərə tərcümə olunaraq respublikamızın hüdüdlərindən kənarlarda da yayılır, sevilə-sevilə oxunur və mükafatlara layiq görülür. Ədəbiyyatımızın orta nəsil nümayəndələrinə mənsub olan bu gözəl şairin bir neçə şeirini jurnalımızın oxucularına təqdim edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Nə sən peşmansan...

Dedim çox bağlama özünə məni,
ürəyə xal düşər, bağlar qırılar.
Təpmə hər sözümüz gözümə mənim,
bizi birləşdirən tağlar qırılar.

Bir ömrü bəhsəbəs yaşadıq birgə,
nə sən peşmansan, nə mən peşman.
Təntimə, ləngimə, yanımı dur gəl-
bəlkə xiffət çəkir çəmən-peşiman?

Yola-yolağaya şor gözlər baxır,
arxa çevirmişəm biryolluq pisə.
Gözəcə baxdığın nərgizlər axı
bizi tapşırılmışdı bir-birimizə...

Demədim eşqinin daşını at sən,
onu qazanmışam alın tərimlə.
Nə qədər doğmasan, o qədər yadsan
mənə bəslədiyin ümidiñinlə.

Yol ver, kor ümidi vaxtında çatım,
bəlkə də anadan doğuldum orda.
İstədim özümü dənizə atım,
düşdüm göz yaşına, boğuldum orda.

Tül

Ayın hüzünlü sıfəti
üzüntülü, üzüntülü.
Sallayıb qaş-qabağını,
sürüşüb üzünüñ tülü.
Tətillər heç zaman çatmırıdı sona,
günümün üstünə qara çəkirdin.
Dönmüşdüm balaca əl quzusuna,
hara istəyirdin, ora çəkirdin.

Hilal qaşı əsir tir-tir
oxudum sətirbəsətir...
Yalan maska taxır, itir
doğrunun, düzünün tülü.

Qurtarır tutduğum divar,
oyundu – udduğum da var...
Hər kəsin öz pərdəsi var,
hər kəsin özünüñ tülü.

Bu çaldığın son zəng nədir?
hamı əcəllə cəngdədir.
Görəsən, hansı rəngdədir-
dediyin sözünün tülü?

Dərsin daşını atdım

Getmirdi o zaman şəkiim heç nəyə,
yamanca mənimlə qılırdın məzə;
Gedirdim məktəbə dərs öyrənməyə,
dərsə gecikməyi öyrətdin mənə.

Mənə təpinirdi Cavad müəllim,
səs-küy kəsildi, xor azalırdı.
Səndən şübhələnən cavan müəllim,
üstümə arabir xoruzlanırdı.

Hər gün gecikirdim, töhmət alırdım,
qırmızı-qırmızı məhəl qoymurdum.
Səndən dönə-dönə minnət alırdım,
ancaq minnətindən heç vaxt doymurdum.

Uçular, söküller qəlb körpüleri,
Cənub körpüleri, qərb körpüleri...
Lil sular dönəcək sınıq güzgüyə,
Bizi körpü üstə tərs göstərəcək...

Hərdən qaralırdı sənin qanın da,
üstümə tökürdün evdəki şəri.
Bir üzüm qaraydı sənin yanında,
o biri üzüm də evdəkilərin...

Sirrimin ağızına daş basdığım tək,
mən də mürgülədim, yatdım o gündən,
Qurbağa gölünə daş atdığım tək,
mən dərsin daşını atdım o gündən.

Qara deyil kəfənin rəngi

Səni sevdiyimi gizlətmədim mən,
söylədim küləyə, ələnən qara.
Şəvə saçlarına bir vaxt düşən dən
bəxtimin rəngini boyadı qara.

O vaxtdan qaradır gözündə həyat,
gün təkcə gecədən ibarət olub.
Sənin sığındığın balaca həyat,
mənim nəzərimdə imarət olub.

Çıxır qara tüstü damdan bayıra,
sən tünd çay içirsən, yəqin pürtəngi.
Mən qara paltomu kəfən sayıram,
hayif, qara deyil kəfənin rəngi.

Dar dalan, dar döngə, üz üzü görmür,
burda kimsəsizlik məni üşürdür.
Axı neyləyəsən, göz gözü görmür,
səni də ayrılıq çəni üşürdür.

Körpü

Sınıq bir körpüyə bənzəyir bu baxt,
Yuxumu gözümdən asıb gəlmışəm.
Bəlkə də dünyaya gəlməzdim heç vaxt,
Hardansa qəfildən azıb gəlmışəm.

Selə qərq olmuşam, qəmə batmışam,
Bax özüm özümlə gör nə çəkmışəm?
Mən sənə bayaqdan əl uzatmışam,
Səninlə aramda körpü çəkmışəm.

Tarazlıq pozulur, bu yerdə hörgü,
Çox davam gətirməz bir lağım üstə
Sən əl uzatırsan... Demək, bu körpü
Uçulub-tökülər bir tağın üstə.

Oddur çeşmələrin məsum gözündə,
Körpüdür dənizlə dağ arasında.
Mən öz ümidiimin Məcnun gözündə
Körpüyəm qarayla ağ arasında.

Təbəssümün paltarı

Nə yaxşı, neçə il əvvəl gördüyüüm
köhnə təbəssümün yerindədi.
Tənəffüs saatlarında
mən qaçırdım,
sən arxamca yürürdün.
Ayaqlarımı zorla dalımcı sürüyürdüm.

Sənə dil çatdırmaq olmurdu.
Bir dəstə qız idiniz-
bayramlarda sizə gül çatdırmaq olmurdu.
Nə yaxşı, başqalarını bilmirəm,
Sən yenə yerindəsən...

Mühazırə otağında, arxa sıradə
adımı partanın üstündə
bıçaqla yazmışam.
Nə yaxşı, illər silib-süpürməyib,
taxtanı bıçaqla qazmışam.

Həmin adamsan, həmin görkəmdə
əynində dəri gödəkçə...
Mən həm geyimimi, həm partamı
dəyişmişəm.
Sən başqa libasdan, təkcə
təbəssümün paltarını dəyişməyib.

Qonaq gedəcəyəm tənhalığıma

Gözlərim dağılmış quş yuvasıdi,
Mənim kirpiklərim pərən-pərəndi.
Niyə yalqızlığın daşını atdım,
Yalqızlıq yerini kimə verəndi?

Nə üçün əkmədim qədir ağacı-
Niyə göz qoymadım tənhalığıma?
Niyə razı oldum bir süst qadının
Dərdimlə-səriimlə tən olmasına?

Nə olsun ortada bir çətən küləfət
Mərhəmət diləyir sinə dağıma.
Sənin təkliyinin əlindən tutub,
Qonaq gedəcəyəm tənhalığıma.

ELMİ MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ

Jurnal “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edildiyi üçün məqalələr hazırlanarkən aşağıdakı qaydaların gözlənilməsi vacibdir:

1. Müəllisin adı, atasının adı, soyadı (tam şəkildə), elmi dərəcəsi, elmi adı, iş yeri, elektron poçt ünvanı göstərilməlidir.
2. Məqalənin sonunda müəllisin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, səmərəsi və s. aydın şəkildə verilməlidir.
3. Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı ya istinad olunan ədəbiyyatın mətnində rast gəlindiyi ardıcılıqla (məsələn, [1] və ya [1, s.20] kimi işarə olunmalı), ya da ərifba ardıcılılığı ilə nömrələnməlidir. Eyni ədəbiyyata mətnində başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
4. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad olunan mənbənin bibliografiq təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, sinpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin bibliografiq təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2 – 10.4.6 tələbləri əsas götürülməlidir.
5. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5 – 10 ilin elmi məqalələrinə, monaqrafiyalara və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.
6. Dərc olunduğu dildən əlavə başqa iki dildə məqalənin xülasəsi verilməlidir. Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir. Məqalədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yiğcam şəkildə öz əksini tapmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı tam şəkildə təqdim edilməlidir.
7. Hər bir məqalədə müvafiq indeks və ya kodlar, həmçinin açar sözlər göstərilməlidir. Açıq sözlər üç dildə (məqalənin və xülasələrin yazılıdığı dillərdə) verilməlidir.

Redaksiya.

“MƏKTƏBƏQƏDƏR VƏ İBTİDAİ TƏHSİL” – 40

Pedaqoji mətbuat tariximizdə özünəməxsus yeri olan jurnallardan biri də “Məktəbəqədər və ibtidai təhsil”dir ki, uzun illər “İbtidai məktəb və məktəbəqədər tərbiyə” adı ilə işq üzü görmüş, müəllimlərin, tərbiyəçilərin, təhsil təşkilatçılarının stolüstü vəsaiti olmuşdur. Onun nəşrə başlanmasından nə az, nə çox, 40 il vaxt keçir. Sevinirəm ki, mən bir zamanlar, bəlkə də 15 il bu jurnalın redaktor müavini olmuşam. Bu o zamanlar idi ki, “Azərbaycan məktəbi” jurnalına məsul katiblik edirdim və “İbtidai məktəb və məktəbəqədər tərbiyə” də onun 8 əlavəsindən biriydi. Onu çox hörmətli professor Yəhya Kərimovla birlikdə ildə 6 dəfə nəşrə hazırlayırdıq. Getdikcə tirajı iyirmi mini keçən bu jurnal yüz səhifədən çox çıxır, nüfuzlu mətbuat orqanına çevrilirdi.

“İbtidai məktəb və məktəbəqədər tərbiyə”nin metodik məcmuə statusu olsa da, o, oxucuların nəzərində əsl jurnal səviyyəsində idi. Çünkü onun səhifələrində çox sayıda rubrikalar altında rəngarəng materiallar verilirdi. Təbii ki, əhatə dairəsi təhsil sahəsi olmaqla, jurnalistikanın oçerk, müsahibə, reportaj, təqnid kimi aktiv janrlarından da istifadə edilir, şeirlər, hekayələr, humorlar və s. verilirdi. Bunun da bir neçə səbəbi var idi. Bu səbəblərdən birincisi, Y.Kərimovun redaktor kimi yüksək səriştəliliyi, ikincisi, onun hərtərəfli hazırlığı, üçüncüüsü, yaradıcı qabiliyyətə malik olması, dördüncüüsü, mənim də ixtisasca jurnalist olmayım, bədii yaradıcılığa maraq göstərməyim idi.

Yəhya müəllimlə mənim, necə deyərlər, əməkdaşlıq, dostluq etməyi bacarmağımız da əsas səbəblərdən sayılmalıdır. Biz 2 nəfər bu qədər ağır bir jurnalı ildə 6 dəfə yorulmadan çapa hazırlayırdıq. Üstəlik, bizim əsas işlərimiz də vardi axı. Əslinə qalanda, biz əmək haqqı yox, qonarar alırdıq ki, bu da gördüyüümüz işin müqabilində cüzi bir şey idi. Bizi maraqlandıran iş idi ki, ona da böyük həvəsimiz və tükənməz gücümüz vardi. Jurnalın təhsilimiz qarşısındaki əvəzsiz xidmətlərini dərk etdikcə ona məhəbbətimiz daha da artır, yorulmaq nədir, bilmirdik.

Bəli, mən bu yubileylə əlaqədar ürəkdən sevinir, əməyimi onun oxucularına halal edirəm. Sağ olsun dövlətimiz ki, onu dəyərləndirir və qoruyur. Sağ olsun Yəhya müəllim ki, ona əvvəlki məhəbbətlə həyat verir!

Məhəmməd BAHARLI,

“Azərbaycan dili və ədəbiyyatı tədrisi”
jurnalının baş redaktoru.

OXULARLA GÖRÜŞ

BAKİDAKİ 190 NÖMRƏLİ MƏKTƏBDƏ BEYNƏLXALQ ANA DİLİ GÜNÜ QEYD EDİLDİ

“AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI TƏDRİSİ” JURNALI 60 İLƏ YAXINDIR Kİ, DİLİMİZİN ÖYRƏNİLMƏSİNƏ ELMİ-METODİK YARDIM

Fevralın 21-də Bakı şəhərindəki 190 nömrəli orta məktəbin akt zalında Beynəlxalq Ana Dili Gününe həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan direktor Afət Bakıxanova qonaqları salamladıqdan sonra bildirdi ki, dünyanın ən qədim dillərindən sayılan dilimizi dərindən bilməli, sevməli və qorunmalıdır. Elə bu tədbiri keçirməkdə də məqsədimiz bundan ibarətdir.

Direktor müavini Qənirə Əmircanova isə bildirdi ki, Beynəlxalq Ana Dili Günüün bizim məktəbdə qeyd edilməsi, pedaqoji mətbuat tariximizdə mühüm əhəmiyyətə malik yer tutan, dilimizin öyrənilməsində əvəzsiz xidmətlər göstərən “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının əməkdaşları ilə görüşümüz bizim üçün ikiqat sevincdir.

Jurnalın redaksiya heyətinin üzvü, Azərbaycan Təhsil Problemləri İnstitutu direktorunun müavini Ənvər Abbasov mərasimdə çıxış edərək bu jurnalın dilimizin inkişafında böyük xidmətləri olduğunu diqqətə çatdırıldı.

Sonra çıxış edən jurnalın baş redaktoru Məhəmməd Baharlı bildirdi ki, əsası 1954-cü ildə qoyulmuş “Azərbaycan dili və ədəbiyyatı tədrisi” uzun illər “Azərbaycan məktəbi” jurnalının metodik əlavəsi kimi fəaliyyət göstərib. 1990-cı illərdə müstəqil redaksiyası yaradılaraq əvvəlcə “Ana sözü” adı altında nəşr edilməyə başlanıb, sonra isə yenidən ilk adına qaytarılıb. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik mətbu orqanıdır. Jurnalda ədəbiyyatşunaslıq və dilçiliyə, dil və ədəbiyyatın tədrisinə, qloballaşan dünyamızda baş verən mühüm ədəbi proseslərə, yeniliklərə dair yazılaraya geniş yer verilir, - deyən baş redaktor çıxışının sonunda Azərbaycan dili və ədəbiyyat müəllimlərini jurnalla fəal əməkdaşlığı çağırıldı.

Tədbirdən daha sonra 190 nömrəli məktəbin dil-ədəbiyyat müəllimi Təranə Yusifova, “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının şöbə redaktoru Oqtay Abbasov, Bakı şəhərindəki 62 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Əliyeva çıxış edərək qabaqcıl müəllimlərin pedaqoji mətbuatdan bəhrələndiklərini vurguladılar.

Beynəlxalq Ana Dili Gününe həsr olunmuş tədbirin sonunda məktəbin yuxarı sinif şagirdlərinin ana dilimizi vəsf edən şeirləri böyük məhəbbətə, sonsuz istəklə söyləmələri iştirakçıların qəlbinə hakim kəsildi.

*Ədalət DAŞDƏMİRLİ,
“Azərbaycan müəllimi”, 25.02.2011.*

ƏDƏBİ ALƏMDƏ

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY türk dönyasının olmaz şəxsiyyətlərinin mədəni irsinin yaşadılması ənənəsinə sadıq qalaraq 2011-ci ili böyük tatar şairi Qabdulla Tukay ili (26.4.1886-15.4.1913) elan etmişdir.

“Akademiya-Kitab” Mərkəzində Azərbaycan Yaziçilər Birliyinin sədri, “İstiqlal” ordenli xalq yazıçısı Anarın kitablarının imza günü keçirilmişdir.

Kitab klubunda xalq yazıçısı Çingiz Abdullayevin “Sonuncu divarın daşları” kitabının təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstитutu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından və döyüş yolundan bəhs edən “Turan Mübarizi” kitabının I cildinin təqdimat mərasimini keçirmişdir. Əsərin müəllifi Yəhya Yusif Caniyardır.

Bakı Slavyan Universitetində (BSU) Almaniyadan Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, professor Ziqlinde Hartmannın “Orta əsrlər ədəbiyyatında eşqin təcəssümü” kitabının təqdimati olmuşdur.

Azərbaycan Yaziçilər Birliyinin Natəvan klubunda Abbas Abdullanın “Seçilmiş əsərləri”nin və onun tərcüməsində Y.Kanevskinin “Emin ağa Borçalı” kitabının təqdimati keçirilmişdir.

Azərbaycan Yaziçilər Birliyinin Natəvan klubunda gənc yazıçılardan yaradıcılıqlarının müzakirəsi keçirilmişdir.

Azərbaycan Yaziçilər Birliyinin Natəvan klubunda tanınmış alim Araz Dadaşzadənin 75 illik yubileyinə həsr olunmuş gecə keçirilmişdir.

Tanınmış alim və publisist, “Respublika” qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun 80 illik yubileyi ilə əlaqədar Milli İrsi Mədəni Tarixi Araşdırma Fondunda tədbir keçirilmişdir.

Azərbaycan Yaziçilər Birliyinin Natəvan klubunda “Üzeyir Hacıbəyli və aşiq sənəti” mövzusunda tədbir keçirilmişdir.

Azərbaycan Yaziçilər Birliyinin Natəvan klubunda yazıçı Altay Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

XARİCİ ÖLKƏLƏRDƏ

İnsan orqanizminə ən ziyanlı qidaların siyahısı müəyyənləşdirilib. Milli.az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müxtəlif ölkələrdən olan mütəxəssislərin araşdırımları nəticəsində kartof çipsilərinin insan orqanizminə ən zərərli qida olduğu müəyyənləşib. Onun xüsusilə ürək-damar problemləri yaratdığı üzə çıxıb. Fast-fud ikinci yerdədir. O, qanda xolesterinin səviyyəsini artırır və bu da öz növbəsində ürək-damar çatışmazlıqlarına səbəb olur. Daha sonra kolbasa məmulatları gəlir. Quru sup, vermişel, qazlı sular, marqarin, mayonez, çeynənən konfetlər, marmelad, nabat, şokolad da insanların uzaq durmaları məsləhət olan qidalar sırasındadır.

Gözəl qadınla beş dəqiqə belə yalnız qalan kişilər o qədər stress keçirirlər ki, bu, onların ürəyinə zərər vura bilər. "The Daily Mail" qəzetiinin məlumatına görə, bu nəticəyə İspaniyanın Valensiya Universitetinin alimləri gəliblər. Araşdırma 84 oğlan üzərində aparılıb. Tələbə oğlanlara bildirilib ki, onların üzərində psixoloji təcrübə aparılacaq. Oğlanların hərəsinə 16,5 dollar verilib və otaqda krossvord həll etmək tapşırılıb. İlk təcrübə zamanı otaqda iki kişi olub. Təcrübədən sonra onların ağız suyundan nümunə götürülüb. Sudakı kortizol (orqanizmdə olan stress hormonu) maddəsində heç bir dəyişiklik qeydə alınmayıb.

İkinci dəfə tələbələr gözəl bir qadınla eyni otaqda tapşırıq həll etməli olublar. Bu dəfə onların ağız suyundaki kortizol anormal dərəcədə artıb. Mütəxəssisler deyirlər ki, kortizolun artımı stressə, ürək xəstəliklərinə yoluxma riskinin yüksəlməsinə yol açıbilər. Gözəl qadınlara yaxınlaşış tanış olmaq istəyən kişilərin keçirdiyi hissənin təyyarədən tullanınan insanların keçirdiyi qorxu hissini bərabər olduğu deyilir.

Yalandan yalnız insanların deyil, heyvanların da istifadə etdiyi ortaya çıxıb. İtaliyalı alimlərin araşdırması zamanı məlum olub ki, heyvanlar da həyatda qala bilmək üçün yalana müraciət edir. Sərçəyə bənzər bir quşun nümunə göstərildiyi araşdırımada bu quşun vəhşi bir heyvanın gəldiyini digərlərinə xəbər vermək üçün istifadə etdiyi bir səsdən ətrafdakıları yemdən uzaqlaşdırmaq üçün faydalandığı göstərilir. Qurbağaların da "yalançı" olduğunun yazılışı araşdırımada bu heyvanların səsləri ilə digər qurbağalara "xox" gəldiyi bildirilir. Bəzən çıxardığı səslə özünü qüvvətli göstərməyi bacaran qurbağanın çəlimsizin biri olduğu üzə çıxır. Mütəxəssisler hesab edirlər ki, heyvanlar aləmindəki ən yaxşı siyaset dürüstlük yox, gerçəklə yalandan birgə istifadə etməkdir.

YENİ NƏŞRLƏR

Əməkdar elm xadimi, professor Nurəddin Kazımovun seçilmiş əsərlərinin XVI cildi oxucuların istifadəsinə verilmişdir. “Tətbiqi pedaqogika” (Bakı, Çəşioğlu – 2011) adlanan bu cilddə verilmiş materiallar pedaqoji təməyüllü tədris müəssisələrinin və fakültələrin müəllimləri, tələbələri, magistrleri, habelə ümumtəhsil məktəblərinin sinif müəllimləri üçün nəzərdə tutulmuşdur.

Tanınmış jurnalist Məhəmməd Baharlinin “Azərbaycan tarixi: Baharlilar” adlı kitabı 2010-cu ildə “Adiloğlu” nəşriyyatında çap olunmuşdur. Əsərdə xalqımızın əsas tərkib hissəsi olan böyük bir tayfadan – Baharlılardan, onların tarixindən bəhs edilir. Kitabdan tarixçilər, ali məktəb tələbələri, ümumiyyətlə, bütün oxucular faydalana bilərlər.

Professor Fərrux Rüstəmovun “Azərbaycanda ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə elmi-pedaqoji kadr hazırlığı” (1927-2010-cu illər) adlı əsəri (Bakı, “Elm və təhsil” – 2010) nəşr olunub. Gənc tədqiqatçılar, pedaqogika mütəxəssisləri və pedaqoji ictimaiyyət üçün nəzərdə tutulmuş bu kitab pedaqogika sahəsində aparılan tədqiqatların koordinasiya edilməsi işinin daha səmərəli qurulmasına da kömək edəcək.

Professor F.Rüstəmovun daha bir kitabı işıq üzü görmüşdür. “Pedaqoji qeydlər, resenziyalar, müsahibələr” adlanan bu kitab da 2010-cu ildə “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur. Adından da göründüyü kimi, kitabda müəllifin bəzi publisistik yazıları, müxtəlif əsərlərə yazdığı resenziyalar, verdiyi müsahibələr və rəylər toplanmışdır.

Tanınmış şair Oqtay Şamil ürəkləri riqqatə gətirən gözəl şeirlər müəllifidir. Onun 2010-cu ildə “Şirvannəşr”də işıq üzü görmüş “Azadlığın quşqonmazında ay naləsi” adlı kitabında təkcə şeirləri deyil, həm də nəşr əsərləri – hekayələri, bir romanı və bir povesti toplanıb.

Aysel Əlizadə gəncdir. Amma onun şeirləri haqqında bu sözləri demək olmaz. Çünkü qələmindən çıxan hər bir şeirinin həm də ürəkdən gəldiyi, qoca dünya haqqında fəlsəfi düşüncələri əks etdirdiyi aydın görünür. Məhz bu cəhətdən A.Əlizadənin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “525-ci qəzet”in dəstəyi ilə işıq üzü görmüş “Doğulacaq qadın” (Bakı: Mütərcim, 2010) adlı şeirlər kitabının oxucular tərəfindən rəğbətlə qarşılanacağına inanırıq. Adı çəkilən kitabda şairin müxtəlif mövzulu bir-birindən maraqlı şeirləri toplanmışdır.

BAS REDAKTOR:
Məhəmməd BAHARLI

MƏSUL KATİB:
Vaqif ALKƏRƏMOV

ŞÖBƏ REDAKTORLARI:
Oqtay ABBASOV
Soltan HÜSEYNOĞLU

REDAKSİYA HEYƏTİ:

ANAR
Ağamusa AXUNDOV
Ənvər ABBASOV
Nizami CƏFƏROV
Nurlana ƏLİYEVA
Qənirə ƏMİRCAHOVA
Tofiq HACIYEV
İsa HƏBİBBƏYLİ
Nizami XUDİYEV
Qəzənfər KAZIMOV
Əsgər QULİYEV
Şəmistan MİKAYILOV
Bəkir NƏBİYEV
Yusif SEYİDOV

ÜNVANIMIZ:

Bakı-10, Dilarə Əliyeva küçəsi, 227, 6-cı mərtəbə, otaq 608.
Telefonlar: 498-55-33; 493-06-09. Faks: 498-55-33.
E-mail: azdiliedebiyyattədrisi@yahoo.com (YAHOO com)
Redaktor.

Kağız formatı 60x84 1/8. Uçot nəşr vərəqi 5.
Şərti çap vərəqi 6,3. Tiraj 800.

Jurnal Azərbaycan Respublikası Mətbuat və İformasiya
Nazirliyində qeydə alınmışdır. Qeydiyyat nömrəsi 191.
Lisenziya V 236.

Jurnal ildə 4 dəfə çıxır. O, redaksiyanın kompüterində yiqlır, «Avropa»
nəşriyyatında çapa hazırlanır və işıq üzü görür.
Çapa imzalamıb: 30.03.2011.
Jurnalın abunə mətbuat yayımı şöbələrində aparılır.
Bir nüsxənin abunə və satış qiyməti 2 manatdır.

INDEKS 1012

